

[Testlər/2602#01#Y15#01#500qiyabi/Baxış](#)**TEST: 2602#01#Y15#01#500QIYABI**

Test	2602#01#Y15#01#500qiyabi
Fənn	2602 - Maliyyə (mühasibat) uçotu
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	506
Keçid balı	263,12 (52 %)
Suallardan	506
Bölmələr	44
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 01#01

Ad	01#01
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bütün aktivlərin əsas fərqləndirici cəhəti hansıdır? (Çəki: 1)

- ☐ Uzun xidmət müddəti;
- ☐ Yüksək dəyəri;
- ☐ Maddi-əşya forması;
- ☒ Gələcək iqtisadi fayda;
- ☐ Yüksək likvidlik

Sual: Xüsusi kapitalın daha dəqiq təsvirini secin: (Çəki: 1)

- ☐ Aktivlər=Kapital
- ☐ Öhdəliklər + Aktivlər

- ☐ Xüsusi kapital+Aktivlər
 - ☒ Aktivlər-Öhdəliklər
 - ☐ Gəlirlər-Xərcər
-

Sual: Müəssisənin öhdəliklərinə nə aid deyil? (Çəki: 1)

- ☐ Ödəniş üçün olan veksellər;
 - ☐ Kreditor borcları;
 - ☐ Əməyin ödənişi üzrə borclar;
 - ☒ Pul vəsaitlərinin ekvivalentləri;
 - ☐ Büdcə və vergi orqanları qarşısında olan borclar;
-

Sual: Müəssisənin öhdəlikləri kim qarşısında olan borcdur? (Çəki: 1)

- ☐ Debitorlar;
 - ☐ Xeyriyyə müəssisələri;
 - ☒ Kreditorlar;
 - ☐ Anderrayterlər;
 - ☐ Alıcılar;
-

Sual: Mühasibat balansında nə əks olunur? (Çəki: 1)

- ☐ Gəlirlər, öhdəliklər və xüsusi kapital;
 - ☐ Xərclər, dividendlər və xüsusi kapital;
 - ☐ Gəlirlər, xərclər və dividendlər;
 - ☒ Aktivlər, öhdəliklər və xüsusi kapital;
 - ☐ Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital.
-

Sual: Aşağıdakılardan hansı maliyyə hesabatının xarakterik xüsusiyyəti deyil? (Çəki: 1)

- ☐ Münasiblik;
 - ☐ Etibarlılıq;
 - ☒ Konservativlik;
 - ☐ Müqayisəlilik;
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: İnformasiya aşağıdakılardan birinin təmin olunması üçün əhəmiyyətli dərəcədə səhv olmamalı və yanılıtmamalıdır: (Çəki: 1)

- ☐ Müqayisəlilik;
 - ☒ Etibarlılıq;
 - ☐ Ardıcılıq;
 - ☐ Proqnoz verə bilmək;
 - ☐ Konservativlik.
-

BÖLMƏ: 01#02

Ad

01#02

Suallardan

9

Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Aşağıdakı bərabərliklərdən hansı balans bərabərliyidir? (Çəki: 1)

- ☐ Aktivlər=Kapital
- ☐ Aktivlər-Öhdəliklər=Xüsusi kapital
- ☒ Aktivlər=Öhdəliklər+Xüsusi kapital
- ☐ Aktivlər=Gəlirlər-Xərcər
- ☐ Bütün yuxarıda qeyd olunan bərabərliklər.

Sual: Müəssisənin öhdəliyi deyəndə nə başa düşülür? (Çəki: 1)

- ☐ Gələcək iqtisadi fayda;
- ☒ Müəssisənin cari öhdəlikləri;
- ☐ Fəaliyyət zamanı istifadə olunan qiymətlilər;
- ☐ Gələcək xərclər və ödəmələr üçün ehtiyatlar;
- ☐ Bütün yuxarıda qeyd olunanlar.

Sual: Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi o deməkdir ki: (Çəki: 1)

- ☐ Yaxın gələcəkdə ləğv olunacaq;
- ☐ Başqa müəssisə tərəfindən satın alınacaq;
- ☐ Dinamik inkişaf edən müəssisədir;
- ☒ Fəaliyyət göstərir və yaxın gələcəkdə fəaliyyət göstərəcək, ləğv olunmayacaq, onun fəaliyyət miqyası əhəmiyyətli dərəcədə ixtisar olunmayacaq;
- ☐ Düzgün cavab yoxdur.

Sual: Əgər bütün öhdəliklər 6000 manat dəyərində artırsa, bu o deməkdir ki: (Çəki: 1)

- ☐ Aktivlər 6000 manat azalıb;
- ☐ Xüsusi kapital 6000 manat məbləğində artıb;
- ☒ Aktivlər 6000 manat artıb və ya xüsusi kapital 6000 manat məbləğində azalıb;
- ☐ Aktivlər 3000 manat artıb və xüsusi kapital 3000 manat məbləğində artıb;
- ☐ Aktivlər 6000 manat azalıb və xüsusi kapital 6000 manat məbləğində artıb;

Sual: Gəlir nə deməkdir? (Çəki: 1)

- ☐ Müəyyən dövr ərzində istehlak olunan aktivlərin dəyəri;
- ☒ Təsərrüfat fəaliyyəti nəticəsində xüsusi kapitalın ümumi artımı;
- ☐ Müəyyən dövr ərzində istifadə olunan xidmətlərin dəyəri;
- ☐ Cari və ya gözlənilən pul ödəmələri;
- ☐ Müəyyən dövr ərzində istehlak olunan aktivlərin və istifadə olunan xidmətlərin dəyəri.

Sual: İnformasiya nə zaman münasib hesab olunur? (Çəki: 1)

- ☐ Aşağı qiymətə əldə olunan zaman;
☒ Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməyə kömək edən, keçmiş qiymətləndirmələri təsdiq edən və düzəldən zaman;
☐ Xarici istifadəçilərə təqdim olunmadıqda;
☐ Müxtəlif firmalar tərəfindən istifadə olunanda;
☐ Aşağı qiymətə əldə olunan zaman və xarici istifadəçilərə təqdim olunmadıqda.

Sual: Əgər informasiya əvvəlcədən proqnoz verə bilmək üçün istifadə olunursa onda bu o deməkdir ki: (Çəki: 1)

- ☐ Xarici auditor tərəfindən təsdiq olunub;
☐ Bir il üçün hazırlanıb;
☒ Əvvəlki hesablamaları təsdiq və ya düzəliş edir;
☐ Neytraldır;
☐ Xarici auditor tərəfindən təsdiq olunub və neytraldır.

Sual: İnformasiya o zaman münasib hesab olunur ki o: (Çəki: 1)

- ☐ Auditor yoxlamasından keçmiş olsun;
☐ Əməliyyat tsikli və ya bir il – dövrlərindən ən uzun olanı üçün təqdim olunsun;
☐ Obyektiv xarakter daşıсын;
☒ İqtisadi qərarların qəbul olunmasına təsir etmək iqtidarında olsun;
☐ Auditor yoxlamasından keçmiş olsun və obyektiv xarakter daşıсын.

Sual: Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi nə zaman tətbiq olunmur? (Çəki: 1)

- ☐ Müəssisə öz fəaliyyətini yeni başlayanda;
☒ Müəssisənin ləğv olunması gözləniləndə;
☐ Ədalətli dəyər maya dəyərini üztələyəndə;
☐ Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;
☐ Düzgün cavab yoxdur.

BÖLMƏ: 01#03

Ad	01#03
Suallardan	29
Maksimal faiz	29
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Xüsusi kapital nəyi əks etdirir? (Çəki: 1)

- ☐ Kreditorların iddia etdiyi aktivlərdə olan payı;
☒ Səhmdarların iddia etdiyi aktivlərdə olan payı;
☐ Xeyriyyə müəssisələrinin iddia etdiyi aktivlərdə olan payı;
☐ Debitorların iddia etdiyi aktivlərdə olan payı;
☐ İşçi heyətinin iddia etdiyi aktivlərdə olan payı;

Sual: Debitor borcunun 400 manat ödənilməsi o deməkdir ki: (Çəki: 1)

- ☒ Aktivlər 400 manat məbləğində artıb və aktivlər 400 manat məbləğində azalıb;
 - ☐ Aktivlər 400 manat məbləğində artıb və öhdəliklər 400 manat məbləğində azalıb;
 - ☐ Öhdəliklər 400 manat məbləğində azalıb və xüsusi kapital 400 manat məbləğində artıb;
 - ☐ Aktivlər 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində azalıb;
 - ☐ Xüsusi kapital 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində artıb
-

Sual: Təmiz gəlir nə vaxt yaranır? (Çəki: 1)

- ☐ Aktivlər > Öhdəliklər
 - ☐ Gəlirlər = Xərclər;
 - ☒ Gəlirlər > Xərclər;
 - ☐ Gəlirlər < Xərclər;
 - ☐ Aktivlər = Öhdəliklər
-

Sual: Mənfəət və zərərlər haqqında hesabatda nə əks olunur? (Çəki: 1)

- ☐ Müəyyən dövr ərzində xüsusi kapitaldakı dəyişikliklər;
 - ☐ Müəyyən dövr ərzində aktivlərdəki, öhdəliklərdəki və xüsusi kapitaldakı dəyişikliklər;
 - ☒ Müəyyən dövr ərzindəki gəlirlər və xərclər;
 - ☐ Hesabat dövrünə aktivlərin, öhdəliklərin və xüsusi kapitalın vəziyyəti;
 - ☐ Hesabat dövrünə xərclər, dividendlər və xüsusi kapitalın vəziyyəti.
-

Sual: Aşağıdakı bərabərliklərdən hansı əsas balans bərabərliyinin açılışıdır? (Çəki: 1)

- ☐ Aktivlər = Öhdəliklər+Xüsusi kapital-Gəlirlər-Xərclər;
 - ☒ Aktivlər+Xərclər=Öhdəliklər +Xüsusi kapital+Gəlirlər;
 - ☐ Aktivlər-Öhdəliklər=Xüsusi kapital-Gəlirlər-Xərclər;
 - ☐ Aktivlər=Gəlirlər+Xərclər-Öhdəliklər;
 - ☐ Aktivlər+Gəlirlər=Öhdəliklər+Xüsusi kapital-Xərclər.
-

Sual: Hesabatın hər hansı bir maddəsinin əhəmiyyətliliyini müəyyən etmək üçün mühasib aşağıdakı göstəricilərdən hansı ilə onu müqayisə etməyə bilər? (Çəki: 1)

- ☐ Məcmu aktivlər;
 - ☐ Məcmu öhdəliklər;
 - ☒ İşçilərin ümumi sayı;
 - ☐ Xalis mənfəət;
 - ☐ Debitor borcu.
-

Sual: Kommersiya təşkilatlarının maliyyə vəziyyətini hansı tənlik xarakterizə edir? (Çəki: 1)

- ☐ $A=K+\ddot{O}+G$
- ☐ $K=A+\ddot{O}-R$

- ☐ $O=A-K+G-R$
 - ☒ $A=K+\ddot{O}$
 - ☐ $A=K+\ddot{O}+G-R$
-

Sual: Hansı elementlər kommersiya təşkilatının maliyyə vəziyyətini xarakterizə edir? (Çəki: 1)

- ☐ gəlirlər, xərclər və kapital
 - ☐ gəlirlər, öhdəliklər və kapital
 - ☐ aktivlər, öhdəliklər və gəlirlər
 - ☐ aktivlər, kapital və gəlirlər
 - ☒ aktivlər, öhdəliklər və kapital
-

Sual: MMUS-a uyğun olaraq öhdəliklərin ödənilməsi aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir: (Çəki: 1)

- ☐ bir il
 - ☐ cari hesabat ilində
 - ☒ hesabat tarixindən sonrakı 12 ay
 - ☐ Jonun tanınmasından sonrakı 12 ay
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Kommersiya təşkilatları üçün MMUS-un konseptual əsasları nəyi izah edir? (Çəki: 1)

- ☐ maliyyə uçotu və hesabatın məqsədini
 - ☐ maliyyə uçotu və hesabatın elementlərini
 - ☐ maliyyə uçotu və hesabatın elementlərinin tanınması meyarlarını
 - ☐ kapitalın mahiyyəti və onun saxlanması konsepsiyası
 - ☒ bütün cavablar düzgündür
-

Sual: Maliyyə uçotunda və hesabatda elementlər hansı ardıcılıqla tanınır? (Çəki: 1)

- ☐ uçot və hesabatın elementləri aşkarlandıqda
 - ☐ elementlərin tanınma meyarlarına uyğunluğu
 - ☐ elementlərin maliyyə uçotunda və hesabatda tanınması
 - ☒ uçot və hesabatın elementləri aşkarlandıqda, elementlərin tanınma meyarlarına uyğunluğu, elementlərin maliyyə uçotunda və hesabatda tanınması
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Aktiv nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır? (Çəki: 1)

- ☐ ötən hadisələrin nəticəsində meydana çıxır
 - ☐ müəssisə tərəfindən nəzarət olunur
 - ☐ kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
 - ☐ aktivlərin dəyərini dəqiq ölçmək olur
 - ☒ bütün cavablar düzgündür
-

Sual: Öhdəlik nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır? (Çəki: 1)

- ☐ şirkət tərəfindən nəzarət edilir
 - ☐ kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
 - ☐ dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər
 - ☐ ödənmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər
 - ☒ bütün cavablar düzgündür
-

Sual: Gəlirlər nə zaman maliyyə hesabatının elementi kimi tanınır? (Çəki: 1)

- ☐ pul vəsaitləri daxil olduqdan sonra
 - ☐ xərclər tanındıqdan sonra
 - ☐ mənfəət alındıqdan sonra
 - ☐ gəlirlər və xərclər müqayisə olunduqdan sonra
 - ☒ düzgün cavab yoxdur
-

Sual: "Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir" təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir? (Sürət 29.04.2014 10:27:23) (Çəki: 1)

- ☐ Aktivin tərkibində dəyişiklik yaranır
 - ☐ Passivin tərkibində dəyişiklik yaranır
 - ☐ Aktiv və passivdə atırm yaranır
 - ☒ Aktiv və passivin tərkibində azalma yaranır
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Aşağıdakı əməliyyatlardan balansın aktivinin tərkibində dəyişikliyə səbəb olanı seçin: (Sürət 29.04.2014 10:27:27) (Çəki: 1)

- ☐ müəssisə kreditlə mal almışdır
 - ☐ işçilərə əmək haqqı hesablanmışdır
 - ☐ hesablanmış əmək haqqı ödənilmişdir
 - ☐ banka olan kredit öhdəliyi geri qaytarılmışdır
 - ☒ alıcı firmadan müəssisənin bank hesabına vəsait daxil olmuşdur
-

Sual: Balansa əsasən qısamüddətli aktivlərin cəmini tapın: (Əlavə1) (Sürət 29.04.2014 10:27:33) (Çəki: 1)

Balans – I
Əlavə 1

	Aktiv	Passiv
Bankdakı h/h	10.000	Nizamname kapitalı 80.000
Kassa	1.000	Uzunmüddətli bank kreditləri 30.000
Mallar	30.000	Satıcılara olan borc 25.000
Ofis	40.000	İşçilərə borc 5.000
Avadanlıq	8.000	Vergi öhdəliyi 3.000
Materiallar (tara)	5.000	Mənfəet 6.000
Lisənziya	5.000	Əlavə kapital 10.000
Kompüter	2.000	
Program təminatı	500	
Avtomobil	30.000	
Ofis mebeli	2.000	
Yanacaq	300	
Kağız – A4	200	
Debitor borcları	25.000	

- ☒ 71.500
☐ 76.500
☐ 66.500
☐ 81.500
☐ 61.500

Sual: Balansa əsasən müəssisənin əsas vəsaitlərinin cəmini tapın: (Əlavə 1) (Sürət 29.04.2014 10:27:36) (Çəki: 1)

Balans – I
Əlavə 1

	Aktiv	Passiv
Bankdakı h/h	10.000	Nizamname kapitalı 80.000
Kassa	1.000	Uzunmüddətli bank kreditləri 30.000
Mallar	30.000	Satıcılara olan borc 25.000
Ofis	40.000	İşçilərə borc 5.000
Avadanlıq	8.000	Vergi öhdəliyi 3.000
Materiallar (tara)	5.000	Mənfəet 6.000
Lisənziya	5.000	Əlavə kapital 10.000
Kompüter	2.000	
Program təminatı	500	
Avtomobil	30.000	
Ofis mebeli	2.000	
Yanacaq	300	
Kağız – A4	200	
Debitor borcları	25.000	

- ☒ 82.000
☐ 87.000
☐ 122.000
☐ 127.000
☐ 117.000

Sual: Balansa əsasən müəssisənin cəlb olunmuş vəsaitləri nə qədərdir? (Əlavə 1)
(Sürət 29.04.2014 10:27:39) (Çəki: 1)

Balans – I
Elavə I

	Aktiv	Passiv
Bankdakı h/h	10.000	Nizamname kapitalı 80.000
Kassa	1.000	Uzunmüddətli bank kreditləri 30.000
Mallar	30.000	Satıcılara olan borc 25.000
Ofis	40.000	İşçilərə borc 5.000
Avadanlıq	8.000	Vergi öhdəliyi 3.000
Materiallar (tara)	5.000	Mənfəet 6.000
Lisənziya	5.000	Elavə kapital 10.000
Kompüter	2.000	
Program təminatı	500	
Avtomobil	30.000	
Ofis mebeli	2.000	
Yanacaq	300	
Kağız – A4	200	
Debitor borcları	25.000	

- ☒ 63.000
☐ 73.000
☐ 58.000
☐ 78.000
☐ 53.000

Sual: Balansa əsasən müəssisənin qeyri-maddi aktivlərinin cəmini tapın: (Sürət 29.04.2014 10:27:43) (Çəki: 1)

Balans – I
Əlavə 1

	Aktiv	Passiv
Bankdakı h/h	10.000	Nizamname kapitalı 80.000
Kassa	1.000	Uzunmüddətli bank kreditləri 30.000
Mallar	30.000	Satıcılara olan borc 25.000
Ofis	40.000	İşçilərə borc 5.000
Avadanlıq	8.000	Vergi öhdəliyi 3.000
Materiallar (tara)	5.000	Mənfəet 6.000
Lisənziya	5.000	Əlavə kapital 10.000
Kompüter	2.000	
Program təminatı	500	
Avtomobil	30.000	
Ofis mebeli	2.000	
Yaracaq	300	
Kağız – A4	200	
Debitor borcları	25.000	

- ☒ 5.500
☐ 5.000
☐ 7.500
☐ düzgün cavab yoxdur
☐ 7.700

Sual: Balansa əsasən uzunmüddətli aktivlərin cəmini tapın: (Əlavə 1) (Sürət 29.04.2014 10:27:46) (Çəki: 1)

Balans – I
Elavə I

	Aktiv	Passiv
Bankdakı h/h	10.000	Nizamname kapitalı 80.000
Kassa	1.000	Uzunmüddətli bank kreditləri 30.000
Mallar	30.000	Satıcılara olan borc 25.000
Ofis	40.000	İşçilərə borc 5.000
Avadanlıq	8.000	Vergi öhdəliyi 3.000
Materiallar (tara)	5.000	Mənfeet 6.000
Lisənziya	5.000	Elavə kapital 10.000
Kompüter	2.000	
Program təminatı	500	
Avtomobil	30.000	
Ofis mebeli	2.000	
Yaracaq	300	
Kağız – A4	200	
Debitor borcları	25.000	

- ☒ 87.500
☐ 92.500
☐ 82.500
☐ 97.500
☐ düzgün cavab yoxdur

Sual: ."Əsas vəsaitlərin amortizasiyası" və "Qeyri-maddi aktivlərin amortizasiyası" maddələri olmayan balans necə adlanır? (Sürət 29.04.2014 10:27:53) (Çəki: 1)

- ☐ Giriş balansı;
☐ Brutto-balans;
☐ Nəticə balansı;
☒ Netto-balans;
☐ Likvid balansı.

Sual: Balansın hansı elementi əsas element hesab edilir? (Sürət 29.04.2014 10:27:59) (Çəki: 1)

- ☐ Mühasibat uçotunun hesabları
☒ Balansın maddələri
☐ Balansın valyutası
☐ Balansın bərabərliyi
☐ Balansın aktiv və passivinin eyniliyi

Sual: Valyuta sərvətləri (qiymətliləri) dedikdə nəyi başa düşürsünüz? (Sürət 29.04.2014 10:28:06) (Çəki: 1)

- ☒ təbii qiymətli daşları (zərgərlik və digər məişət əşyaları istisna olmaqla)
 - ☐ zərgərlik məmulatlarını
 - ☐ qiymətli daşların tullantıları
 - ☐ məişət əşyaları
 - ☐ bütün cavablar düzgündür
-

Sual: Mühasibat hesabatına verilən tələblər (keyfiyyət göstəriciləri) hansılardır? (Sürət 29.04.2014 10:28:14) (Çəki: 1)

- ☐ İnformasiyanın aydınlığı, neytrallığı və müqayisəliliyi;
 - ☐ İnformasiyanın dürüstlüyü və tamlığı;
 - ☐ Göstəricilərin əhəmiyyətliyi;
 - ☒ İnformasiyanın aydınlığı, informasiyanın həqiqiliyi və tamlığı, göstəricilərin əhəmiyyətliyi, neytrallığı və müqayisəliliyi;
 - ☐ İnformasiyanın həqiqiliyi və göstəricilərin əhəmiyyətliyi
-

Sual: Mühasibat balansının tanınmasını tam xarakterizə et: (Sürət 29.04.2014 10:28:20) (Çəki: 1)

- ☐ Mühasibat balans-təsərrüfat əməliyyatları üzərində nəzarət etmək üçün informasiyaların balans ümumiləşdirilməsi üsuludur
 - ☒ Mühasibat balans-iqtisadi informasiyaların qruplaşdırma üsuludur
 - ☐ Mühasibat balans-əmlakın, xüsusi kapitalın və öhdəliklərin pul ifadəsində qruplaşdırma və əks etdirmə üsuludur
 - ☐ Mühasibat balans-təsərrüfat vəsaitlərinin əks etdirilməsi üsuludur
 - ☐ Mühasibat balans-mühasibat hesabları ilə əlaqəli və maliyyə nəticəsinin əks etdirilməsi üsuludur
-

Sual: Hesablaşma hesabı vasitəsilə həyata keçirilə bilər: (Sürət 29.04.2014 10:28:41) (Çəki: 1)

- ☒ kassa, hesablaşma və kredit əməliyyatları
 - ☐ kredit əməliyyatları
 - ☐ hesablaşma əməliyyatları
 - ☐ kassa əməliyyatları
 - ☐ bütün cavablar düzgündür
-

Sual: Mühasibat uçotu metodunun hansı ünsürləri digər iqtisad elmləri üçün ümumi hesab olunur? (Sürət 29.04.2014 10:30:05) (Çəki: 1)

- ☐ Balans, ikili yazılış üsulu;
 - ☐ Qiymətləndirmə, balans, hesablar sistemi;
 - ☒ Qiymətləndirmə, balans, kalkulyasiya, inventarlaşma;
 - ☐ Sənədləşmə, inventarlaşma;
 - ☐ Inventarlaşdırma.
-

Sual: Mühasibat uçotunun hansı obyektləri öhdəliklərə aiddir? (Sürət 29.04.2014 10:30:08) (Çəki: 1)

- ☐ Debitor borcları
- ☐ Yola salınmış malar üzrə alıcılarla hesablaşmalar
- ☒ Pensiya fonduna ayırmalar üzrə borclar
- ☐ Bitməmiş istehsal
- ☐ Alınmış veksellər üzrə hesablaşmalar.

BÖLMƏ: 02#01

Ad	02#01
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlərin əks olunması həyata keçirilməlidir: (Çəki: 1)

- ☐ Pul vəsaitləri əldə olunan zaman;
- ☒ Gəlir əldə olunan zaman;
- ☐ Ayın axırında;
- ☐ Mənfəətdən vergi ödənilən zaman;
- ☐ Maliyyə hesabatı tərtib olunan zaman.

Sual: Xidmət sferası müəssisələrində gəlir nə zaman əldə olunmuş hesab olunur? (Çəki: 1)

- ☐ Ayın axırında;
- ☐ İlin sonunda;
- ☒ Xidmətin göstərilməsi tarixinə;
- ☐ Pul vəsaitlərinin əldə olunması tarixinə;
- ☐ Maliyyə hesabatının tərtib olunması tarixinə.

Sual: Uyğunluq prinsipinə müvafiq olaraq aşağıdakılardan hansılar arasında uyğunluq olmalıdır? (Çəki: 1)

- ☐ Müəssisənin müştəriləri;
- ☒ Gəlirlər və xərclər;
- ☐ Aktivlər və öhdəliklər;
- ☐ Müəssisənin kreditörləri;
- ☐ Xüsusi kapital və öhdəliklər.

Sual: Müəssisə ofis binasının alınmasına 500 min manat xərcləyir. Bu məbləğ nə zaman xərclərə silinməlidir? (Çəki: 1)

- ☐ Məhz 500 min manat xərclənən zaman;
- ☐ Binanın istifadə olunmasının ilk ilində;

- ☒ Binanın faydalı istifadə müddətində;
 - ☐ 500 min manat məbləğində gəlir əldə olunandan sonra;
 - ☐ Məhz 500 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.
-

Sual: 28 fevralda mebel fabrikinin işçiləri sifarişi yerinə yetirmək üçün iş vaxtından əlavə işləyir. Müəssisə martın əvvəlində hesabı müştəriyə göndərir, martın ortasında isə hesab üzrə ödəniş həyata keçirilir. İş vaxtından əlavə işləməyə görə əmək haqqı xərclərə nə vaxt daxil edilir? (Çəki: 1)

- ☒ Fevralda;
 - ☐ Martda;
 - ☐ İşçilər əmək haqqını alan vaxt;
 - ☐ Əmək haqqının verilməsi vaxtından asılı olaraq fevralda və ya da martda;
 - ☐ Qəbul olunmuş uçot siyasətindən asılı olaraq fevralda və ya da martda;
-

Sual: Hesabların korrektəsi nə üçün edilir? (Çəki: 1)

- ☐ Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə;
 - ☒ Bir çox əməliyyatlar bir və ya daha artıq vaxt dövrünü əhatə edir;
 - ☐ Təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildiyi üçün;
 - ☐ Rəhbərlik hansı məlumatların mühasibat uçotu və hesabatında əks etdirilməli olduğuna qərar verməkdə çətinlik çəkəndə;
 - ☐ Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə və təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildəndə.
-

Sual: Hesablanmış gəlir o gəlirdir ki: (Çəki: 1)

- ☐ Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
 - ☐ Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
 - ☒ Qazanılıb, lakin hələ əldə olunmayıb;
 - ☐ Qazanılıb, əldə olunub və uçotda əks olunub;
 - ☐ Əldə olunub və uçotda əks olunub.
-

Sual: Gələcək dövrün xərcləri o xərclərdir ki: (Çəki: 1)

- ☒ Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
 - ☐ Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
 - ☐ Tanınıb lakin hələ ödənilməyib;
 - ☐ Tanınıb, ödənilib və uçotda əks olunub;
 - ☐ Tanınıb, lakin hələ uçotda əks olunmayıb.
-

Sual: Hesablanmış xərclər o xərclərdir ki: (Çəki: 1)

- ☐ Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
 - ☐ Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
 - ☒ Tanınıb lakin hələ ödənilməyib;
 - ☐ Tanınıb, ödənilib və uçotda əks olunub;
 - ☐ Ödənilib lakin hələ uçotda əks olunmayıb.
-

BÖLMƏ: 02#02

Ad	02#02
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Dövrilik fərziyyəsinə uyğun olaraq: (Çəki: 1)

- ☐ Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər;
- ☐ Əgər əməliyyat birdən artıq vaxt dövrünə əhatə edirsə, hesablaşmalar aparılmamalıdır;
- ☐ Müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər;
- ☒ Müəssisənin təsərrüfat fəaliyyəti müəyyən zaman dövrlərinə bölünə bilər;
- ☐ Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər və müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər.

Sual: X mağazası uçotu gəlirlərin tanınması prinsipinə uyğun olaraq aparır. 31 iyulda maşın mağazada texniki xidmətdən keçirilir. Müştəri 01 avqustda maşını götürür və 05 avqustda ödəniş edir. X mağazası 06 avqustda poçtla çeki alır. X mağazası əldə olunmuş gəliri nə zaman əks etdirməlidir? (Çəki: 1)

- ☒ 31 iyulda;
- ☐ 01 avqustda;
- ☐ 05 avqustda;
- ☐ 06 avqustda;
- ☐ 02 avqustda.

Sual: Münasiblik prinsipi gəlirlərlə xərclərin əlaqəsini təyin edir. Başqa sözlə, verilən prinsip aşağıdakı əlaqəni nəzərdə tutur: (Çəki: 1)

- ☐ Aktivlərlə öhdəliklərin;
- ☒ Sərf olunan əməyin və əldə olunan nəticənin;
- ☐ Dividendlər və səhmdarların investisiyalarının;
- ☐ Pul məxaricinin və pul mədaxilinin;
- ☐ Debitor və kreditor öhdəliklərinin.

Sual: 30 noyabrda geyim mağazasında 1000 manatlıq mal satılıb. 05 dekabrda müştəriyə hesab göndərilir, 10 dekabrda mağaza müştəridən çek alır. Hansı tarixə 1000 manatlıq gəlir əldə olunmuş hesab olunur? (Çəki: 1)

- ☐ 05 dekabr
- ☐ 10 dekabr
- ☒ 30 noyabr
- ☐ 01 dekabr
- ☐ 30 dekabr

Sual: Korrektəedici yazılışlar nədir? (Çəki: 1)

- ☐ Mühsabat uçotu sistemi lazımı şəkildə işləyərsə, lazım deyil;
 - ☒ Bir qayda olaraq maliyyə hesabatının hazırlanması üçün;
 - ☐ Rəhbərlik hesabın qalığını dəyişmək istəyəndə;
 - ☐ Yalnız mühsabat balansı hesablarında edilir;
 - ☐ Bütün qeyd olunanlar düzdür.
-

Sual: Korrektəedici yazılışlar nə üçün zəruridir? (Çəki: 1)

- ☐ Müəyyən vaxt dövründə xərclərə silinməli olan bəzi xərclər jurnalda əks olunmadığı üçün;
 - ☒ Gəlirlərin onların əldə olunduğu dövrdə əks olunmasını təmin etmək, xərcləri isə onlar baş verdiyi dövrdə tanımaq üçün;
 - ☐ Xərcləri isə onlar baş verdiyi dövrdə əks etdirmək üçün;
 - ☐ Gəlirləri onların əldə olunduğu dövrdə əks etdirmək üçün;
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Aktivlər və xərclər hesablarının müxabirələşməsi nə ilə əlaqədar yaranır? (Çəki: 1)

- ☐ Öhdəliklərin uçotu ilə;
 - ☐ Gəlirlərin uçotu ilə;
 - ☒ Gələcək dövrün xərcləri hesabları üzrə korrektəedici yazılışlar ilə;
 - ☐ Hesablanmış xərclər hesabları üzrə korrektəedici yazılışlar ilə;
 - ☐ Heç vaxt yaranmır.
-

Sual: Gələcək dövrlər gəlirləri o gəlirlərdir ki: (Çəki: 1)

- ☒ Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
 - ☐ Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
 - ☐ Qazanılıb, lakin hələ əldə olunmayıb;
 - ☐ Qazanılıb, qəbul olunub və uçotda əks olunub;
 - ☐ Əldə olunub, lakin uçotda əks olunmayıb.
-

Sual: Öhdəlik və gəlir hesablarının müxabirələşməsi nə ilə əlaqədar yaranır? (Çəki: 1)

- ☐ Gələcək dövrün xərcləri hesabları üzrə korrektəedici yazılışlarla;
 - ☐ Xüsusi kapital hesabları üzrə korrektəedici yazılışlarla;
 - ☒ Gələcək dövrün gəlirləri hesabı üzrə korrektəedici yazılışlarla;
 - ☐ Pul vəsaitlərinin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;
 - ☐ Aktivlərin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;
-

Sual: Gələcək dövrün xərcləri hesablanan müddətin sonunda aşağıdakı korrektəedici yazılışı etmək lazımdır: (Çəki: 1)

- ☐ Aktivlərin uçotu hesabının debeti və xərclərin uçotu hesabının krediti
- ☒ Xərclərin uçotu hesabının debeti və aktivlərin uçotu hesabının krediti
- ☐ Aktivlərin uçotu hesabının debeti və krediti
- ☐ Xərclərin uçotu hesabının debeti və krediti

☐ Öhdəliklərin uçotu hesabının debeti və krediti

Sual: Gələcək dövr üzrə gəlir yaratmayan səbəblər hansılardır? (Çəki: 1)

- ☐ Əvvəlcədən ödənilən icarə haqqı;
☒ Kreditlə göstərilən xidmətlər;
☐ Abunəçinin satışı;
☐ Ədəbiyyata iki illik yazılışın satışı;
☐ Bütün cavablar düzgündür.

Sual: Gələcək dövrün gəlirləri aşağıdakı kimi təsnifləşdirilir: (Çəki: 1)

- ☐ Aktivlər
☐ Gəlirlər;
☐ Gəlirlərin azalmasının kontraktiv hesabı;
☒ Öhdəliklər;
☐ Xüsusi kapital.

BÖLMƏ: 02#03

Ad	02#03
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakı fikirlərdən hansı düz deyil? (Çəki: 1)

- ☐ Korrektəedici yazılışlar gəlirlərin tanınması prinsipinin gözlənilməsi üçün zəruridir;
☐ Korrektəedici yazılışlar uyğunluq prinsipinin gözlənilməsi üçün zəruridir;
☐ Korrektəedici yazılışlar maliyyə hesabatının MHBS-nin prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir;
☒ Korrektəedici yazılışlar Baş kitabın hesablarının müəssisənin büdcəsinə uyğunluğunlaşdırılması üçün zəruridir;
☐ Korrektəedici yazılışlar maliyyə hesabatının MMUS-un prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir.

Sual: X müəssisəsi 2000 manatlıq dəftərxana ləvazimatı satın alır və bütün məbləği “Dəftərxana ləvazimatları” hesabının debetinə silir. Hesbat dövrünün sonunda inventarizasiya nəticəsində dəftərxana ləvazimatının qalığı 1200 manat təşkil edir. Dövrün sonunda jurnalda aşağıdakı korrektəedici yazılış edilməlidir: (Çəki: 1)

- ☐ DT “Dəftərxana ləvazimatı xərcləri” – 1200 manat, KT “Dəftərxana ləvazimatları” – 1200 manat
☐ DT “Dəftərxana ləvazimatları” – 800 manat, KT “Dəftərxana ləvazimatı xərcləri” – 800 manat

- ☒ DT "Dəftərxana ləvazimatı xərcləri" – 800 manat, KT "Dəftərxana ləvazimatları" – 800 manat
 - ☐ DT "Dəftərxana ləvazimatları" – 1200 manat, KT "Dəftərxana ləvazimatı xərcləri" – 1200 manat
 - ☐ DT "Dəftərxana ləvazimatları" – 800 manat, KT "Kassa" - 800 manat
-

Sual: 02 iyunda müəssisə 3500 manatlıq istehlak mterialları satın alır və onu aktiv kimi əks etdirir. 30 iyunda keçirilmiş inventarizasiyanın nəticələrinə görə istehlak materiallarının qalıq məbləği 2000 manat təşkil edir. 30 iyunda müəssisə hansı korrektəedici yazılışı etməlidir? (Çəki: 1)

- ☐ DT "Material xərcləri" – 2000 manat, KT "Materiallar" – 2000 manat
 - ☐ DT "Material xərcləri" – 1500 manat, KT "Materiallar" – 2000 manat
 - ☐ DT "Materiallar" – 1500 manat, KT "Material xərcləri" – 1500 manat
 - ☒ DT "Material xərcləri" – 1500 manat, KT "Materiallar" – 1500 manat
 - ☐ DT "Materiallar" – 2000 manat, KT "Material xərcləri" – 2000 manat
-

Sual: 01 iyulda müəssisə həmin tarixdən başlayan ofis binasının icarəsi haqqını 6 ay əvvəlcədən 6000 manat olaraq ödəyir. Bütün məbləğ "İcarə üzrə gələcək dövrün xərcləri" hesabına silinir. 31 iyul tarixinə olan maliyyə hesabatını hazırlayarkən müəssisə aşağıdakı korrektəedici yazılışı etməldi: (Çəki: 1)

- ☐ DT "İcarə xərcləri" – 6000 manat, KT "İcarə üzrə gələcək dövrün xərcləri" – 6000 manat
 - ☐ DT "İcarə üzrə gələcək dövrün xərcləri" – 1000 manat, KT "İcarə xərcləri" – 1000 manat
 - ☒ DT "İcarə xərcləri" – 1000 manat, KT "İcarə üzrə gələcək dövrün xərcləri" – 1000 manat
 - ☐ DT "İcarə üzrə gələcək dövrün xərcləri" – 6000 manat, KT "İcarə xərcləri" – 6000 manat
 - ☐ DT "İcarə xərcləri" – 3000 manat, KT "İcarə üzrə gələcək dövrün xərcləri" – 3000 manat
-

Sual: 31 dekabr 2010-cu il tarixinə korrektəedici yazılışlar edilənə qədər, ilin sonuna "Sığorta xərcləri" hesabının qalığı 870 manat, "Sığorta üzrə gələcək dövrün xərcləri" hesabının qalığı isə 2300 manat təşkil edir. Qəbul olunub ki, sığorta üzrə gələcək dövrün xərcləri olaraq 1800 manat silinməlidir. Sığorta üzrə xərclər hesabının korrektə edilmiş qalıq məbləği aşağıdakı kimidir: (Çəki: 1)

- ☐ 1800 manat
 - ☐ 870 manat
 - ☒ 2670 manat
 - ☐ 1370 manat
 - ☐ 500 manat
-

Sual: Amortizasiya prosesi aşağıdakı kimi təqdim oluna bilər: (Çəki: 1)

- ☐ Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;
- ☐ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;

- ☒ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;
- ☐ Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərində qədər silinməsi;
- ☐ Düzgün cavab yoxdur.

Sual: Gəlirlər və xərclər haqda informasiyaların ayrılıqda açıqlanması zərurəti nəyi müəyyənləşdirir? (Çəki: 1)

- ☐ gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini
- ☐ gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini
- ☐ gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini
- ☒ gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini; gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini; gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini
- ☐ düzgün cavab yoxdur

Sual: MMUS-a uyğun olaraq hesabat tarixindən sonrakı hadisələrə aiddir: (Çəki: 1)

- ☐ maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr
- ☐ hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr
- ☐ hesabat tarixi və auditor yoxlanılması tarixi arasında baş verən hadisələr
- ☒ maliyyə hesabatlarının hesabat tarixi və təsdiq olunma tarixi arasındakı dövrdə baş verən hadisələr
- ☐ bütün cavablar düzgündür

Sual: MMUS-a uyğun olaraq maliyyə hesabatında əhəmiyyətli səhvlər hesab olunur: (Çəki: 1)

- ☐ maliyyə hesabatının düzgün şərh olunmamasına gətirib çıxarır
- ☐ hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanmasına gətirib çıxarır
- ☒ həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir
- ☐ maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır
- ☐ Duzgun cavab yoxdur

BÖLMƏ: 03#01

Ad	03#01
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İstifadə imkanları faydalı istifadə müddətində azalmayan aktiv hansıdır? (Çəki: 1)

- ☐ Aparatura və avadanlıq
- ☐ Mebel

- ☒ Torpaq
 - ☐ Alətlər və ləvazimatlar
 - ☐ Nəqliyyat vasitələri
-

Sual: Əsas vəsaitləri aşağıdakı qruplara ayırmaq olar: (Çəki: 1)

- ☒ Torpaq, abadlıq obyektləri, bina və tikililər, avadanlıqlar;
 - ☐ Qeyri-maddi aktivlər, torpaq, bina və tikililər, avadanlıqlar;
 - ☐ Torpaq, əmlak, mebel, avadanlıqlar;
 - ☐ İstehsal gücləri, əmlak, bina və tikililər, avadanlıqlar;
 - ☐ Torpaq, bina və tikililər.
-

Sual: Torpağın maya dəyərinə daxil deyil: (Çəki: 1)

- ☐ Əmlak üzrə agentliklərin komissiya xərcləri;
 - ☒ Əmlak üzrə illik vergi;
 - ☐ Alıcı tərəfindən ödənilən əmlak vergisi;
 - ☐ Torpağa mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığımlar;
 - ☐ Bütün qeyd olunanlar düzdür.
-

Sual: "Yığılmış amortizasiya" hesabının qalığı nəyi əks etdirir? (Çəki: 1)

- ☐ Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
 - ☐ Ədalətli dəyərin əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
 - ☐ Cari dövrün xərclərinə aid edilən məbləği;
 - ☒ Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;
 - ☐ Bütün qeyd olunanlar düzdür.
-

Sual: Əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakı maddələrdən hansı nəzərə alınmır? (Çəki: 1)

- ☐ Likvidlik dəyəri;
 - ☐ Faydalı istifadənin qiymətləndirmiş müddəti;
 - ☒ Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;
 - ☐ Maya dəyəri;
 - ☐ Likvidlik dəyəri və maya dəyəri.
-

Sual: Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı üsulla silinməsi prosesidir? (Çəki: 1)

- ☐ Bərabər və obyektiv üsulla;
 - ☐ Qısaldılmış müddətdə və etibarlı şəkildə;
 - ☒ Sistemativ və səmərəli əsasla;
 - ☐ Konservativ bazar yanaşması əsasında;
 - ☐ Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
-

Sual: Aktivin qalıq dəyəri nəyə bərabərdir? (Çəki: 1)

- ☐ İlk dəyərini çıxmaqla bazar dəyərinə;

- ☐ Təkrar bazarın istiqamətləndirildiyi qiymət;
- ☐ Aktivin bərpa dəyərində;
- ☒ Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərində;
- ☐ Cari təmir xərclərini çıxmaqla bazar qiymətində.

Sual: Azalan qalıq üsulu ilə amortizasiyanın hesablanması nəticəsində nə baş verir? (Çəki: 1)

- ☒ Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına;
- ☐ Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına;
- ☐ Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına;
- ☐ Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına;
- ☐ Düzgün cavab yoxdur.

Sual: Amortizasiya hesablanmasının aşağıda sadalanan metodlarından hansı aktivin məhsuldarlığı göstəricisinə əsaslanır? (Çəki: 1)

- ☐ Xətti metod;
- ☐ Azalan qalıq metodu;
- ☒ Məhsulun həcmində bərabər silinmə metodu;
- ☐ Xətti metod və azalan qalıq metodu;
- ☐ Düzgün cavab yoxdur.

Sual: Amortizasiya olunan dəyərə nisbətdə amortizasiya ayırmalarının daimi normasının tətbiq edilməsini nəzərdə tutan üsulu seçin. (Çəki: 1)

- ☒ Xətti metod;
- ☐ Azalan qalıq metodu;
- ☐ Məhsulun həcmində bərabər silinmə metodu;
- ☐ Azalan qalıq metodu və məhsulun həcmində bərabər silinmə metodu;
- ☐ Düzgün cavab yoxdur.

BÖLMƏ: 03#02

Ad	03#02
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. Əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin hansı maya dəyəri əks olunacaq? (Çəki: 1)

- ☐ 67000 manat;
- ☐ 60000 manat;

- ☐ 65000 manat;
 - ☒ 72000 manat;
 - ☐ 62000 manat;
-

Sual: 31 dekabr 2009-cu ildə müəssisə 50000 manat məbləğində torpaq sahəsi satın aldı. 31 mart 2010-cu ildə torpaq sahəsinin qiyməti 51000 manata qədər artdı. 31 dekabr 2010-cu ildə torpaq sahəsinin qiyməti 53000 manat oldu. 2010-cu il üzrə "Torpaq" hesabında əks olunan göstəricini hansı məbləğə qədər artırmaq lazımdır? (Çəki: 1)

- ☒ 0 manat;
 - ☐ 1000 manat;
 - ☐ 2000 manat;
 - ☐ 3000 manat;
 - ☐ 1500 manat;
-

Sual: Müəssisə 36000 manat məbləğində torpaq sahəsi satın alır və bununla əlaqədar aşağıdakıləvə xərcləri çəkir: Hüquqşünasların xərcləri – 1500 manat Agentin komissiyası - 1130 manat Avtodayanacaq sahəsinin yol örtüyü – 10000 manat Müqavilənin qeydiyyatı xərcləri – 560 manat Müəssisə torpaq sahəsinin hansı qiymətlə əks etdirməlidir? (Çəki: 1)

- ☐ 36000 manat
 - ☐ 37690 manat
 - ☐ 39610 manat
 - ☒ 39370 manat
 - ☐ 49370 manat
-

Sual: Əsas vəsaitlərin amortizasiyası prosesi aşağıdakı kimi təqdim oluna bilər: (Çəki: 1)

- ☐ Aktivin qiymətdən düşməsi;
 - ☐ Yığılmış xərc;
 - ☒ Dəyərin silinməsi;
 - ☐ Aktivin dəyərinin artması;
 - ☐ Aktivin bazar dəyərinin müəyyənləşdirilməsi.
-

Sual: Aktivin faydalı istifadə müddətinin hesablanması zamanı aşağıdakı amillərdən hansı nəzərə alınmır? (Çəki: 1)

- ☒ Faydalı istifadə müddətinin başa çatması ilə bağlı aktivin yenisi ilə dəyişməsinə çəkilən xərclər;
 - ☐ Mənəvi köhnəlmə faktoru;
 - ☐ Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər;
 - ☐ Aktivin məqsədli istifadəsi;
 - ☐ Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər və aktivin məqsədli istifadəsi.
-

Sual: Nəqliyyat vasitəsi 15000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə

hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır? (Çəki: 1)

- ☐ 10,00 %;
 - ☐ 1,00 %;
 - ☐ 4,00 %;
 - ☒ 12,50 %;
 - ☐ 8,00 %.
-

Sual: 01 aprel 2010-cu ildə müəssisə 72000 manat məbləğində istehsal avadanlığı əldə edir. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 9000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq? (Çəki: 1)

- ☐ 7200 manat;
 - ☐ 6300 manat;
 - ☒ 4725 manat;
 - ☐ 5400 manat;
 - ☐ 9000 manat.
-

Sual: Müəssisə 10000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 2000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır? (Çəki: 1)

- ☐ 20%;
 - ☐ 25%;
 - ☒ 40%;
 - ☐ 5%;
 - ☐ 50%;
-

Sual: Müəssisə 150000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 15000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq? (Çəki: 1)

- ☐ 60000 manat
 - ☒ 36000 manat
 - ☐ 54000 manat
 - ☐ 32400 manat
 - ☐ 30000 manat
-

Sual: 01 yanvar 2010-cu ildə müəssisə 25000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir? (Çəki: 1)

- ☐ 5000 manat
- ☐ 3750 manat;
- ☐ 7500 manat
- ☒ 10000 manat;

☐ 8000 manat.

Sual: 01 yanvar 2009-cu ildə müəssisə 90000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı iqtifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar? (Çəki: 1)

- ☐ 10000 manat;
☒ 6000 manat;
☐ 10888 manat;
☐ 6888 manat;
☐ 3000 manat.

Sual: 01 yanvarda müəssisə 40000 manatlıq əsas vəsait obyektini əldə edir. Obyektin likvidlik dəyəri 8000 manat təşkil edir. Xətti metoda uyğun hesablanmış amortizasiya ayırmaları 4000 manatdır. Dövrün sonuna "Amortizasiya ayırmaları" hesabının qalığı 20000 manatdır. Obyektin qalan faydalı istifadə müddəti nə qədərdir? (Çəki: 1)

- ☐ 10 il
☐ 8 il
☐ 5 il
☒ 3 il
☐ 4 il

Sual: Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə gətirib çıxarır? (Çəki: 1)

- ☐ Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcminə yenidən baxılmasına və dəyişməsinə;
☐ Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcmi daimi saxlanmasına;
☒ Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcmi dəyişməsinə;
☐ Cari ildə gəlirin artmasına;
☐ Aktivin ədalətli dəyərinin artmasına.

Sual: Əsas vəsaitlərin gözlənilən faydalı istifadə müddətinin təmin olunması və istismar effektivliyinin saxlanmasına xərclər əsasən hara aid edilir? (Çəki: 1)

- ☒ Baş verdikcə xərclərə silinir;
☐ Müvafiq aktivlərin maya dəyərinin bir hissəsi kimi kapitallaşdırılır;
☐ "Yığılmış amortizasiya" hesabının debetinə silinir;
☐ Əhəmiyyətli məbləğ təşkil edəne qədər hec yerdə əks olunmur;
☐ Uçotda və maliyyə hesabatında əks olunmur.

BÖLMƏ: 03#03

Ad	03#03
Suallardan	35
Maksimal faiz	35

Sualları qarışdırmaq



Suallar təqdim etmək

1 %

Sual: Göstərilən fikirlərdən hansını adi təmir işlərinə aid etmək olmaz? (Çəki: 1)

- ☐ Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir;
- ☐ Bu işlərə yalnız cari xərclər kimi baxmaq olar (cari hesabat dövründə gəlir əldə etmək üçün çəkilir)
- ☐ Bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur;
- ☒ Bu işlərin nəticəsində aktivin istehsal gücü artırılır;
- ☐ Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir və bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur.

Sual: Əsas vəsaitlərin modernləşdirilməsi və yenidən qurulması: (Çəki: 1)

- ☐ Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir;
- ☐ Adətən ikinci dərəcəli xərclərlə aid edilir;
- ☒ Baş verdikcə əsas vəsaitlərin qalıq dəyərini artırır;
- ☐ Adətən cari hesabat dövründə iqtisadi fayda gətirir;
- ☐ Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir və adətən ikinci dərəcəli xərclərlə aid edilir

Sual: Əsas vəsaitlərin təsərrüfatdan çıxmasından olan mənfəət və ya zərər nəyin müqayisəsi nəticəsində müəyyən olunur? (Çəki: 1)

- ☐ Aktivin ilkin və bərpa dəyərinin;
- ☐ Aktivin ilkin və qalıq dəyərinin;
- ☐ Aktivin ilkin dəyəri və onun satışı nəticəsində əldə olunan gəlirin;
- ☒ Aktivin qalıq dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;
- ☐ Aktivin bərpa dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;

Sual: Əgər əsas vəsait obyektini silinəndə onun amortizasiya məbləği tam hesablanmayıbsa və likvidlik dəyəri qalıq dəyərindən aşağıdırsa onda: (Çəki: 1)

- ☐ Aktivin təsərrüfatdan çıxmasından mənfəət əldə olunur;
- ☒ Aktivin təsərrüfatdan çıxmasından zərər əldə olunur;
- ☐ Aktivin təsərrüfatdan çıxmasından nə mənfəət, nə də zərər əldə olunur;
- ☐ Əlavə amortizasiya ayırmaları hesablanmalıdır;
- ☐ Düzgün həyat yoxdur.

Sual: 31 dekabr 2010-cu ildə müəssisə ilkin dəyəri 200000 manat olan əsas vəsait obyektini 65000 manata satır. Cari il üçün 20000 manat məbləğində hesablanmış amortizasiya nəzərə alınmaqla, "Yığılmış amortizasiya" hesabının qalığı 80000 manat təşkil edir. Müəssisə öz hesabatında bunu necə əks etdirməlidir? (Çəki: 1)

- ☐ 135000 manat məbləğində xaricolmadan olan zərər;
- ☐ 55000 manat məbləğində xaricolmadan olan mənfəət;
- ☒ 55000 manat məbləğində xaricolmadan olan zərər;
- ☐ 35000 manat məbləğində xaricolmadan olan zərər;

☐ 20000 manat məbləğində xaric olmadan olan mənfəət

Sual: Müəssisə öz köhnə nəqliyyat vasitəsini 10000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri 20000 manat, dəyişmə anına onun ədalətli dəyəri 16000 manat təşkil edir. Əldə olunan yeni nəqliyyat vasitəsinin ilkin dəyəri ödənilən pul vəsaiti məbləğinə bərabər olur, üstəgəl: (Çəki: 1)

- ☐ Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri;
 - ☐ Köhnə nəqliyyat vasitəsinin ilkin dəyəri;
 - ☒ Köhnə nəqliyyat vasitəsinin ədalətli dəyəri;
 - ☐ Dəyişmə anına köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği;
 - ☐ Sonuncu istismar ilində köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği.
-

Sual: Müəssisə öz köhnə avadanlığını 22000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 18000 manat, dəyişmə anına onun ədalətli dəyəri 20000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləgdə əks etdiriləcək? (Çəki: 1)

- ☒ 40000 manat
 - ☐ 42000 manat
 - ☐ 38000 manat
 - ☐ 20000 manat
 - ☐ Maya dəyərini müəyyən etmək mümkün deyil.
-

Sual: Müəssisə öz köhnə ofis avadanlığını 22000 manat əlavə xərc çəkməklə oxşar yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 14000 manat, dəyişmə anına onun ədalətli dəyəri 10000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləgdə əks etdiriləcək? (Çəki: 1)

- ☐ 34000 manat
 - ☒ 30000 manat
 - ☐ 24000 manat
 - ☐ 20000 manat
 - ☐ Maya dəyərini müəyyən etmək mümkün deyil.
-

Sual: Oxşar aktivlərin dəyişdirilməsi nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☐ Belə aktivlər əldə olunan zaman eyni ilkin dəyərə malik olur;
 - ☐ Belə aktivlərə amortizasiya eyni metodla hesablanır;
 - ☒ Bu aktivlər eyni funksiyani yerinə yetirir;
 - ☐ Dəyişmə anına bu aktivlər eyni qalıq dəyərinə malik olur;
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Əgər oxşar aktivlərin dəyişdirilməsi nəticəsində müəssisə mənfəət əldə edibsə, onda: (Çəki: 1)

- ☐ Mənfəət dərhal hesabatda əks etdirilir;
- ☒ Dəyişdirilmə nəticəsində əldə olunan aktivin balans dəyəri azaldılacaq;
- ☐ Dəyişdirilmə nəticəsində müsadirə olunan aktivin balans dəyəri artırılacaq;

- ☐ Dəyişdirilmə nəticəsində əldə olunan aktivin balans dəyəri artırılacaq;
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Kapital qoyuluşu hesabına daxil olan əsas vəsaitlər aşağıdakı hesabın kreditində əks etdirilir: (Çəki: 1)

- ☒ 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar
 - ☐ 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
 - ☐ 113 – 3 “Tikilməkdə olan torpaq, tikili və avadanlıqlar”
 - ☐ 121 “Daşınmaz əmlaka investisiyalar”
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Digər təşkilatlardan və şəxslərdən ödəniş qaydasında daxil olan əsas vəsait obyektlərinə mühasibat köçürməsi tərtib oluna bilər: (Çəki: 1)

- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar”
 - ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
 - ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 3 “Tikilməkdə (istehsalatda) torpaq, tikili və avadanlıqlar”
 - ☒ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”
 - ☐ bütün cavablar düzgündür
-

Sual: Dövlət subsidiyası formasında əsas vəsaitlərin daxil olması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir: (Çəki: 1)

- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”
 - ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 442 “Gələcək hesabat dövrlərin gəlirləri”
 - ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 401 “Uzunmüddətli bank kreditləri”
 - ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 435 “Digər uzunmüddətli kreditör borcları”
 - ☒ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 444 “Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar”
-

Sual: Cari istifadə üçün əvəzsiz daxil olan bina mühasibat yazılışı ilə rəsmiyyətə salınır: (Çəki: 1)

- ☒ Debet 111 – 2 “Tikililər – Dəyər” Kredit 611 – 3 “Əvəzsiz olaraq alınmış aktivlər”
 - ☐ Debet 121 – 2 “Binalar – Dəyər” Kredit 611 – 3 “Əvəzsiz olaraq alınmış aktivlər”
 - ☐ Debet 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
 - ☐ Debet 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar”
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Səhmdar cəmiyyətində təsisçilərdən daxil olan əsas vəsaitlər aşağıdakı mühasibat köçürməsi ilə rəsmiləşdirilir: (Çəki: 1)

- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar"
 - ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 113 – 2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
 - ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 301 "Nominal (nizamnamə) kapital"
 - ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
 - ☐ bütün cavablar düzgündür
-

Sual: Təsisçidən cari istifadə üçün daxil olan bina səhmdar cəmiyyəti olmayan müəssisənin nizamnamə kapitalına qoyulmuşdur: (Çəki: 1)

- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 113 – 2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
 - ☐ Debet 121 – 2 "Binalar – Dəyər" Kredit 301 "Nominal (nizamnamə) kapital"
 - ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
 - ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 152 "Birgə müəssisələrə investisiyalar"
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Gələcək dövrlərdə gəlir əldə etmək üçün alınan torpaq sahəsi uçotda əks etdirilir: (Çəki: 1)

- ☐ Дебет 111 – 1 "Torpaq – Dəyər" Кредит 223 "Bank hesablaşma hesabları"
 - ☐ Дебет 111 – 1 "Torpaq – Dəyər" Кредит 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
 - ☐ Дебет 121 "Daşınmaz əmlaka investisiyalar" Кредит 113 – 3 "Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar"
 - ☒ Дебет 121 – 1 "Torpaq – Dəyər" Кредит 223 "Bank hesablaşma hesabları"
 - ☐ bütün cavablar düzgündür
-

Sual: Ümumtəsərrüfat təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması mühasibat uçotunda əks etdirilir: (Çəki: 1)

- ☐ Debet 202 "İstehsalat məsrəfləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar – Amortizasiya"
 - ☐ Debet 202 "İstehsalat məsrəfləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
 - ☐ Debet 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
 - ☐ Debet 711 "Kommersiya xərcləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar"
 - ☒ düzgün cavab yoxdur
-

Sual: Müəssisənin torpaq sahəsinin satışı ilə əlaqədar xərclər hansı hesabda uçota alınır? (Çəki: 1)

- ☐ 701-ci hesabda "Satışın maya dəyəri"

- ☐ 711-ci hesabda "Kommersiya xərcləri"
 - ☒ 731-ci hesabda "Sair əməliyyat xərcləri"
 - ☐ 721-ci hesabda "İnzibati xərclər"
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Əsas vəsaitlərin satışından mənfəət uçotda əks etdirilir: (Çəki: 1)

- ☐ Дебет 601 "Satış" Кредит 801 "Ümumi mənfəət (zərər)"
 - ☒ Дебет 611 "Sair əməliyyat gəlirləri" Кредит 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Дебет 631 "Maliyyə gəlirləri" Кредит 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Дебет 611 "Sair əməliyyat gəlirləri" Кредит 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
 - ☐ bütün cavablar düzgündür
-

Sual: Lüzumsuz avadanlıqların satışından zərərlər uçotda əks etdirilir: (Çəki: 1)

- ☐ Дебет 801 "Ümumi mənfəət (zərər)" Кредит 601 "Satış"
 - ☐ Дебет 801 "Ümumi mənfəət (zərər)" Кредит 611 "Sair əməliyyat gəlirləri"
 - ☐ Дебет 801 "Ümumi mənfəət (zərər)" Кредит 631 "Maliyyə gəlirləri"
 - ☒ Дебет 611 "Sair əməliyyat gəlirləri" Кредит 731 "Sair əməliyyat xərcləri" Дебет 801 "Ümumi mənfəət (zərər)" Кредит 611 "Sair əməliyyat gəlirləri"
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Əməliyyat fəaliyyətində istifadə olunan əsas vəsait obyektinin cəmlənmiş amortizasiyası uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ Дебет 112 "Torpaq, tikili və avadanlıqlar – Amortizasiya" Кредит 111 "Torpaq, tikili və avadanlıqlar – Dəyər"
 - ☐ Дебет 112 "Torpaq, tikili və avadanlıqlar – Amortizasiya" Кредит 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
 - ☐ Дебет 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya" Кредит 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
 - ☒ Дебет 202 "İstehsalat məsrəfləri" Кредит 112 "Torpaq, tikili və avadanlıqlar – Amortizasiya"
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Əsas vəsaitlərin maliyyə icarəsinə götürülməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir: (Çəki: 1)

- ☒ Дебет 111 "Torpaq, tikili və avadanlıqlar" Кредит 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"
 - ☐ Дебет 191 "Gələcək hesabat dövrlərin xərcləri" Кредит 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"
 - ☐ Дебет 111 "Torpaq, tikili və avadanlıqlar" Кредит 535 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditör borcları"
 - ☐ Дебет 111 "Torpaq, tikili və avadanlıqlar" Кредит 223 "Bank hesablaşma hesabları"
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Birinci icarə ödənişinin icarədarın xeyrinə hesablanması aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır: (Çəki: 1)

- ☐ Debet 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər" Kredit 223 "Bank hesablaşma hesabları"
 - ☐ Debet 535 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları" Kredit 223 "Bank hesablaşma hesabları"
 - ☐ Debet 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər" Kredit 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri"
 - ☒ Debet 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər" Kredit 535 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları"
 - ☐ bütün cavablar düzgündür
-

Sual: Maliyyə icarəsinin bütün müddətinə hesablanan faizlər belə yazılışla əks etdirilir: (Çəki: 1)

- ☐ Debet 202 "İstehsalat məsrəfləri" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"
 - ☐ Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 535 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları"
 - ☐ Debet 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri" Kredit 535 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları"
 - ☒ Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Birinci ilin axırında maliyyə icarəsi üzrə icarəyə verənə faiz hesablanmışdır: (Çəki: 1)

- ☐ Debet 202 "İstehsalat məsrəfləri" Kredit 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri"
 - ☒ Debet 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri" Kredit 191 "Gələcək hesabat dövrlərinin xərcləri"
 - ☐ Debet 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri" Kredit 223 "Bank hesablaşma hesabları"
 - ☐ Debet 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri" Kredit 434 "Faizlər üzrə uzunmüddətli kreditor borcları"
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Maliyyə icarəsi haqqında müqavilədə nəzərdə tutulan icarə haqqın məbləği icarəyə verəndə belə yazılışla rəsmiyyətə salınır: (Çəki: 1)

- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar"
 - ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları"
 - ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları"
 - ☒ Debet 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 442 "Gələcək hesabat dövrlərin gəlirləri"
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Maliyyə icarəsi üzrə icarəyə verəndə birinci ilin icarə ödənişi hesablanmışdır: (Çəki: 1)

- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları"
 - ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları"
 - ☒ Debet 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları" Kredit 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları"
 - ☐ Debet 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları"
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Hesabat dövrü ərzində maliyyə icarəsi üzrə faiz hesablanmışdır: (Çəki: 1)

- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
 - ☒ Debet 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" Kredit 631 – 4 "Maliyyə icarəsi üzrə gəlir"
 - ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 631 – 4 "Maliyyə icarəsi üzrə gəlir"
 - ☐ Debet 631 – 4 "Maliyyə icarəsi üzrə gəlir" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
 - ☐ düzgün cavab yoxdur
-

Sual: İcarədar tərəfindən əmlakın icarəyə alınması aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır: (Çəki: 1)

- ☒ Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 435 "Digər uzunmüddətli kreditör borcları"
 - ☐ Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 242 – 1 "Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri"
 - ☐ Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditör borcları"
 - ☐ Debet 801 "Ümumi mənfəət (zərər)" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər"
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Əməliyyat icarəsi üzrə cari borclar mühasibat uçotunda əks etdirilmişdir: (Çəki: 1)

- ☐ Debet 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 223 "Bank hesablaşma hesabları"
 - ☒ Debet 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 435 "Digər uzunmüddətli kreditör borcları" Kredit 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditör borcları"
 - ☐ Debet 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditör borcları" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər"
 - ☐ Debet 242 – 1 "Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri" Kredit 191 "Gələcək hesabat dövrlərin xərcləri"
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Əməliyyat icarəsi üzrə icarə öhdəliklərinin ödənilməsi mühasibat uçotunda belə əks etdirilir: (Çəki: 1)

- ☐ Debet 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 223 "Bank hesablaşma hesabları"
 - ☐ Debet 435 "Digər uzunmüddətli kreditor borcları" Kredit 223 "Bank hesablaşma hesabları"
 - ☐ Debet 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları" Kredit 221 "Kassa"
 - ☒ Debet 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları" Kredit 223 "Bank hesablaşma hesabları"
 - ☐ bütün cavablar düzgündür
-

Sual: Əsas vəsait obyektlərinin əməliyyat icarəsinə təhvil verilməsi mühasibat uçotunda belə əks etdirilir: (Çəki: 1)

- ☒ Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
 - ☐ Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 443 "Alınmış uzunmüddətli avanslar"
 - ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"
 - ☐ Debet 221 "Kassa" Kredit 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Maliyyə icarəsi üzrə cari debitor borcu əks etdirilmişdir: (Çəki: 1)

- ☐ Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
 - ☒ Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
 - ☐ Debet 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
 - ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
 - ☐ bütün cavablar düzgündür
-

Sual: Hesabat dövründə əməliyyat icarəsindən pul vəsaitlərinin daxil olması uçotda belə əks etdirilir: (Çəki: 1)

- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
 - ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"
 - ☒ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
 - ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 601 – 5 "Əməliyyat icarəsi üzrə gəlir"
 - ☐ bütün cavablar düzgündür
-

BÖLMƏ: 04#01

Ad	04#01
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Qeyri-maddi aktivlər necə uçot obyektidir? (Çəki: 1)

- ☐ Fiziki xassəyə malik olmayan
- ☒ Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən
- ☐ Daimi və ya uzun müddət gəlir gətirən
- ☐ Yüksək dəyəərə malik olan
- ☐ Yüksək likvidli

Sual: Qeyri-maddi aktivlər əsas vəsaitlərdən nə ilə fərqlənir? (Çəki: 1)

- ☐ Yüksək dəyəri ilə;
- ☐ Uzun faydalı istifadə müddəti ilə;
- ☒ Maddi-əşya formasının olmaması ilə;
- ☐ Öz dəyərinin əmək əşyasına keçirilməsi üsulu ilə;
- ☐ Nisbətən yüksək likvidliyi ilə

Sual: Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər hansı kateqoriyaya aiddir? (Çəki: 1)

- ☐ Cari istehsal və tədavül xərclərinə
- ☒ Uzunmüddətli investisiyalara
- ☐ Maliyyə qoyuluşlarına
- ☐ Xüsusi kapitalla
- ☐ Qısamüddətli öhdəliklərə.

Sual: Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir? (Çəki: 1)

- ☐ Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
- ☐ Eksport qiymətləndirmə
- ☒ Razılaşdırılmış dəyərlə
- ☐ Düzgün cavab yoxdur
- ☐ Qalıq dəyərilə

Sual: Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir? (Çəki: 1)

- ☐ Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
- ☐ Eksport qiymətləndirmə
- ☐ Qalıq dəyərilə

- ☒ Razılaşdırılmış dəyərlə
☐ Düzgün cavab yoxdur

Sual: Hansı aktiv 38 “Qeyri-maddi aktivlər”-in tətbiqi sferasına aid deyil? (Çəki: 1)

- ☐ Ticarət nişanı
☐ Proqram təminatı
☐ Lisenziya və franşiza
☒ Müəssisələrin birləşməsi zamanı yaranan qudvill
☐ Firma adları

Sual: Hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə qeyri-maddi aktivlərin qiymətdən düşməsi müəyyən olunur? (Çəki: 1)

- ☐ MHBS 16 “Əsas vəsaitlər”
☐ MHBS 38 “Qeyri-maddi aktivlər”
☐ MHBS 22 “Müəssisələrin birləşdirilməsi”
☐ MHBS 17 “İcarə”
☒ MHBS 36 “Aktivlərin qiymətdən düşməsi”

Sual: Qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir? (Çəki: 1)

- ☐ İlk dəyərə və faydalı iqtifadə müddətinə
☒ Qalıq dəyərində və faydalı iqtifadə müddətinə
☐ İstehsal olunan məhsulun həcmində və faydalı iqtifadə müddətinə
☐ Qalıq dəyəri və istismar yerinə
☐ Faydalı istifadə müddətinə və istismar yerinə

BÖLMƏ: 04#02

Ad	04#02
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin amortizasiyasının uçuğu üçün hansı qayda tətbiq olunur? (Çəki: 1)

- ☐ Amortizasiya hesablanması metodu və dövrü aktivin tanınması anına bütün istifadə müddəti ərzində nəzərdən keçirilir
☐ Amortizasiya hesablanması metodu və dövrü müntəzəm olaraq nəzərdən keçirilməlidir
☒ Amortizasiya hesablanması metodu və dövrü heç olmasa hər maliyyə ilinin sonuna nəzərdən keçirilməlidir
☐ Amortizasiya normaları müəyyən dövrdən dövrə dəyişilməlidir
☐ Düzgün cavab yoxdur

Sual: Əsas metodun tətbiqi zamanı qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur? (Çəki: 1)

- ☒ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ilkin dəyər üzrə uçot
 - ☐ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
 - ☐ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ədalətli dəyər üzrə uçot
 - ☐ Yığılmış amortizasiyanı çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
 - ☐ Qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
-

Sual: MHBS-yə uyğun olaraq qeyri maddi aktivlərə amortizasiya hesablanması nə zaman başlayır? (Çəki: 1)

- ☐ Aktiv əldə olunanda
 - ☒ Aktiv istifadə üçün yararlı olduğu zaman
 - ☐ Aktiv tanınanda
 - ☐ Aktiv mədaxil olunanda
 - ☐ Hesablanmır
-

Sual: Müəssisə 20000 manata müəlliflik hüququ əldə edir. Müqaviləyə əsasən müəssisə 4 il ərzində bu hüquqa malik ola və ondan istifadə edə bilər. 4 il istifadədən sonra satış xərclərini çıxmaqla müvafiq müəlliflik hüququnun cari bazar dəyəri 6000 manatdır. Müəlliflik hüququnun illik amortizasiya məbləğini hesablayın: (Çəki: 1)

- ☐ 5000 manat
 - ☐ 14000 manat
 - ☒ 3500 manat
 - ☐ 1500 manat
 - ☐ 6500 manat
-

Sual: Hansı növ fəaliyyət tədqiqat fəaliyyətinə aid deyil? (Çəki: 1)

- ☐ Yeni biliklərin əldə olunmasına yönəli fəaliyyət
 - ☐ Tədqiqatlar və ya başqa biliklərin tətbiqi nəticələrinin axtarışı, qiymətləndirilməsi və yekun seçimi
 - ☐ Alternativ materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlərin axtarışı
 - ☐ Yeni və ya təkmilləşdirilmiş materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlər üçün mümkün alternativlərin formulu, layihələşdirilməsi, qiymətləndirilməsi və yekun seçimi
 - ☒ Təcrübəli nümunə və modellərin layihələşdirilməsi, qurulması və sınaqdan keçirilməsi
-

Sual: Hansı maddə müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinin elementi sayılmır? (Çəki: 1)

- ☐ Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər

- ☐ Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər
 - ☒ Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər
 - ☐ Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqının ödənilməsinə çəkilən xərclər
 - ☐ Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər
-

Sual: Hansı növ qeyri-maddi aktivlər üçün aktiv bazar fəaliyyət göstərə bilər? (Çəki: 1)

- ☐ Firma şüarları
 - ☐ Musiqi əsərlərinin və kinofilmlərinin yayımlanmasına müstəsna hüquq
 - ☐ Patent və mal nişanları
 - ☐ Ticarət markaları
 - ☒ Sərnəşinlərin daşınmasına icazə və istehsal kvotaları
-

Sual: Azalan qalıq üsulu ilə qeyri-maddi aktivlərə amortizasiya hesablanması nəyə gətirib çıxarır? (Çəki: 1)

- ☐ Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına
 - ☒ Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına
 - ☐ Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına
 - ☐ Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Qeyri-maddi aktivlərə istehsal vahidi metodu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir? (Çəki: 1)

- ☒ İlk dəyərə və istehsal olunan məhsulun həcminə
 - ☐ Qalıq dəyərinə və istehsal olunan məhsulun həcminə
 - ☐ İstehsal olunan məhsulun həcminə və faydalı istifadə müddətinə
 - ☐ Qalıq dəyəri və istismar yerinə
 - ☐ Faydalı istifadə müddətinə və istismar yerinə
-

Sual: Başqa müəssisələdən qeyri-maddi aktivlər alınan zaman hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☒ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 531 "Məlsatən və podratçılara qısamüddətli kreditör borcları"
 - ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 202 "İstehsalat məsrəfləri"
 - ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 301 "Nominal (nizamnamə) kapital"
 - ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 731 "Sair əməliyyat xərcləri"
 - ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
-

Sual: Təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi qeyri-maddi aktivlər təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 531 "Məlsatən və podratçılara qısamüddətli kreditör borcları"

- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☒ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"

Sual: İstehsal təyinatlı qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☒ Dt 202 "İstehsalat məsrəfləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt "Ümumi mənfəət (zərər)", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"

Sual: Qeyri-maddi aktivlərin satışı zamanı onların ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır? (Çəki: 1)

- ☐ Dt 721 "İnzibati xərclər", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- ☒ Dt 701 "Satışın maya dəyəri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- ☐ Dt 601 "Satış", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"

Sual: Faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya hecə hesablanır? (Çəki: 1)

- ☒ Ümumiyyətlə hesablanmır
- ☐ Azalan qalıq metodu ilə
- ☐ İstehsal olunmuş əhsulun həcminə mütənasib olaraq
- ☐ Xətti metoddla
- ☐ Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır

BÖLMƏ: 04#03

Ad	04#03
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Qeyri-maddi aktivlərin qiymətdən düşməsindən olan zərər nədir? (Çəki: 1)

- ☒ Aktivin balans dəyərinin onun əvəz olunan dəyərini üstələdiyi məbləğ
- ☐ Aktivin ilkin dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ

- ☐ Aktivin yenidən qiymətləndirilmiş dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
 - ☐ Aktivin ədalətli dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
 - ☐ Müstəqil, yaxşı məlumatlandırılmış və əməliyyatı həyata keçirməkdə mərarəli olan tərəflər arasında aktivin mübadilə nəticəsində əldə edilə biləcək məbləğ
-

Sual: MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin hansı tanınma kriteriyaları mövcuddur? (Çəki: 1)

- ☐ İdentifikasiya (müəyyən edilə bilməsi)
 - ☐ İdentifikasiya (müəyyən edilə bilməsi) və nəzarət
 - ☐ İdentifikasiya (müəyyən edilə bilməsi) və gələcək iqtisadi səmərə
 - ☐ Nəzarət və gələcək iqtisadi səmərə
 - ☒ İdentifikasiya (müəyyən edilə bilməsi), nəzarət və gələcək iqtisadi səmərə
-

Sual: Aktiv bazar – aşağıdakı şərtlərin gözlənilməsi vacib olan bazardır: (Çəki: 1)

- ☐ Bazarda satılan mallar eyni növlüdür və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
 - ☐ Əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
 - ☐ Bazarda satılan mallar eyni növlüdür və əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər
 - ☒ Bazarda satılan mallar eyni növlüdür, əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
 - ☐ Bazarda satılan mallar eyni növlüdür
-

Sual: Adi fəaliyyət zamanı satış üçün nəzərdə tutulmuş qeyri-maddi aktivlər hansı Beynəlxalq Maliyyə Hesabatı Standartının tətbiqi sferasına aid olur? (Çəki: 1)

- ☐ MHBS 16 “Əsas vəsaitlər”
 - ☐ MHBS 38 “Qeyri-maddi aktivlər”
 - ☐ MHBS 22 “Müəssisələrin birləşdirilməsi”
 - ☒ MHBS 2 “Ehtiyatlar” və MHBS 11 “Tikinti üzrə müqavilələr”
 - ☐ MHBS 17 “İcarə”
-

Sual: Qeyri-maddi aktivlərin satışı zamanı onların amortizasiyasının silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır? (Çəki: 1)

- ☐ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 801 “Ümumi mənfəət (zərər)”
 - ☐ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 721 “İnzibati xərclər”
 - ☐ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 601 “Satış”
 - ☐ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 611 “Sair əməliyyat gəlirləri”
 - ☒ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 701 “Satışın maya dəyəri”
-

Sual: Əldə olunan qeyri-maddi aktivlərin öz təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirməsi ilə əlaqədar işçilərə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☒ Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 202 “İstehsalat məsrəfləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 611 “Sair əməiyyat gəlirləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 721 “İnzibati xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

Sual: Satılmış qeyri-maddi aktiv obyektləri üzrə alıcıya hesablaşma sənədləri təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 601 “Satış”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- ☒ Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 601 “Satış”
- ☐ Dt 223 “Bank hesablaşma hesabı”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”

BÖLMƏ: 05#01

Ad	05#01
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Maliyyə qoyuluşu – nəyə investisiya qoyuluşudur? (Çəki: 1)

- ☐ Əsas vəsaitlərə
- ☒ Başqa müəssisələrin nizamnamə kapitalına
- ☐ Qeyri-maddi aktivlərə
- ☐ İstehsal ehtiyatlarına
- ☐ Torpaq sahələrinə

Sual: Mühasibat uçotu məqsədləri üçün maliyyə qoyuluşları aşağıdakı əlamətlərə görə qruplaşdırılır: (Çəki: 1)

- ☐ Emitentlərə, qoyuluşun müddətinə və yerinə
- ☐ Qoyuluşun müddətinə və yerinə
- ☐ Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına və yerinə
- ☒ Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalaşmasındakı iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə

☐ Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına, yerinə və dəyərinə

Sual: Emitentlər üzrə qruplaşdırmaya görə hansı maliyyə qoyuluşları mövcuddur? (Çəki: 1)

- ☐ İnvestisiya və qeyri-investisiya
 - ☒ Dövlət və qeyri-dövlət
 - ☐ Pay və borc
 - ☐ Adlı və təqdim edənə
 - ☐ Pul bazarına və kapital bazarına
-

Sual: Nizamnamə kapitalının formalaşmasındakı iştirakına görə maliyyə qoyuluşları hansı qruplara bölünür? (Çəki: 1)

- ☒ Pay və borc
 - ☐ Dövlət və qeyri-dövlət
 - ☐ Adlı və təqdim edənə
 - ☐ İnvestisiya və qeyri-investisiya
 - ☐ Pul bazarına və kapital bazarına
-

Sual: İnvestisiya alanla münasibətin xarakterinə görə maliyyə qoyuluşları hansı qruplara bölünür? (Çəki: 1)

- ☐ Pay və borc
 - ☒ Törəmə, asılı və sair müəssisələr
 - ☐ Dövlət və qeyri-dövlət
 - ☐ İnvestisiya və qeyri-investisiya
 - ☐ Pul bazarına və kapital bazarına
-

Sual: Fəaliyyət yerinə görə qiymətli kağızların hansı növləri var? (Çəki: 1)

- ☐ Pay və borc
 - ☐ Dövlət və qeyri-dövlət
 - ☐ Adlı və təqdim edənə
 - ☐ İnvestisiya və qeyri-investisiya
 - ☒ Pul bazarına və kapital bazarına
-

Sual: Sahibinə münasibətinə görə qiymətli kağızların hansı növləri var? (Çəki: 1)

- ☐ Pay və borc
 - ☐ Dövlət və qeyri-dövlət
 - ☐ Adlı və təqdim edənə
 - ☐ İnvestisiya və qeyri-investisiya
 - ☒ Pul bazarına və kapital bazarına
-

Sual: Maliyyə qoyuluşları hansı məqsədlər üçün həyata keçirilir? (Çəki: 1)

- ☐ Xeyriyyə
- ☒ Müəyyən sabit gəlirin əldə olunması, investisiya qoyulan obyektin təsərrüfat fəaliyyətinə nəzarət edilməsi və investisiyalar üzrə vergi güzəşti əldə etmək üçün

- ☐ Xeyriyyə və vergi ödənişlərinin azaldılması üçün
 - ☐ Müəyyən sabit gəlir əldə olunması və vergi ödənişlərinin azaldılması üçün
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Maliyyə qoyuluşlarının mənbəyi aşağıdakılardır: (Çəki: 1)

- ☒ Xüsusi vəsaitlər, müvəqqəti cəlb olunmuş vəsaitlər və nizamnamə kapitalı
 - ☐ Xüsusi vəsaitlər və büdcə maliyyələşmələri
 - ☐ Xüsusi vəsaitlər, məqsədli maliyyələşmələr və daxilolmalar
 - ☐ Nizamnamə kapitalı, mənfəət və büdcə maliyyələşmələri
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Maliyyə qoyuluşlarının xüsusi mənbələrinə aiddir: (Çəki: 1)

- ☒ Mənfəət
 - ☐ Nizamnamə kapitalı
 - ☐ Gələcək xərclər və ödəmələr üçün ehtiyat
 - ☐ Hazırkı dövrdə sərbəst olan məqsədli maliyyələşmə vəsaitləri
 - ☐ Bankın uzunmüddətli kreditləri
-

Sual: Maliyyə qoyuluşlarını həyata keçirmək üçün istifadə olunan borc vəsaitləri və öhdəliklərinə aiddir: (Çəki: 1)

- ☐ Bankın uzunmüddətli kreditləri
 - ☒ Gələcək hesabat dövrlərində ödənilməsi nəzərdə tutulan kreditor borcları
 - ☐ Əməyin ödənilməsi üzrə işçi heyətinə olan borclar
 - ☐ Vergi üzrə büdcə qarşısında olan borclar
 - ☐ Hesabat ilinin bölüşdürülməmiş mənfəəti
-

Sual: Qiymətli kağızların nominal dəyəri nədir? (Çəki: 1)

- ☐ İlk yerləşdirmə zamanı onların satış qiyməti
 - ☒ Qiymətli kağızların blankında göstərilən məbləğ
 - ☐ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
 - ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Qiymətli kağızların emissiya dəyəri nədir? (Çəki: 1)

- ☒ İlk yerləşdirmə zamanı onların satış qiyməti
 - ☐ Qiymətli kağızların blankında göstərilən məbləğ
 - ☐ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
 - ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Qiymətli kağızların kurs dəyəri nədir? (Çəki: 1)

- ☐ İlk yerləşdirmə zamanı onların satış qiyməti
- ☐ Qiymətli kağızların blankında göstərilən məbləğ
- ☒ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət

- ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- ☐ Düzgün cavab yoxdur

Sual: Pay qiymətli kağızlarına aiddir: (Çəki: 1)

- ☒ Səhmlər
- ☐ İstiqrazlar
- ☐ Veksellər
- ☐ Əmanət kitabçaları
- ☐ Depozit sertifikatı

Sual: Mühasibat uçotunda səhmlər necə qiymətləndirilir? (Çəki: 1)

- ☒ Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- ☐ Alish dəyəri ilə
- ☐ Qalıq dəyəri ilə
- ☐ Bərpa dəyəri ilə
- ☐ Nominal dəyəri ilə

BÖLMƏ: 05#02

Ad	05#02
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Hesablaşma hesabına depozitlər üzrə faizlərin daxil olması zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 641 "Fövqəladə gəlirlər"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☒ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 216 "Faizlər üzrə qısamüddətli debitor borcları"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 341 "Hesabat dövründə xalis mənfəət"

Sual: Müddətinin başa çatması ilə əlaqədar depozit sertifikatının qaytarılması zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☒ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 233 "Qısamüddətli verilmiş borclar"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 311 "Emissiya gəliri"

Sual: Digər şəxslərdən sertifikatların alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
 - ☐ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
 - ☒ Dt 234 "Digər qısamüddətli investisiyalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
 - ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 223 "Bankdakı hesablaşma hesabı"
 - ☐ Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
-

Sual: Yüklənmiş hazır məhsula görə alıcıdan veksəl alınan zaman hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
 - ☐ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
 - ☒ Dt 234 "Digər qısamüddətli investisiyalar", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
 - ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
 - ☐ Dt 311 "Emissiya gəliri", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
-

Sual: Alınmış veksəl üzrə faizlər əks olunan zaman hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
 - ☐ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
 - ☐ Dt 311 "Emissiya gəliri", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
 - ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
 - ☒ Dt 234 "Digər qısamüddətli investisiyalar", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
-

Sual: İnvestisiyalar müəssisəyə hansı şəkildə gəlir gətirir? (Çəki: 1)

- ☒ Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması şəklində
 - ☐ Faiz və icarə haqqı şəklində
 - ☐ Faiz, dividend və kapitalın dəyərinin artması şəklində
 - ☐ Faiz, royalti və kapitalın dəyərinin artması şəklində
 - ☐ Kapitalın dəyərinin artması şəklində
-

Sual: Daşınmaz əmlaka investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 201 "Material ehtiyatları"
- ☒ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 223 "Bankdakı hesablaşma hesabı"

- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
 - ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 233 "Qısamüddətli verilmiş borclar"
 - ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 234 "Digər qısamüddətli investisiyalar"
-

Sual: Əmlakın dəyərinin artması zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 611 "Sair əməliyyat gəlirləri"
 - ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 641 "Fövqəladə gəlirlər"
 - ☒ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
 - ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
-

Sual: Daşınmaz əmlaka investisiyanı uçota almaq üçün hansı hesablar nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☒ 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
 - ☐ 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", 112 "Torpaq, tikili və avadanlıq – Amortizasiya"
 - ☐ 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
 - ☐ 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
 - ☐ 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"
-

Sual: Asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 201 "Material ehtiyatları"
 - ☒ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
 - ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
 - ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 233 "Qısamüddətli verilmiş borclar"
 - ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 234 "Digər qısamüddətli investisiyalar"
-

Sual: Avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 201 "Material ehtiyatları"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"

● Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"

Sual: İnvestisiya mülkiyyəti müəssisəyə nə kimi gəlir gətirə bilər? (Çəki: 1)

- ☐ Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi
- ☐ Faiz və icarə haqqı kimi
- ☐ Faiz, dividend və kapitalın dəyərinin artması kimi
- ☒ İcarə haqqı və kapitalın dəyərinin artması kimi
- ☐ Dividend və kapitalın dəyərinin artması kimi

Sual: Hansı Maliyyə Hesabatının Beynəlxalq Standartı mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını tənzimləyir? (Çəki: 1)

- ☒ MHBS 16 "Əsas vəsaitlər"
- ☐ MHBS 40 "İnvestisiya mülkiyyəti"
- ☐ MHBS 38 "Qeyri-maddi aktivlər"
- ☐ MHBS 11 "Tikinti üzrə müqavilələr"
- ☐ MHBS 17 "İcarə"

BÖLMƏ: 05#03

Ad	05#03
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Səhmdar cəmiyyətin səhmlərinin satışı zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☒ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 611 "Sair əməliyyat gəlirləri"

Sual: Səhmdar cəmiyyətin səhmlərinin əvəzsiz verilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 711 "Kommersiya xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 301 "Nominal (nizamnamə) kapital"

- ☐ Dt 751 "Maliyyə xərclər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
 - ☐ Dt 761 "Fövqəladə xərclər", 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
-

Sual: Səhmdar cəmiyyətin səhmlərinin geriye satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 223 "Bankdakı hesablaşma hesabı"
 - ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 223 "Bankdakı hesablaşma hesabı"
 - ☐ Dt 721 "İnzibati xərclər", Kt 223 "Bankdakı hesablaşma hesabı"
 - ☒ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
 - ☐ Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
-

Sual: Səhmdar cəmiyyətin səhmlərinin istiqrazlara dəyişdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
 - ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
 - ☒ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
 - ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
 - ☐ Dt 311 "Emissiya gəliri", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
-

Sual: Xalis mənfəət hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
 - ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 311 "Emissiya gəliri"
 - ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 301 "Nominal (nizamnamə) kapital"
 - ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"
 - ☒ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"
-

Sual: Ehtiyat kapitalının vəsaiti hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 335 "Digər ehtiyatlar", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
 - ☐ Dt 335 "Digər ehtiyatlar", Kt 311 "Emissiya gəliri"
 - ☐ Dt 335 "Digər ehtiyatlar", Kt 301 "Nominal (nizamnamə) kapital"
 - ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"
 - ☒ Dt 335 "Digər ehtiyatlar", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"
-

Sual: Ödəmə mənbəyində dividendlərdən verginin tutulması zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☒ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 521 "Vergi öhdəlikləri"
 - ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"
 - ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər"
 - ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 422 "Digər təxirə salınmış vergi öhdəlikləri"
 - ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
-

Sual: Hazır məhsul hesabına dividendlər üzrə öhdəlikləri ödənilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 205 "Mallar"
 - ☒ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 204 "Hazır məhsul"
 - ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 202 "İstehsal xərcləri"
 - ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 207 "Digər ehtiyatlar"
 - ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 201 "Material ehtiyatları"
-

Sual: Hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 221 "Kassa"
 - ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 222 "Yolda olan köçürmələr"
 - ☒ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 223 "Bankdakı hesablaşma hesabı"
 - ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
 - ☐ Dt 311 "Emissiya gəliri", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
-

Sual: Depozit sertifikatının satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☒ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
 - ☐ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
 - ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
 - ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 223 "Bankdakı hesablaşma hesabı"
 - ☐ Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
-

Sual: Depozitlər üzrə ödənilməli olan faizlərin əks olunması zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 216 "Faizlər üzrə qısamüddətli debitor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri"
 - ☐ Dt 216 "Faizlər üzrə qısamüddətli debitor borcları", Kt 641 "Fövqəladə gəlirlər"
 - ☐ Dt 216 "Faizlər üzrə qısamüddətli debitor borcları", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Dt 216 "Faizlər üzrə qısamüddətli debitor borcları", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
 - ☒ Dt 216 "Faizlər üzrə qısamüddətli debitor borcları", Kt 631 "Maliyyə gəlirləri"
-

Sual: Hansı növ əmlak investisiya mülkiyyətinin tərkibinə daxil deyil? (Çəki: 1)

- ☐ Gələcəkdə kapitalın dəyərinin artmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq
 - ☒ Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq
 - ☐ Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq
 - ☐ Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili
 - ☐ Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili
-

Sual: İnvestisiya daşınmaz əmlakın artırılan məbləği aşağıdakı mühasibat köçürülməsi ilə əks etdirilir: (Çəki: 1)

- ☐ Debet 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər" Kredit 113 – 2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
 - ☐ Debet 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
 - ☒ Debet 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər" Kredit 611 – 2 "Yenidən qiymətləndirmədən gəlirlər"
 - ☐ Debet 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər" Kredit 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ düzgün cavab yoxdur
-

Sual: İnvestisiya daşınmaz əmlakın qiymətinin aşağı salınma məbləği aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir: (Çəki: 1)

- ☐ Debet 801 "Ümumi mənfəət (zərər)" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
 - ☐ Debet 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
 - ☐ Debet 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
 - ☒ Debet 731 – 2 "Yenidən qiymətləndirilmədən xərclər" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
 - ☐ bütün cavablar düzgündür
-

Sual: “Daşınmaz əmlaka investisiyalar” kateqoriyasından olan obyektin “əsas vəsaitlər” kateqoriyasına yerləşdirilməsi aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır: (Çəki: 1)

- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 1 “Torpaq – Dəyər”
- ☒ Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 2 “Binalar – Dəyər”
- ☐ Debet 121 – 1 “Torpaq – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”
- ☐ Debet 121 – 2 “Binalar – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”
- ☐ düzgün cavab yoxdur

BÖLMƏ: 06#01

Ad	06#01
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Ehtiyatların fasiləsiz uçotu metoduna əsasən satılmış malların maya dəyəri nə zaman əks olunmalıdır? (Çəki: 1)

- ☐ Hər gün;
- ☐ Hər ay;
- ☐ Hər il;
- ☒ Bilavasitə satış zamanı;
- ☐ Hər kvartal.

Sual: Malların satışı zamanı satıcı tərəfindən ödənilən fraxt nəyin artmasına səbəb olur? (Çəki: 1)

- ☐ Alıcının kommersiya xərclərinin;
- ☒ Satıcının əməliyyat xərclərinin;
- ☐ Satıcının hesabatında əks olunan satılmış malların maya dəyərinin;
- ☐ Satıcının gəlirinin kontrhesabı üzrə qalığının;
- ☐ Düzgün cavab yoxdur.

Sual: Ticarət müəssisəsinin ümumi gəliri xalis gəlir və nə arasındakı fərqi təşkil edir? (Çəki: 1)

- ☐ Əməliyyat xərci;
- ☒ Satılmış malın maya dəyəri;
- ☐ Satış zamanı endirimlər;
- ☐ Satış üçün nəzərdə tutulan bütün malların maya dəyəri;
- ☐ Düzgün cavab yoxdur.

Sual: Mal ehtiyatları harada əks olunur? (Çəki: 1)

- ☐ Mühəsibat balansında əsas vəsaitlərin tərkibində;
- ☐ Sair xərclər kimi Mənfəət və zərərlər haqqında hesabatda;
- ☒ Mühəsibat balansında dövriyyə aktivlərinin tərkibində;
- ☐ Mühəsibat balansında mallar satıla biləcək qiymətlərlə;
- ☐ Maliyyə hesabatında öz əksini tapmır.

Sual: İstehsal müəssisələrində satışa tam hazır olan ehtiyatlar necə adlanır? (Çəki: 1)

- ☐ Xammal;
- ☐ Bitməmiş istehsal
- ☒ Hazır məhsul;
- ☐ Anbarda olan material;
- ☐ Xammal və anbarda olan material

Sual: Xalis alışın və alış zamanı ödənilən fraxtın ümumi yekunu nəyi əks etdirir? (Çəki: 1)

- ☐ Satılmış malların maya dəyəri;
- ☐ Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
- ☒ Alınmış malların maya dəyəri;
- ☐ Satış üçün mövcud olan bütün malların maya dəyəri;
- ☐ Düzgün cavab yoxdur.

BÖLMƏ: 06#02

Ad	06#02
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Əgər müəssisənin xalis gəliri 500000 manat, satılmış malların maya dəyəri 300000 manat olarsa, satışın rentabelliği nəyə bərabərdir? (Çəki: 1)

- ☐ 60 %
- ☒ 40 %
- ☐ 20 %
- ☐ 50 %
- ☐ 25 %

Sual: Müəssisə hesablar üzrə aşağıdakı qalıqlara malikdir: Satış – 1000000 manat Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 175000 manat Satış zamanı endirim – 25000 manat Satılmış malların maya dəyəri – 600000 manat Satışın rentabelliği nə qədərdir? (Çəki: 1)

- ☐ 60%

- ☐ 75%
 - ☐ 40%
 - ☒ 25%
 - ☐ 50%
-

Sual: İnventarizasiya zamanı bu və ya digər malın tərkibinə daxil olmasını müəyyən edən faktor hansıdır? (Çəki: 1)

- ☐ Onun fiziki mövcudluğu;
 - ☒ Həmin mala üzrə mülkiyyət hüququ;
 - ☐ Menecerlərin peşəkar rəyi;
 - ☐ Alışın qiymətinin ödənilməsi və ya şdənilməməsi faktı;
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Əgər mal üzrə mülkiyyət hüququ təyinat nöqtəsində keçirsə, bu o deməkdir ki: (Çəki: 1)

- ☒ Mal üzrə mülkiyyət hüququ mal çatdırılan yerə qədər satıcıda qalır;
 - ☐ Alıcı malın çatdırılma anına qədər mal üzrə mülkiyyət hüququna malik olur;
 - ☐ Mal yolda olan zaman nəqliyyat müəssisəsi mal üzrə mülkiyyət hüququna malik olur;
 - ☐ Mal çatdırılan ana qədər tərəflərin heç biri mülkiyyət hüququna malik olmur;
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Konsiqnasiya müqaviləsinə görə: (Çəki: 1)

- ☒ Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna o satılan ana qədər malik olur;
 - ☐ Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna onun konsiqnatora yüklənməsi anına qədər malik olur;
 - ☐ Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur;
 - ☐ Konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur;
 - ☐ Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur və konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur.
-

Sual: Alış zamanı ödənilən fraxtın dəyəri: (Çəki: 1)

- ☒ Əldə olunan malın maya dəyərinin artmasına gətirib çıxarır;
 - ☐ Alış hesabına görə kontrhesabdır;
 - ☐ Daimi hesabdır;
 - ☐ Adətən kredit qalığına malik olur;
 - ☐ Daimi hesabdır və kredit qalığına malik olur.
-

Sual: Dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir: (Çəki: 1)

- ☐ Satılmış malların maya dəyəri;
- ☒ Satış üçün nəzərdə tutulan malların maya dəyəri;

- ☐ Xalis alış;
- ☐ Bütün alınan malların maya dəyəri;
- ☐ Alınmış malların bazar qiyməti;

Sual: Aşağıda müəssisənin hesablarının qalığı verilib: Alış – 30000 manat; Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 4000 manat; Alış zamanı endirimlər – 2500 manat; Alış zamanı ödənilən fraxt – 1875 manat Dövr ərzində əldə olunan malların maya dəyəri bərabərdir: (Çəki: 1)

- ☐ 32500 manat;
- ☒ 29375 manat;
- ☐ 31875 manat;
- ☐ 27875 manat;
- ☐ 21625 manat.

Sual: Satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır: (Çəki: 1)

- ☐ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;
- ☐ Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- ☐ Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;
- ☒ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- ☐ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri.

BÖLMƏ: 06#03

Ad	06#03
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 80 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partoya mal 250 manata satılır. FIFO metodunun köməyiylə dövr üzrə ümumi gəlir nə qədərdir? (Çəki: 1)

- ☒ 75 manat;
- ☐ 85 manat;
- ☐ 70 manat;
- ☐ 60 manat;
- ☐ 175 manat.

Sual: Yeni yaradılan müəssisə iyununda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyununda FİFO metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq? (Çəki: 1)

- ☐ 1305 manat
 - ☐ 2570 manat
 - ☒ 2895 manat
 - ☐ 3135 manat
 - ☐ 3210 manat
-

Sual: Yeni yaradılan müəssisə iyununda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyununda orta maya dəyəri metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq? (Çəki: 1)

- ☐ 4200 manat
 - ☐ 3000 manat
 - ☐ 920 manat
 - ☒ 1200 manat
 - ☐ 2100 manat
-

Sual: Ehtiyatların qiymətləndirilməsi üçün başdan-başa metodu nə vaxt istifadə olunur? (Çəki: 1)

- ☐ Hər bir ehtiyatın faktiki hərəkətini müəyyən etmək mümkün olmayanda;
 - ☐ Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan oxşar mallar satanda;
 - ☐ Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan müxtəlif növlü mallar satanda;
 - ☒ Müəssisə məhdud sayda bahalı mallar satanda
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Ehtiyatların inventarizasiyasının aparılması zamanı yol verilən səhv dövrün sonuna ehtiyatların maya dəyərinin 10000 manat artmasına səbəb olur. Bu səhv nəticəsində cari dövrdə: (Çəki: 1)

- ☐ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
 - ☐ Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;
 - ☒ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;
 - ☐ Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;
 - ☐ Hec bir dəyişiklik baş vermir.
-

Sual: Dövrün əvvəlinə ehtiyatların maya dəyəri 10000 manat azalarsa, bu səhv nəticəsində cari dövrdə: (Çəki: 1)

- ☐ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
- ☐ Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;
- ☒ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;

- ☐ Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;
 - ☐ Hec bir dəyişiklik baş vermir.
-

Sual: Müəssisəyə daxil olan materiallar və mallar uçota qəbul edilir: (Çəki: 1)

- ☒ faktiki maya dəyəri ilə
 - ☐ bərpa dəyəri ilə
 - ☐ uçot qiyməti ilə
 - ☐ cari (bazar) qiyməti ilə
 - ☐ əvəzləmə qiyməti ilə
-

Sual: Mübadilə yolu ilə alınan materiallar qiymətləndirilir: (Çəki: 1)

- ☐ satın alınmanın faktiki maya dəyəri ilə
 - ☐ daxil olmanın cari (bazar) dəyəri ilə
 - ☒ verilmiş aktivlərin dəyəri ilə
 - ☐ anoloji aktivlərin dəyəri ilə
 - ☐ bütün cavablar düzgündür
-

Sual: Müəssisənin təchizat şöbəsinin işçiləri vasitəsi ilə materialların daxil olması uçotda əks etdirilir: (Çəki: 1)

- ☐ Debet 201 "Material ehtiyatları" Kredit 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları"
 - ☐ Debet 201 "Material ehtiyatları" Kredit 202 "İstehsalat məsrəfləri"
 - ☐ Debet 201 "Material ehtiyatları" Kredit 545 "Digər qısamüddətli öhdəliklər"
 - ☐ Debet 201 "Material ehtiyatları" Kredit 538 "Digər qısamüddətli kreditör borcları"
 - ☒ Debet 201 "Material ehtiyatları" Kredit 244 "Təhtəl hesab məbləğlər"
-

Sual: Materialların inventarlaşmasının həyata keçirilməsi mütləqdir: (Çəki: 1)

- ☐ satıldıqda
 - ☐ illik mühasibat balansı tərtib olunduqda
 - ☐ ləğvetmə balansı tərtib olunduqda
 - ☐ maddi-məsul şəxs dəyişdirildikdə
 - ☒ bütün cavablar düzgündür
-

Sual: Materialların xüsusi istehsalatdan daxil olması hesabların hansında əks etdirilir: (Çəki: 1)

- ☐ Debet 201 "Material ehtiyatları"
 - ☒ Debet 202 "İstehsalat məsrəfləri"
 - ☐ Debet 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri"
 - ☐ Debet 204 "Hazır məhsul"
 - ☐ bütün cavablar düzgündür
-

Sual: Artıq materiallar kənara satılmışdır: (Çəki: 1)

- ☐ Debet 601 "Satış" Kredit 201 "Material ehtiyatları"
- ☐ Debet 611 "Sair əməliyyat gəlirləri" Kredit 201 "Material ehtiyatları"

- ☐ Debet 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" Kredit 601 "Satış"
- ☒ Debet 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" Kredit 611 "Sair əməliyyat gəlirləri" Kredit 521 "Vergi öhdəlikləri"
- ☐ düzgün cavab yoxdur

Sual: Yola salınan hazır məhsullar və mallar mühasibat uçotunda qiymətləndirilir: (Çəki: 1)

- ☐ cari bazar dəyəri ilə
- ☒ mühasibat uçotu hesablarında qeydə alınan faktik istehsal maya dəyəri ilə
- ☐ mühasibat uçotu hesablarında qeydə alınan ilk dəyər ilə
- ☐ konsiqnasiya müqaviləsində nəzərdə tutulan komissiyon dəyəri ilə
- ☐ bütün cavablar düzgündür

Sual: Anbarda olan hazır məhsulların uçotu qaydası uçotda belə aparılır: (Çəki: 1)

- ☒ material-istehsalat ehtiyatları
- ☐ bitməmiş istehsalat
- ☐ əsas vəsaitlər
- ☐ qeyri-maddi aktivlər
- ☐ yerinə yetirilən işlər və göstərilən xidmətlər

Sual: İnventarlaşma zamanı aşkarlanan hazır məhsulların artıq gəlməsi aşağıdakı hesablarda qeydə alınır: (Çəki: 1)

- ☐ Debet 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Debet 731 "Sair əməliyyat xərcləri"
- ☐ Debet 601 "Satış"
- ☒ Debet 611 "Sair əməliyyat gəlirləri"
- ☐ düzgün cavab yoxdur

BÖLMƏ: 07#01

Ad	07#01
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Əmək müqaviləsi ilə yeni işə götürülmüş işçilərin uçotu üçün əsas sənəd hansıdır? (Çəki: 1)

- ☐ Şəxsi hesab
- ☐ Hesablaşma-ödəniş cədvəli
- ☒ İşçinin işə qəbulu haqqında əmr (sərəncam)
- ☐ İş vaxtından istifadənin uçotu tabeli
- ☐ İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)

Sual: İşçinin müəssisənin bir şöbəindən başqa şöbəsinə köçürülməsi hansı sənədlə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Şəxsi hesab
 - ☐ Hesablaşma-ödəniş cədvəli
 - ☐ İşçinin işə qəbulu haqqında əmr (sərəncam)
 - ☐ İş vaxtından istifadənin uçotu tabeli
 - ☒ İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
-

Sual: İş vaxtı rejiminə əməl olunmasına nəzarət edilməsi və əmək haqqının hesablanması üçün hansı sənəddən istifadə olunur? (Çəki: 1)

- ☐ Hesablaşma-ödəniş cədvəli
 - ☒ İş vaxtından istifadənin uçotu və əmək haqqının hesablanması tabeli
 - ☐ Ödəniş cədvəli
 - ☐ Hesablama cədvəli
 - ☐ Şəxsi hesab
-

Sual: Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün naryadlardan hansı istehsalatlarda istifadə olunur? (Çəki: 1)

- ☐ Kütləvi
 - ☐ Seriyalı
 - ☒ Fərdi
 - ☐ Kütləvi və seriyalı
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün marşrut verəqələrindən hansı istehsalatlarda istifadə olunur? (Çəki: 1)

- ☐ Kütləvi
 - ☒ Seriyalı
 - ☐ Fərdi
 - ☐ Kütləvi və seriyalı
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvələrindən hansı istehsalatlarda istifadə olunur? (Çəki: 1)

- ☒ Kütləvi
 - ☐ Seriyalı
 - ☐ Fərdi
 - ☐ Kütləvi və seriyalı
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması hansı sənədlərə əsasən aparılır? (Çəki: 1)

- ☒ Xüsusi işə görə naryad, marşrut verəqəsi və hasilatın uçotu cədvəllərinə
- ☐ Hasilatın uçotu cədvəlləri və şəxsi hesaba

- ☐ Marşrut vərəqəsi və şəxsi hesaba
 - ☐ Şəxsi hesab və hesablama cədvəlinə
 - ☐ Hesablama və ödəniş cədvəlinə
-

Sual: Vahid sosial verginin hesablanması nəyin faizi olaraq həyata keçirilir? (Çəki: 1)

- ☐ Məhsul (iş, xidmət) istehsalına çəkilən xərc məbləğinin
 - ☐ Məhsul (iş, xidmət) satışından əldə olunan gəlirin həcmnin
 - ☐ Xalis mənfəət məbləğinin
 - ☒ Hesablanmış əmək haqqı məbləğinin
 - ☐ Ümumi mənfəət məbləğinin
-

Sual: Normal iş şəraitindən kənarlaşmaya nə aiddir? (Çəki: 1)

- ☐ İstirahət günlərində iş
 - ☐ İş vaxtından əlavə iş
 - ☐ Bayram günlərində iş
 - ☐ Süd əmizdirən anaların işində fasilələr
 - ☒ İşçinin təqsiri olmadan baş vermiş boşdayanmalar
-

Sual: Müəssisə işçilərin məzuniyyət haqqı üçün ehtiyatı hansı mənbə hesabına yaradır? (Çəki: 1)

- ☒ Məhsulun (işin, xidmətin) maya dəyəri
 - ☐ Bölüşdürülməmiş mənfəət
 - ☐ Nizamnamə və ehtiyat kapitalı
 - ☐ Əlavə kapital
 - ☐ Xalis mənfəət
-

Sual: Gecə vaxtı yerinə yetirilən işlərə görə ödənilən əmək haqqına əlavə ödəmələrin minimum həddi kim tərəfindən təyin edilir? (Çəki: 1)

- ☐ Müəssisə rəhbəri
 - ☐ Kollektiv müqaviləsi
 - ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
 - ☒ Azərbaycan Respublikasının Hökuməti
 - ☐ Əmək müqaviləsi (sazişi)
-

Sual: Əməyin ödənilməsinin əsas formaları hansılardır? (Çəki: 1)

- ☐ Əsas və vaxtamuzd
 - ☒ Vaxtamuzd və işəmuzd
 - ☐ Əsas və əlavə
 - ☐ İşəmuzd və əlavə
 - ☐ Vaxtamuzd və əlavə
-

BÖLMƏ: 07#02

Ad

07#02

Suallardan

8

Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İstehsalat işçilərinə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☒ Dt 202 "İstehsal xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 202 "İstehsal xərcləri"
- ☐ Dt 701 "Satışın maya dəyəri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 711 "Kommersiya xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 711 "Kommersiya xərcləri"

Sual: Əmək haqqından gəlir vergizinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
- ☐ Dt 901 "Cari mənfəət vergisi üzrə xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

Sual: Sosial sığorta və təminat üzrə (3%) məcburi ödənişlər tutulan zaman hecə mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
- ☐ Dt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

Sual: Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
 - ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
 - ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
 - ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
 - ☐ Dt 221 “Kassa”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
-

Sual: Müəssisənin hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqının köçürülməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 222 “Yolda olan köçürmələr”
 - ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
 - ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
 - ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
 - ☐ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
-

Sual: Müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği asılıdır: (Çəki: 1)

- ☐ Həmkarlar təşkilatına üzvlükdən
 - ☒ İş stajından və orta əmək haqqından
 - ☐ İş stajından
 - ☐ Orta əmək haqqından
 - ☐ Həmkarlar təşkilatına üzvlükdən və iş stajından
-

Sual: İnzibati-idarə heyətinə əmək haqqının hesablayarkən 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar” hesabının krediti hansı hesabın debeti ilə müxabirələşir? (Çəki: 1)

- ☐ 711 “Kommersiya xərcləri”
 - ☐ 761 “Fövqəladə xərclər”
 - ☒ 721 “İnzibati xərclər”
 - ☐ 751 “Maliyyə xərcləri”
 - ☐ 202 “İstehsalat ehtiyatları”
-

Sual: Vahid sosial vergi üzrə hesablaşmaların uçotu üçün hansı hesab nəzərdə tutulub? (Çəki: 1)

- ☐ 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - ☐ 521 “Vergi öhdəlikləri”
 - ☐ 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
 - ☐ 538 “Digər qısamüddətli kreditör borcları”
 - ☒ 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
-

BÖLMƏ: 07#03

Ad	07#03
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İşçi heyətinin əmək haqqının deponentləşdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”

Sual: Təsərrüfat üsulu ilə işləri yerinə yetirərkən əsas vəsait obyektlərinin tikintisi ilə əlaqədar işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☒ Dt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 611 “Digər əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

Sual: İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☒ Dt 201 “Material ehtiyatları”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

Sual: Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir? (Çəki: 1)

- ☒ Dt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
 - ☐ Dt 761 "Fövqəladə xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
 - ☐ Dt 711 "Kommersiya xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
 - ☐ Dt 611 "Sair əməliyyat xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
 - ☐ Dt 202 "İstehsal xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
-

Sual: Əskik gələn material ehtiyatlarının dəyərinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 761 "Fövqəladə xərclər"
 - ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 711 "Kommersiya xərcləri"
 - ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 202 "İstehsal xərcləri"
 - ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 201 "Material ehtiyatları"
 - ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qısamüddətli kreditör borcları"
-

Sual: Əvvəl verilmiş avans məbləğinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
 - ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 243 "Verilmiş qısamüddətli avanslar"
 - ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 244 "Təhtəlhəساب məbləğlər"
 - ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 233 "Qısamüddətli verilmiş borclar"
 - ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qısamüddətli kreditör borcları"
-

Sual: Əmək haqqından verilmiş borc məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 243 "Verilmiş qısamüddətli avanslar"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 233 "Qısamüddətli verilmiş borclar"

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhəsab məbləğlər”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”

Sual: İşçilərin əmək haqqından zay məhsula görə itki məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir? (Çəki: 1)

- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 204 “Hazır məhsul”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 205 “Mallar”

Sual: Verilmiş təhtəlhəsab məbləğinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhəsab məbləğlər”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”

Sual: Saatlıq tarif dərəcəsi və tabel üzrə işlənilmiş saatların miqdarına görə əmək haqqının hesablanması nəzərdə tutan əməyin ödənilməsi forması hansıdır? (Çəki: 1)

- ☐ Tarifsiz
- ☐ Sadə işəmuзд
- ☐ Vaxtamuzd-mükafatlı
- ☒ Sadə vaxtamuzd
- ☐ Akkord

BÖLMƏ: 08#01

Ad	08#01
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Xərclər tanınır: (Çəki: 1)

- ☐ balansda;
 - ☐ kapitalda dəyişikliklər haqqında hesabatda;
 - ☒ mənfəət və zərər haqqında hesabatda;
 - ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
 - ☐ heç bir cavab düz deyil;
-

Sual: Sair əməliyyat xərclərinə aiddir. (Çəki: 1)

- ☐ torpaqların, tikintilərin, avadanlıqların və sair uzunmüddətli aktivlərin satışı ilə əlaqədar olan xərclər;
 - ☐ hesabat ili ərzində müəyyən edilmiş keçən illərin zərərləri;
 - ☐ cərimələr və sair analoji ödənişlər;
 - ☐ yenidənqiymətləndirmədən olan zərərlər;
 - ☒ bütün cavablar düzdür;
-

Sual: Maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur? (Çəki: 1)

- ☐ etibarlılıq, tamlıq;
 - ☐ təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;
 - ☐ hesablama metodu ilə uçot;
 - ☐ əhəmiyyətlilik;
 - ☒ təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama
-

Sual: Məhsulun maya dəyərində daxil edilmə üsuluna görə istehsal xərcləri bölünür: (Çəki: 1)

- ☐ daimi və dəyişən xərclərə;
 - ☐ istehsal və qeyri istehsal xərclərinə;
 - ☒ birbaşa və dolay xərclərə;
 - ☐ planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
 - ☐ bir elementli və kompleks xərclərə;
-

Sual: Bir elementli xərclər aşağıdakı xərclərin tərkibinə daxildir: (Çəki: 1)

- ☒ iqtisadi elementlər üzrə xərclərin;
 - ☐ kalkulyasiya maddələri üzrə xərclərin;
 - ☐ tam maya dəyərində əks olunmuş xərclərin;
 - ☐ istehsal maya dəyərində əks olunmuş xərclərin;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: İqtisadi həmcinsliyinə (məzmununa) görə istehsal xərcləri bölünür. (Çəki: 1)

- ☒ bir elementli və kompleks xərclərə;
- ☐ istehsal və qeyri istehsal xərclərinə;
- ☐ daimi və dəyişən xərclərə;

- ☐ planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
 - ☐ bütün cavablar düzdür.
-

Sual: Məhsul istehsalına, görülmüş işlərə və göstərilmiş xidmətlərə birbaşa xərclər dedikdə nə başa düşülür. (Çəki: 1)

- ☒ ayrı-ayrı məhsulların (iş və xidmətlərin) istehsalı ilə əlaqədar olan xərclər;
 - ☐ müəsisənin konkret istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan xərclər;
 - ☐ bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
 - ☐ istehsal xərclərinin bütün siyahısı;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: Dolayı xərclərin (qaimə istehsal xərclərinin) tərkibinə daxildir: (Çəki: 1)

- ☐ mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı;
 - ☐ köməkçi materiallar və komplektləşdirici məmulatlar;
 - ☐ sex binalarının saxlanması, texniki xidmətmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergisi, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;
 - ☐ ümumtəsərrüfat (inzibati-idarəetmə) xərcləri;
 - ☒ mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı; köməkçi materiallar və komplektləşdirici məmulatlar; sex binalarının saxlanması, texniki xidmətmə və avadanlıqların və alətlərin cari təmiri, əmlaka vergi alətləri, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;
-

Sual: D-t 202 "ictehsalat xərcləri", K-t 201 "Material ehtiyatları" mühasibat yazılışı nəyi əks etdirir. (Çəki: 1)

- ☐ hazır məhsulun maya dəyərində xammal və materialların daxil edilməsi;
 - ☐ istehsal edilən məhsulun maya dəyərində amortizasiya xərclərinin daxil edilməsini;
 - ☐ köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;
 - ☒ istehsal olunan məhsulun maya dəyərində xammal və materialların daxil edilməsi;
 - ☐ bütün cavablar düzdür;
-

Sual: D-t 202 "ictehsalat xərcləri", K-t 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" mühasibat yazılışı nəyi əks etdirir. (Çəki: 1)

- ☐ müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;
 - ☐ büdcədən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini;
 - ☐ tibbi sığortaya ayırmaları xərclərinə aid edilməsini;
 - ☒ əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığortaya ayırmaların xərcə daxil edilməsini;
 - ☐ bütün cavablar düzdür;
-

BÖLMƏ: 08#02

Ad

08#02

Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Xərclər: (Çəki: 1)

- ☐ Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalması;
- ☐ Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin azalması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
- ☐ Öhdəliklərin artması hesabına hesabat dövrü ərzində baş verən iqtisadi səmərənin azalmasıdır;
- ☒ səhmdarlar arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan və kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
- ☐ bütün cavablar düzdür;

Sual: MMUS 1 “Maliyyə hesabatlarının təqdimatı üzrə” hesabatda xərclər təsnifləşdirilir. (Çəki: 1)

- ☐ funksiyalar üzrə;
- ☐ mahiyyəti üzrə;
- ☐ tanınma kriteriyası üzrə;
- ☒ funksiyaları və mahiyyəti üzrə;
- ☐ bütün cavablar düzdür;

Sual: Funksiyalar üzrə xərclərin tərkibinə daxildir. (Çəki: 1)

- ☐ satışın maya dəyərində daxil edilən xərclər;
- ☐ kommersiya xərcləri;
- ☐ inzibati xərclər;
- ☐ ƏDV;
- ☒ satışın maya dəyərində daxil edilən xərclər; kommersiya xərcləri; inzibati xərclər;

Sual: İstehsal xərclərinə aşağıdakılar daxildir. (Çəki: 1)

- ☐ müəssisənin əsas və köməkçi istehsalatlarında istifadə olunmuş resusların bir hissəsi
- ☒ məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə yönəldilən xərclərin bir hissəsi;
- ☐ idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
- ☐ satış idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi

☐ bütün cavablar düzdür;

Sual: Maliyyə əməliyyatları üzrə aşağıdakı xərclər tanınır. (Çəki: 1)

- ☐ kreditlər və borclar üzrə faiz xərcləri;
 - ☐ maliyyə icarəsi üzrə faiz xərcləri;
 - ☐ əməliyyat icarəsi üzrə faiz xərcləri;
 - ☐ maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
 - ☒ kreditlər və borclar üzrə faiz xərcləri; maliyyə icarəsi üzrə faiz xərcləri; maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
-

Sual: MMUS 1 əlaqədar olaraq kommersiya təşkilatlarında "Maliyyə hesabatlarının təqdimatı üzrə" müəssisənin xərcləri öz xarakterinə, həyata keçirilməsi şərtlərinə, fəaliyyətin istiqamətlərinə görə bölünürlər. (Çəki: 1)

- ☒ müəssisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan və əsas xərclər anlayışına uyğun gəlməyən xərclərdir;
 - ☐ müəssisənin adi fəaliyyət növləri üzrə xərcləri və idarəetmə xərcləri;
 - ☐ müəssisənin adi fəaliyyət üzrə xərcləri, idarəetmə və kommersiya xərcləri;
 - ☐ şəxsi səhmlərin buraxılması ilə əlaqədar xərclər;
 - ☐ bütün cavablar düzdür;
-

Sual: Mühasibat uçotu məqsədləri üçün adi fəaliyyət xərcləri aşağıdakı elementlər üzrə (xərclərin məzmununa görə) qruplaşdırılır. (Çəki: 1)

- ☐ material xərcləri;
 - ☐ əmək haqqı xərcləri;
 - ☐ amortizasiya xərcləri;
 - ☐ ümumtəsərrüfat (idarəetmə) xərcləri;
 - ☒ material xərcləri; əmək haqqı xərcləri; amortizasiya xərcləri;
-

Sual: Sair əməliyyat xərclərinin tərkibində aşağıdakı xərclər əks etdirilir. (Çəki: 1)

- ☒ təbii fəlakət, yanğın, qəzalar ilə əlaqədar və s. xərclər;
 - ☐ ziyanın işçi tərəfindən ödənilməsi;
 - ☐ yanğın nəticələrini aradan qaldırmaq üçün bankda olan hesablaşma və digər hesablara pul vəsaitlərinin mədaxil edilməsi ilə əlaqədar xərclər;
 - ☐ obyektlərin köhnəlməsi ilə əlaqədar olaraq onların sökülməsi nəticəsində əldə olunan material qiymətlilərinin mədaxil edilməsi üzrə xərclər;
 - ☐ bütün cavablar düzdür.
-

Sual: Aşağıda sadalanan adi fəaliyyət növləri üzrə hansı xərclərin mühasibat uçotunda əhəmiyyətli xərclər kimi tanına bilər. (Çəki: 1)

- ☐ məhsul buraxılışı ilə əlaqədar olan xərclər;
- ☐ əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər;
- ☐ təsərrüfat müqavilələrinin pozulması ilə əlaqədar ödənilən cərimələr;
- ☐ şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;
- ☒ məhsul buraxılışı ilə əlaqədar olan xərclər; əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər; başqa şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;

Sual: Müəssisənin işgüzar aktivliyi istehsal xərclərinə müasibətinə görə (məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərin həcminə) görə bölünürlər. (Çəki: 1)

- ☐ bir elementli və kompleks xərclərə;
- ☐ məhsuldar və qeyri məhsuldar xərclərə;
- ☒ daimi və dəyişən xərclərə;
- ☐ şərti daimi və şərti dəyişən xərclərə;
- ☐ daimi və kompleks xərclərə;

Sual: Məhsul istehsalına, görülmüş işlərə, göstərilmiş xidmətlərə dolayı xərclər dedikdə nə başa düşülür. (Çəki: 1)

- ☐ bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
- ☐ istehsal xərclərinin bütün siyahısı;
- ☒ müəssisənin istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan
- ☐ ayrı-ayrı növ məhsul istehsalı ilə əlaqədar olan xərclər;
- ☐ bütün cavablar düzdür;

Sual: İnzibati xərclərin silinməsi mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir. (Çəki: 1)

- ☐ D-t 202 "İctehsalat xərcləri", K-t 721 "İnzibati xərclər"
- ☐ D-t 701 "Satışın maya dəyəri", K-t 721 "İnzibati xərclər"
- ☐ D-t 204 "Hazır məhsul", K-t 721 "İnzibati xərclər"
- ☒ D-t 801 "Ümumi mənfəət", K-t 721 "İnzibati xərclər"
- ☐ düzgün cavab yoxdur;

Sual: Hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir: (Çəki: 1)

- ☐ D-t 202 "İctehsalat xərcləri", K-t 711 "Kommersiya xərclər"
- ☐ D-t 204 "Hazır məhsul", K-t 731 "Sair əməliyyat xərcləri"
- ☐ D-t 601 "Satış", K-t 711 "Kommersiya xərcləri"
- ☐ D-t 801 "Ümumi mənfəət", K-t 701 "Satışın maya dəyəri"
- ☒ D-t 801 "Ümumi mənfəət", K-t 711 "Kommersiya xərcləri"

BÖLMƏ: 08#03

Ad	08#03
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Adi fəaliyyət növləri üzrə xərclərkimi aşağıdakılar tanınır. (Sürət 31.05.2011 15:37:11) (Çəki: 1)

- ☐ məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmətlərlə əlaqədar
 - ☐ məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər;
 - ☐ məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclərdir; əsas vəsaitlərin istifadə olunmayan obyektlərin satışı ilə əlaqədar olan xərclər;
 - ☐ dividendlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;
 - ☒ məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərlə əlaqədar olan xərclər; məhsul istehsalı və satışı, görülmüş işlərin, göstərilmiş xidmətlər, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər; dividendlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;
-

Sual: Aşağıdakı əməliyyatlarla bağlı aktivlərin təsərrüfatdan çıxması müəssisənin xərcləri kimi tanınmır: (Sürət 31.05.2011 15:37:18) (Çəki: 1)

- ☐ uzun müddətli aktivlərin əldə edilməsi və yaradılması;
 - ☐ başqa müəssisələrin və şirkətlərin nizamnamə kapitalına qoyuluşlar;
 - ☐ yenidən satış üçün nəzərdə tutulmayan səhmdar cəmiyyətlərinin səhmləri və digər qiymətli kağızların əldə edilməsi;
 - ☐ ehtiyatlar üçün əvvəlcədən ödənişlər, həmçinin anoloji əməliyyatlar üçün
 - ☒ bütün cavablar düzdür;
-

Sual: Funksional təyinatına görə məsrəflərin tərkibi xərclərin aşağıdakı bölgüsü ilə müəyyənləşir. (Sürət 31.05.2011 15:37:24) (Çəki: 1)

- ☐ birbaşa və dolay xərclərə;
 - ☐ birbaşa dəyişən və birbaşa dolay xərclərə;
 - ☒ dəyişən və daimi xərclərə;
 - ☐ relevant və qeyri relevant xərclərə;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: Xərclər mənfəət və zərərlər haqqında hesabatda o zaman tanınır ki, aşağıdakıları etibarlı şəkildə ölçmək mümkün olsun: (Sürət 31.05.2011 15:37:27) (Çəki: 1)

- ☐ aktivlərin azalmasını;
 - ☐ öhdəliklərin artmasını;
 - ☒ aktivlərin azalması və öhdəliklərin artmasını;
 - ☐ borclar üzrə xərclərin kapitallaşdırılması nəticəsində öhdəliklərin artmasını;
 - ☐ aktivlərin artması, yaxud öhdəliklərin azalmasını;
-

Sual: Mənfəət və zərər haqqında hesabatda "Satışın maya dəyəri" maddəsində aşağıdakı xərclər əks olunmalıdır. (Sürət 31.05.2011 15:37:30) (Çəki: 1)

- ☐ birbaşa material xərcləri;
- ☐ birbaşa əmək haqqı xərcləri;
- ☐ dolay (üstəlik) istehsal xərcləri;
- ☐ kommersiya xərcləri;
- ☒ birbaşa material xərcləri; birbaşa əmək haqqı xərcləri; dolay (üstəlik) istehsal xərcləri;

Sual: Mənfəət və zərər haqqında hesabatda xərclər tanınır: (Sürət 31.05.2011 15:37:32) (Çəki: 1)

- ☐ aktivlər tanındıqdan sonra;
- ☐ öhtəliklər tanındıqdan sonra;
- ☐ mənfəət tanındıqdan sonra;
- ☒ gəlirlər tanındıqdan sonra;
- ☐ bütün cavablar düzdür;

Sual: MMUS 1 “Maliyyə hesabatlarının təqdimatı üzrə hesabat” uyğun olaraq mahiyyəti üzrə xərclərə aşağıdakı maddələr daxil edilməlidir. (Sürət 31.05.2011 15:37:35) (Çəki: 1)

- ☐ hazır məhsul və bitməmiş istehsal ehtiyatlarında dəyişikliklər
- ☐ müəssisələrin görülmüş və kapitallaşdırılmış işləri;
- ☐ material ehtiyatlarının istifadə olunması;
- ☐ işçi heyəti üzrə xərclər;
- ☒ bütün cavablar düzdür;

BÖLMƏ: 09#01

Ad	09#01
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Mühasibat üçotu məqsədləri üçün gəlirlərin müəyyən edilməsinin əsasında hansı prihsip qoyulmuşdur; (Çəki: 1)

- ☐ əhəmiyyətlilik;
- ☐ dürüstlük və tamlıq;
- ☒ təsərrüfat fəaliyyətinin vaxta görə (hesablama metoduna görə) müəyyən etmək;
- ☐ ehtiyatlılıq;
- ☐ bütün cavablar düzdür;

Sual: Hansı gəlirlər əsas əməliyyat gəlirlərinə aiddir? (Çəki: 1)

- ☐ məhsul və mal satışından əldə olunan gəlirlər;
- ☐ göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər;
- ☐ podrat müqavilələri üzrə gəlirlər;
- ☐ əsas vəsaitlər satışından əldə olunan gəlirlər;
- ☒ məhsul və mal satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər, podrat müqavilələri üzrə gəlirlər;

Sual: Debitor borclarının daxil olması məbləği aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir: (Çəki: 1)

- ☐ Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər nəzərə alınmaqla;
 - ☐ Ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda yaranan məbləğ fərqləri nəzərə alınmaqla;
 - ☐ Müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;
 - ☐ Xarici ticarət kontraktları üzrə alıcılara yüklənib göndərilmiş məhsuldan pul gəlirinin müəyyən olunmamış məbləği nəzərə alınmaqla;
 - ☒ Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər, ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda qaranan məbləğ fərqləri, müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;
-

Sual: Mühasibat uçotunda sair əməliyyat gəlirlərin tərkibində tanınır. (Çəki: 1)

- ☐ Uzunmüddətli amortizasiya olunan aktivlərin satışından gəlir;
 - ☐ Amortizasiya olunmayan aktivlərin yenidən qiymətləndirilməsindən əmələ gələn gəlir;
 - ☐ Müqavilə şərtləri pozulduğuna görə alınmış cərimələr, peniyalar və sair analogi məbləğlər;
 - ☐ İddia müddəti keçmiş olan deponent və kreditor borclarının silinməsindən olan gəlirlər
 - ☒ Bütün cavablar düzdür;
-

Sual: Əsas əməliyyat fəaliyyətindən gəlirlər aşağıdakı hesablarda əks etdirilir. (Çəki: 1)

- ☒ 601 "Satış: 602" Satılmış malların qaytarılması və ucuzlaşdırılması: 603 "Verilmiş güzəştlər;
 - ☐ 611 "Sair əməliyyat gəlirləri";
 - ☐ 631 "Maliyyə gəlirləri";
 - ☐ düzgün cavab yoxdur;
 - ☐ bütün cavablar düzdür;
-

Sual: Lazım olmayan materialların satışında gələn gəlir aşağıdakı hesablarda əks etdirilir: (Çəki: 1)

- ☒ 601 "Satış" (subhesab 601-1 "Malların satışı")
 - ☐ 611 "Sair əməliyyat gəlirləri";
 - ☐ 621 "Fəaliyyətin dayandırılmasından gəlirlər"
 - ☐ 631 "Maliyyə gəlirləri";
 - ☐ düzgün cavab yoxdur.
-

Sual: Məhsul (iş, xidmət) satışından gələn gəlirlərin tanınması hansı yazılışlarla əks etdirilir? (Çəki: 1)

- ☒ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 601 "Satış";
- ☐ D-t 217 "Digər dısamüddətli debitor borcları", K-t 601 "Satış"
- ☐ D-t 611 "Sair əməliyyat gəlirləri", K-t 217 "Digər dısamüddətli debitor borcları";
- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 611 "Sair əməliyyat gəlirləri";
- ☐ bütün cavablar düzdür;

Sual: Materialların əvəzsiz olaraq alınması, o cümlədən müqaviləyə əsasən bağışlanması hansı yazılışla əks etdirilir. (Çəki: 1)

- ☒ D-t 201 "Xammal və materiallar"; K-t 611 "Digər əməliyyat gəlirləri";
- ☐ D-t 201 "Xammal və materiallar"; K-t 631 "Maliyyə gəlirləri";
- ☐ D-t 201 "Xammal və materiallar"; K-t 531 "Malsatan və podtatçılarla dısamüddətli kreditor borcları";
- ☐ D-t 202 "İstehsalat xərcləri"; K-t 801 "Ümumi mənfəət (zərər)";
- ☐ bütün cavablar düzdür;

Sual: Əsas vəsait obyektlərinin müvəqqəti istifadəyə verilməsinə görə əldə edilmiş gəlir hansı mühasibat yazılışı ilə əks etdirilir? (Çəki: 1)

- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 611 "Sair əməliyyat gəlirləri";
- ☒ D-t 214 "İcarə ödənişləri üzrə dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
- ☐ D-t 216 "Faizlər üzrə dısamüddətli debitor borcları"; K-t 631 "Maliyyə gəlirləri";
- ☐ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";
- ☐ düzgün cavab yoxdur;

Sual: D-t 223 "Bankdakı hesablaşma hesabı" K-t 611 "Sair əməliyyat gəlirləri" nəyi əks etdirir. (Çəki: 1)

- ☒ Müqavilə şərtlərinin pozulduğuna görə cərimələrin və sair anoloji ödənişlərin
- ☐ Digər təşkilatlara verilmiş borclara görə faiz şəklində olan gəlirin alınmasını;
- ☐ Uzunmüddətli bank kreditinin bankdakı hesaba daxil edilməsini;
- ☐ Bankdakı hesablarda olan sərbəst pul vəsaitlərinin bank tərəfindən istifadəsinə görə məbləğlərin hesaba daxil edilməsini;
- ☐ Düzgün cavab yoxdur;

Sual: Maliyyə icarəsindən gələn gəlir hansı nömrəli hesabda əks etdirilir. (Çəki: 1)

- ☐ 601 "Satış";
- ☒ 631 "Maliyyə gəlirləri";
- ☐ 611 "Sair əməliyyat gəlirləri";
- ☐ 601, 611, 631 № hesablarda;
- ☐ Düzgün cavab yoxdur;

BÖLMƏ: 09#02

Ad	09#02
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Hansı hallarda malların satışından əldə olunan gəlir tanınır? (Çəki: 1)

- ☐ mallara sahib olma üzrə əhəmiyyətli risklər və üstünlüklər malsatandan malalana keçdikdə;
 - ☐ müəssisə mülkiyyət hüququ ilə bağlı idarəetmədə artıq iştirak etmədikdə və satılmış mallar üzərində faktiki nəzarəti saxlamadıqda;
 - ☐ gəlirin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda;
 - ☐ sövdələşmə ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimalı olduqda;
 - ☒ bütün cavablar düzdür;
-

Sual: Hansı hallarda xidmətlərin göstərilməsindən əldə olunan gəlir tanınır. (Çəki: 1)

- ☒ əməliyyatın hesabat tarixinə olan yekunlaşma səviyyəsindən asılı olaraq;
 - ☐ müqavilənin bağlanma anında;
 - ☐ əməliyyatın tam yekunlaşdıqdan sonra;
 - ☐ bankda olan hesablaşma hesabına daxil edildikdən sonra;
 - ☐ heç bir cavab düz deyil;
-

Sual: Gəlir – bu deməkdir: (Çəki: 1)

- ☐ şirkətin adi fəaliyyət prosesində iqtisadi faydaların daxil olması, hansı ki, kapitalın artmasına gətirib çıxarır;
 - ☐ ƏDV və satış vergisi daxil edilmədən şirkətin mütəmadi gəlirləri;
 - ☐ səhmdarların qoyuluşları ilə əlaqədar olmayan adi fəaliyyət növündə ümumi iqtisadi faydaların daxil olması;
 - ☐ şirkət tərəfindən edilən istənilən ticarət və topdansatış güzəştləri nəzərə alınmaqla alınmış, yaxud gözlənilən əvəzetmənin ədalətli dəyəri ilə qiymətləndirilən ümumi daxilolmalar;
 - ☒ bütün cavablar düzdür;
-

Sual: Müqavilənin xarakterindən asılı olaraq onun başa çatdırılması kimi aşağıdakılar tanına bilər: (Çəki: 1)

- ☐ görülmüş işlər haqqında hesabatda;
 - ☐ hesabatın tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi;
 - ☐ avans şəklində daxil olan pul vəsaitləri;
 - ☐ hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;
 - ☒ görülmüş işlər haqqında hesabatlar, hesabatların tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi, hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;
-

Sual: Aktivlər malik olma hüququna əsasən yaranan gəlirlər o zaman tanınır ki: (Çəki: 1)

- ☐ həmin aktivlərdən pul vəsaitləri bankda olan hesablara daxil olmuşdur;
- ☐ sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür;
- ☐ sövdələşmədən pul vəsaiti kommersiya təşkilatlarına daxil olacaqdır;
- ☐ sövdələşmədən olan gəlirlərin məbləği etibarlı şəkildə qiymətləndirilə bilər;

☒ sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür, sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;

Sual: Gəlir mühasibat uçotunda pul ifadəsində hesablanmış aşağıdakı məbləğdə əks etdirilir: (Çəki: 1)

- ☐ pul vəsaitləri, əmlak məbləğində;
 - ☒ pul vəsaitləri, əmlak, debitor borcları
 - ☐ pul vəsaitlərinin, mübadilə müqaviləsi şərtləri əsasında öz əmlakının verilməsi üzrə öhdəliklər yerinə yetirilmədən daxil olan əmlakın, qiymətli kağızların məbləğində;
 - ☐ pul vəsaitləri, qiymətli kağızların nominal dəyəri, investorların qoyuluşları məbləğində;
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Digər təşkilatlarda iştirak ilə bağlı gəlir, əldə edilmədən olan aşağıdakı gəlirdir: (Çəki: 1)

- ☐ hüquqi şəxs yaratmadan birgə fəaliyyətdən olan gəlirlərdir;
 - ☐ törəmə şirkətdən olan gəlir;
 - ☐ geri alınmış xüsusi səhmlərin təkrar yerləşdirilməsindən olan gəlirlərdir;
 - ☒ təsis sənədlərində göstərilən müddətdə digər müəssisələrin səhmlərinin əldə
 - ☐ bütün cavablar düzdür;
-

Sual: Sair əməliyyat gəlirlərinə aiddir: (Çəki: 1)

- ☒ aktivlərin əvəzsiz alınmasından olan gəlirlər;
 - ☐ reklam xidmətlərindən imtina etdikdə yaranan gəlir;
 - ☐ proqram təminatının satışından əldə olunan gəlir;
 - ☐ əməliyyat icarəsi üzrə gəlir;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: Sair əməliyyat gəlirlərinə aid deyil: (Çəki: 1)

- ☐ Amortizasiya olunan aktivlərin yenidən qiymətləndirilməsi məbləğləri;
 - ☐ İddia müddəti keçməmiş deponent borcları məbləğləri
 - ☐ Pul vəsaitlərindən istifadəsinə görə faiz məbləğləri;
 - ☐ Fəaliyyətin dayandırıldığına görə mənfəət.
 - ☒ Bütün cavablar düzdür;
-

Sual: Başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirlərin hesablanması mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir: (Çəki: 1)

- ☐ D-t 211 "Kassa"; K-t 217 "Digər dısamüddətli debitor borcları";
- ☐ D-t 223 "Bankdakı hesablaşma hesabı"; K-t 211 "Alicıların və sifarişçilərin dısamüddətli debitor borcları";
- ☒ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 631 "Maliyyə gəlirləri";
- ☐ D-t 211 "Alicıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";
- ☐ bütün cavablar düzdür;

Sual: Malların satılmasında göstərđyi xidmətlər üçün komissioner-təşkilat tərəfindən alınacaq komission-mükafatın məbləği əks etdirilmişdir: (Çəki: 1)

- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
- ☒ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
- ☐ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";
- ☐ Düzgün cavab yoxdur;
- ☐ D-t 212 "Törəmə (asılı) müəssisələrin dısamüddətli debitor borcları"; K-t 611 "Sair əməliyyat gəlirləri";

Sual: Məhsul, mal və xidmət satışından əldə olunan gəlirlər hansı hesabın kreditində əks etdirilir. (Çəki: 1)

- ☐ 611 "Sair əməliyyat gəlirləri";
- ☐ 631 "Maliyyə gəlirləri";
- ☒ 601 "Satış";
- ☐ 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)";
- ☐ 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödəniməmiş zərər)";

Sual: 701 "Satışın maya dəyəri" hesabının debet dövriyyəsində əks etdirilir: (Çəki: 1)

- ☐ məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri;
- ☐ istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri;
- ☐ istehsal aktivlərinin amortizasiyası ;
- ☐ kommersiya xərcləri;
- ☒ məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri, istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri, istehsal aktivlərinin amortizasiyası ;

BÖLMƏ: 09#03

Ad	09#03
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hansı hallarda MMUS 6 gəlirlərin uçotunda tətbiq edilmir: (Çəki: 1)

- ☐ məhsul satışından əmələ gələn gəlirlər zamanı;
- ☐ aktivlərin istifadəsindən faizlər, lisenziya ödəmələri və dividendlər şəklində gəlirlər yarandıqda;
- ☐ malların satışından yaranan gəlirlər zamanı;
- ☐ göstəriş xidmətlərdən yaranan gəlirlər zamanı;
- ☒ düzgün cavab yoxdur;

Sual: Hansı müqavilələr podrad müqavilələrinə aiddir? (Çəki: 1)

- ☐ obyektlərin sökülməsi və bərpası, obyektlərin sökülməsindən sonra ətraf mühitin bərpası;
 - ☐ obyektlərin tikilməsi ilə bağlı, xidmətlərin göstərilməsi müqavilələri;
 - ☐ istehsal təyinatlı obyektlərin tikilməsi ilə bağlı müqavilələr;
 - ☐ qeyri istehsal təyinatlı obyektlərin bərpası ilə əlaqədar olan müqavilələr;
 - ☒ bütün cavablar düzdür;
-

Sual: Aşağıdakı şərtlər yerinə yetirildikdə məhsulun satışından əldə edilən gəlir tanınır. (Çəki: 1)

- ☐ məhsula sahib olma ilə bağlı əhəmiyyətli risklər, üstünlüklər malsatandan malalana keçdikdə ;
 - ☐ müəssisə mülkiyyət hüququ ilə bağlı idarəetmədə artıq iştirak etmədikdə və
 - ☐ gəlirin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda;
 - ☐ əməliyyat ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimal olunduqda və sövdələşmə ilə bağlı xərclər etibarlı şəkildə qiymətləndirilə bilindikdə;
 - ☒ bütün cavablar düzdür;
-

Sual: Hansı halda gəlir tanınmır? (Çəki: 1)

- ☐ Müəssisə satılmış malların qeyri-qənaətbəxş istismar qabiliyyətinə görə məsuliyyət daşıdıqda və bu adi zamanət öhdəlikləri ilə örtülmədikdə;
 - ☐ Müəssisənin konkret satışdan əldə edəcəyi gəlirin alıcı tərəfindən bu malların satışından əldə edəcəyi gəlirdən asılı olduqda;
 - ☐ Göndərilmiş mallar müəssisə tərəfindən quraşdırılmalı olduqda və müqavilənin əhəmiyyətli hissəsini təşkil edən bu quraşdırma işlərinin icrası hələ yekunlaşdırılmadıqda;
 - ☐ Alıcı alqı- satqı müqaviləsində müəyyənləşdirilən səbəbdən alış əqdini ləğv etmək hüququna malik olduqda və müəssisə satılmış malların geri qaytarılması ehtimalını etibarlı səviyyədə müəyyən etmək imkanına malik olmadıqda;
 - ☒ Bütün cavablar düzdür;
-

Sual: Elmi-tədqiqat təşkilatlarında adi fəaliyyət növündən olan aşağıdakı gəlirlər tanınır. (Çəki: 1)

- ☒ patent və ixtiralarla olan patentlərdən yaranan hüquqların haqq müqabilində verilməsindən olan daxilolmalar;
 - ☐ məhsul və malların satışından gəlirlər;
 - ☐ görülmüş işlər, göctərilmiş xidmətlərlə əlaqədar olan mədaxillər;
 - ☐ müəssisənin aktivlərinin müvəqqəti olaraq istifadəyə verilməsi ilə əlaqədar olan daxilolmalar;
 - ☐ bütün cavablar düzdür;
-

Sual: Lizing şirkətlərinin adi fəaliyyət növlərindən olan gəlirləri kimi aşağıdakılar tanınır: (Çəki: 1)

- ☐ Malların satışından olan gəlirlər;
- ☐ Xidmətlərin göstərilməsinə görə və məhsulun çatdırılmasına görə mədaxillər;
- ☐ Mülkiyyət hüququnun keçmə şərtlə icarəyə verilmə üçün əvvəlcədən alınmış əmlakın müvəqqəti olaraq verilməsindən daxilolmalar;

- ☒ Sənaye nümunələri üzrə patent hüquqlarının haqq müqabilində təqdim edilməsi ilə bağlı daxilolmalar;
☐ Düzgün cavab yoxdur;

BÖLMƏ: 10#01

Ad	10#01
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasına daxil olması hansı ilkin sənədlə rəsmiləşdirilir? (Çəki: 1)

- ☒ Kassa mədaxil orderi
☐ Qəbul aktı
☐ Mədaxil qaiməsi
☐ Avans hesabatı
☐ Düzgün cavab yoxdur

Sual: Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasından verilməsi hansı ilkin sənədlə rəsmiləşdirilir? (Çəki: 1)

- ☐ Avans hesabatı
☐ Məxaric qaiməsi
☐ Kassa mədaxil orderi
☒ Kassa məxaric orderi
☐ Düzgün cavab yoxdur

Sual: Satılmış məhsula, işə, xidmətlərə görə əldə olunan pul vəsaitinin müəssisə kassasına daxil olması zamanı hansı mühasibat yazılışı verilir? (Çəki: 1)

- ☒ Dt 221 "Kassa", Kt 601 "Satış"
☐ Dt 221 "Kassa", Kt 204 "Hazır məhsul"
☐ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 221 "Kassa"
☐ Dt 221 "Kassa", Kt 661 "Sair əməliyyat gəlirləri"
☐ Düzgün cavab yoxdur

Sual: Xarici valyutanın alınması mühasibat uçotu hesablarında hansı yazılışla əks etdirilir? (Çəki: 1)

- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 221 "Kassa"
☐ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bank hesablaşma hesabları"
☒ Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)

☐ Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 221 "Kassa"

Sual: İşçilərə əmək haqqının plastik kartla ödənilməsi hansı yazılışla əks etdirilir? (Çəki: 1)

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
 - ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
 - ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
 - ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bank hesablaşma hesabları"
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Malsatanlar tərəfindən təqdim olunmuş hesablaşma sənədlərinə əsasən hesablaşma hesabından pul vəsaitlərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə rəsmləşdirilir: (Çəki: 1)

- ☐ Dt 504 "Qısamüddətli borclar", Kt 223 "Bank hesablaşma hesabları"
 - ☐ Dt 512 "Qısamüddətli zəmanət öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"
 - ☐ Dt 538 "Digər qısamüddətli kreditor borcları", Kt 223 "Bank hesablaşma hesabları"
 - ☐ Dt "Digər qısamüddətli öhdəliklər", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
 - ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 223 "Bank hesablaşma hesabları"
-

Sual: İxrac mallarının satışından gəlir bankdakı hesablaşma hesabına daxil olmuşdur əməliyyatına düzgün yazılış verin: (Çəki: 1)

- ☐ Dt 221 "Kassa", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
 - ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 217 "Digər qısamüddətli debitor borcları"
 - ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
 - ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
 - ☐ Bütün cavablar düzdür
-

Sual: Müəssisənin xarici iqtisadi fəaliyyəti həyata keçirmək məqsədilə xarici valyuta alması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir: (Çəki: 1)

- ☒ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı) - Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri" - Dt 731 "Sair əməliyyat xərcləri",
- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt "Bank hesablaşma hesabı" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri"

☐ Düzgün cavab yoxdur.

Sual: Valyuta vəsaitləri üzrə müsbət kurs fərqi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı)
- ☒ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 221 "Kassa", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Düzgün cavab yoxdur.

BÖLMƏ: 10#02

Ad	10#02
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Müəssisənin bir neçə hesablaşma hesabı olduğu zaman kassa qalığının limiti necə təyin olunur? (Çəki: 1)

- ☐ Müəssisə və bank arasında bağlanmış kredit müqaviləsinə əsasən
- ☐ Hesab açılmış hər bank ilə ayrılıqda
- ☒ Müəssisənin qərarından asılı olaraq ona xidmət edən banklardan biri tərəfindən
- ☐ Xidmət edən banklardan hər biri ilə, onların vasitəsilə aparılan hesablaşmaların payına uyğun olaraq
- ☐ Düzgün cavab yoxdur

Sual: Cari il üçün kassanın təsdiq olunmuş qalıq limiti olmadığı halda: (Çəki: 1)

- ☐ Yeni limit təyin olunana qədər əvvəlki limit tətbiq olunur
- ☐ 10 manat məbləğində limit müəyyən olunur
- ☐ Limit tətbiq etməmək ixtiyarı var
- ☒ Kassa qalığının limiti sıfır hesab olunmalıdır
- ☐ Düzgün cavab yoxdur

Sual: Müəssisə tərəfindən çəklə bankdan alınan pul vəsaiti hara xərclənir? (Çəki: 1)

- ☐ Təyin olunmuş məbləğ limitində malsatan və podratçılarla hesablaşmalara
- ☒ Əmək haqqının və müvəqqəti əmək qabiliyyətini ödəmək üçün müavinətin ödənilməsinə
- ☐ Kommunal xərclərin ödənilməsinə
- ☐ Təsərrüfat avadanlığının alınmasına
- ☐ Dəftərxana ləvazimatlarının alınmasına

Sual: Aşağıdakılardan hansı kassa kitabının doldurulması üçün əsas ola bilər? (Çəki: 1)

- ☐ Kassa mədaxil orderi
 - ☐ Kassa məxaric orderi
 - ☐ Ezamiyyət xərcləri üçün kassadan təhtəl hesab məbləğin verilməsi üçün ərizə
 - ☒ Kassa mədaxil və məxaric orderləri
 - ☐ Təhtəlhesab şəxslərin avans hesabatı
-

Sual: Müəssisənin təsisçi-işçilərinə kassadan dividendlər ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir? (Çəki: 1)

- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 221 "Kassa"
 - ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
 - ☐ Dt 538 "Digər qısamüddətli kreditor borcları", Kt 221 "Kassa"
 - ☐ Dt 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları", Kt 221 "Kassa"
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Təsisçi-fiziki şəxslərdən alınmış müəssisə səhmlərinin nağd ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir? (Çəki: 1)

- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 221 "Kassa"
 - ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 221 "Kassa"
 - ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 221 "Kassa"
 - ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları"
 - ☒ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 221 "Kassa"
-

Sual: İnkassator vasitəsilə gəlirin banka təhvil verilməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır? (Çəki: 1)

- ☒ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 221 "Kassa"
 - ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 221 "Kassa"
 - ☐ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bank hesablaşma hesabları"
 - ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 221 "Kassa"
 - ☐ Bütün cavablar düzdür.
-

Sual: Aşağıdakılardan hansı nağdsız hesablaşmalara aiddir? (Çəki: 1)

- ☐ Çeklər
 - ☐ Veksellər
 - ☐ İnkasso üzrə
 - ☐ Ödəniş tələbnaməsi ilə
 - ☒ Çeklər, inkasso üzrə, ödəniş tələbnaməsi ilə
-

Sual: Hansı halda ödəniş tələbnaməsi bank tərəfindən qəbul olunur? (Çəki: 1)

- ☐ Yalnız hesablaşma hesabında pul olduğu zaman
- ☐ Hesablaşma hesabında və ya açıq kredit xəttində pul vəsaitləri olduğu zaman

- ☐ Hesablaşma hesabında pulun olub-olmamasından asılı olmayaraq
☐ Bank overdraftının şərtlərinə əsasən
☒ Yalnız hesablaşma hesabında pul olduğu zaman və bank overdraftının şərtlərinə əsasən

Sual: Hesablaşma hesabından baş vermiş vergi pozuntusuna görə cərimə ödənilmişdir əməliyyatı hansı yazılışla rəsmiyyətə salınır: (Çəki: 1)

- ☒ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 521 "Vergi öhdəlikləri" – Dt 521 "Vergi öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"
☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 223 "Bank hesablaşma hesabları"
☐ Dt 521 "Vergi öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"
☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"
☐ Düzgün cavab yoxdur

Sual: Valyuta hesabındakı pul vəsaitinin manata çevrilməsi hansı tarixə həyata keçirilir? (Çəki: 1)

- ☐ AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
☐ Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi tarixinə
☐ Maliyyə hesabatının hazırlanması tarixinə
☐ Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi, eləcə də maliyyə hesabatının hazırlanması tarixinə
☒ Xarici valyuta ilə əməliyyatın aparılması, maliyyə hesabatının hazırlanması, eləcə də AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə

Sual: Rezidentlərin xarici valyutada əldə etdiyi gəlirin hansı hissəsi məcburi satışa təqdim edilməlidir? (Çəki: 1)

- ☐ 20%
☐ 10%
☐ 50%
☐ 30%
☒ Düzgün cavab yoxdur

BÖLMƏ: 11#01

Ad	11#01
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Məhsul satışından əldə olunan mənfəət aşağıdakı hesabın kreditində əks etdirilir: (Çəki: 1)

- ☐ 601 "Satış"
☐ 611 "Sair əməliyyat gəlirləri"

- ☐ 631 "Maliyyə gəlirləri"
 - ☒ 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Bütün cavablar düzdür
-

Sual: Mal satışından əldə olunan mənfəət hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir? (Çəki: 1)

- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Dt 601 "Satış", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
 - ☐ Dt 601 "Satış", Kt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)"
 - ☐ Dt 701 "Satışın maya dəyəri", Kt 601 "Satış"
 - ☒ Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"
-

Sual: Əvvəl ümitsiz borc kimi silinən debitor borcu daxil olması əməliyyatı hesablarda belə əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 221 "Kassa", Kt 222 "Yolda olan pul köçürmələri"
 - ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Alıcılardan alınmış, istifadə olunmamış avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- ☒ Dt 543 "Alınmış qismüddətli avanslar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Dt 543 "Alınmış qismüddətli avanslar", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
 - ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Dt 543 "Alınmış qismüddətli avanslar", Kt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)"
 - ☐ Dt 543 "Alınmış qismüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları"
-

Sual: Alıcıya verilmiş avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 243 "Verilmiş qismüddətli avanslar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 243 "Verilmiş qismüddətli avanslar"
 - ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri"
 - ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
 - ☐ Bütün cavablar düzdür
-

Sual: Məhsul satışından olan zərər mühasibat uçotu hesablarında əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 701 "Satışın maya dəyəri", Kt 601 "Satış"
- ☐ Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☒ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 601 "Satış"
- ☐ Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 601 "Satış"

Sual: Ümidsiz debitor borcunun silinməsindən olan zərər hesablarda aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 217 "Digər qısamüddətli debitor borcları"
- ☒ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 217 "Digər qısamüddətli debitor borcları"
- ☐ Düzgün cavab yoxdur.

Sual: Malsatana çatmalı olan cərimə məbləği hesablanıb: (Çəki: 1)

- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 545 "Digər qısamüddətli öhdəliklər"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları"
- ☐ Düzgün cavab yoxdur.

Sual: Müəssisənin sərəncamında qalan mənfəət hesabına ehtiyat kapitalına ayırmala aparılır: (Çəki: 1)

- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☒ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat" - Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

BÖLMƏ: 11#02

Ad	11#02
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Əsas əməliyyat fəaliyyətindən mənfəət aşağıdakılar hesabına formalaşır: (Çəki: 1)

- ☐ Məhsul (iş, xidmət) satışı
 - ☐ Mal satışı
 - ☐ Royalti
 - ☐ Əməliyyat icarəsi
 - ☒ Bütün cavablar düzdür
-

Sual: İntellektual mülkiyyət hüququnun satışından əldə olunan mənfəət aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir: (Çəki: 1)

- ☐ Dt 601 "Satış", Kt 701 "Satışın maya dəyəri"
 - ☒ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
 - ☐ Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Materialların inventarizasiyası zamanı aşkar olunan artıqqəlmələr mühasibat uçotu hesablarında əks etdirilmişdir: (Çəki: 1)

- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
 - ☐ Dt 217 "Digər qısamüddətli debitor borcları", Kt 201 "Material ehtiyatları"
 - ☒ Dt 201 "Material ehtiyatları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Dt 202 "İstehsal ehtiyatları", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Dt 201 "Material ehtiyatları", Kt 801 "Ümumi mənfəət (zərər)"
-

Sual: İddia müddətinin keçməsi ilə əlaqədar olaraq kreditör borcu silinmişdir: (Çəki: 1)

- ☐ Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", 538 "Digər qısamüddətli kreditör borcları"
 - ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları"
 - ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
-

Sual: Materialların yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 201 "Material ehtiyatları", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
- ☐ Dt 201 "Material ehtiyatları", Kt 202 "İstehsal ehtiyatları"
- ☐ Dt 207 "Digər ehtiyatlar", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
- ☐ Dt 201 "Material ehtiyatları", Kt 801 "Ümumi mənfəət (zərər)"

● Dt 201 "Material ehtiyatları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

Sual: Hazır məhsul ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- Dt 204 "Hazır məhsul", Kt 202 "İstehsal ehtiyatları"
 - Dt 204 "Hazır məhsul", Kt 342 "Mühasibat uçotu siyasətində dəyişikliklər və əhəmiyyətli səhvlər ilə bağlı mənfəət (zərər) üzrə düzəlişlər"
 - Dt 204 "Hazır məhsul", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - Dt 204 "Hazır məhsul", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - Dt 204 "Hazır məhsul", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
-

Sual: Mal ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- Dt 205 "Mallar", Kt 601 "Satış" (601-1 "Malların satışı" subhesabı)
 - Dt 205 "Mallar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - Dt 205 "Mallar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
 - Dt 205 "Mallar", Kt 611 "Sair əməliyyat gəlirləri"
 - Dt 205 "Mallar", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
-

Sual: Xarici malsatanlardan alınmış quraşdırılacaq avadanlıqlar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat uçotu hesablarında aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- Dt 217 "Digər qısamüddətli debitor borcları", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
 - Dt 435 "Digər uzunmüddətli kreditor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri"
 - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)"
 - Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
 - Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Dt 431 "Malsatan və podratçıların uzunmüddətli kreditor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
-

Sual: Başqa müəssisələrə irəli sürülən cərimə məbləği üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- Dt 435 "Digər uzunmüddətli kreditor borcları", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 538 "Digər qısamüddətli kreditor borcları", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri"

- ☒ Dt 538 "Digər qısamüddətli kreditor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Bütün cavablar düzdür
-

Sual: Səhmlərin satışından əldə olunan mənfəətin silinməsi hesablarda aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 231 "Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 631 "Maliyyə gəlirləri"
- ☐ Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ Bütün cavablar düzdür
-

Sual: Sosial müdafiə fonduna ödəniş müddətinə riayət edilməməsi və gizlədilməsinə görə akt üzrə məbləğ hesablanıb: (Çəki: 1)

- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
- ☐ Bütün cavablar düzdür
-

Sual: Gömrük rejiminin pozulmasına görə gömrük orqanlarının sanksiyaları üzrə cari ödəniş məbləği hesablanıb: (Çəki: 1)

- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 545 "Digər qısamüddətli öhdəliklər"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 545 "Digər qısamüddətli öhdəliklər" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 545 "Digər qısamüddətli öhdəliklər"
- ☐ Düzgün cavab yoxdur.
-

Sual: Bankdakı hesablarda olan xarici valyuta üzrə mənfə məzənnə fərqi əks etdirilib: (Çəki: 1)

- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
-

BÖLMƏ: 11#03

Ad	11#03
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün yaradılmış xeyriyyə fondunun hesabına pul vəsaitinin köçürülməsi mühasibat hesablarında əks etdirilmişdir. (Çəki: 1)

- ☒ Dt 223 "Bank hesablama hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 223 "Bank hesablama hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 223 "Bank hesablama hesabları", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☐ Düzgün cavab yoxdur.

Sual: Açıq bazarda tədavül edən səhmlərin cari dəyərə qədər qiymətlərinin qaldırılması hansı yazılışla rəsmiyyətə salınır? (Çəki: 1)

- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☐ Dt 231 "Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar", Kt 601 "Satış" – Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 231 "Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☒ Dt 231 "Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar", 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Bütün cavablar düzdür.

Sual: Əvvəl geri satın alınmış səhmlərin satış dəyərinin onların alış dəyərini üstələməsi hesablarda aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☒ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Bütün cavablar düzdür

Sual: Müstəqil balansla malik bölmələrlə xarici valyuta ilə hesablasmalar zamanı manatın xarici valyutaya nisbətən məzənnəsinin dəyişilməsi nəticəsində yaranmış müsbət məzənnə fərqləri aşağıdakı yazılışla əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 611 "Sair əməliyyat gəlirləri"
 - ☐ Dt 217 "Digər qısamüddətli debitor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri"
 - ☒ Dt 212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Dt 212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
 - ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları"
-

Sual: Xarici malsatanlardan alınmış materiallar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat uçotu hesablarında aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 435 "Digər uzunmüddətli kreditor borcları", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
 - ☐ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 631 "Maliyyə gəlirləri"
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: İstiqrazların satınalma və nominal qiymətləri arasındakı müsbət fərqlərin illik məbləği əks etdirilmişdir: (Çəki: 1)

- ☐ Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 611 "Sair əməliyyat gəlirləri"
 - ☐ Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - ☒ Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
 - ☐ Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Torpaq, tikili və avadanlıqların satışından zərər əks etdirilib: (Çəki: 1)

- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"
 - ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"
 - ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
 - ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"
 - ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
-

Sual: Materialların əvəzsiz verilməsindən maliyyə nəticəsi (zərər) silinib: (Çəki: 1)

- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 201 "Material ehtiyatları"
☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"
☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 201 "Material ehtiyatları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
☐ Düzgün cavab yoxdur

BÖLMƏ: 12#01

Ad	12#01
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Vergilər və yığım üzrə büdcə ilə hesablaşmalar aşağıdakı əməliyyatlara aiddir: (Çəki: 1)

- ☐ Əmtəə xarakterli
☒ Qeyri-əmtəə xarakterli
☐ Maliyyə xarakterli
☐ Qarışıq xarakterli
☐ Bütün cavablar düzdür

Sual: Büdcəyə köçürmələr aşağıdakı ilkin sənədlər vasitəsilə həyata keçirilir: (Çəki: 1)

- ☐ Hesab-faktura
☐ Çeklərlə
☐ Akkreditivlərlə
☒ Ödəmə tapşırığı ilə
☐ Çek və akkreditivlərlə

Sual: Müəssisənin əmlakına vergi hesabladıqda aşağıdakı mühasibat uçotu yazılışı verilir? (Çəki: 1)

- ☒ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
☐ D-t 721 «İnzibati xərclər», K-t 521 «Vergi öhdəlikləri»
☐ D-t 731 «Sair əməliyyat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
☐ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
☐ D-t 202 «İstehsalat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»

Sual: Satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə ƏDV hesabladıqda aşağıdakı mühasibat uçotu yazılışı verilir: (Çəki: 1)

- ☒ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 601 «Satış»

- ☐ D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»

Sual: Mənfəət vergisinin vergi qoyma obyektlərinə aid edilir: (Çəki: 1)

- ☒ Vergiyə cəlb olunma mənfəət
- ☐ Mühasibat mənfəəti
- ☐ Xalis mənfəət
- ☐ Bölüşdürülməmiş mənfəət
- ☐ Güzəştləri nəzərə almaqla mənfəət

Sual: Təxirə salınmış vergi aktivləri mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir: (Çəki: 1)

- ☒ D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- ☐ D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- ☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- ☐ Bütün cavablar düzdür

Sual: Təxirə salınmış vergi öhdəlikləri mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir: (Çəki: 1)

- ☐ D-t 731 «Sair əməliyyat xərcləri», K-t 421 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- ☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 422 «Digər təxirə salınmış vergi öhdəlikləri»
- ☐ D-t 901 «Cari mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- ☒ D-t 902 «Təxirə salınmış mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- ☐ Bütün cavablar düzdür.

BÖLMƏ: 12#02

Ad	12#02
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İstehsalat xərclərinin tərkibinə hansı vergilər daxil edilir? (Çəki: 1)

- ☐ Əmlak vergisi
 - ☒ Yol vergisi
 - ☐ Fiziki şəxslərdən gəlir vergisi
 - ☐ Əlavə dəyər vergisi
 - ☐ Aksizlər
-

Sual: Əlavə dəyər vergisini ödəyənlər aşağıdakılardır: (Çəki: 1)

- ☐ İstehsal-kommersiya fəaliyyəti göstərən hüquqi şəxs statusuna malik olan müəssisələr
 - ☐ Qeyri-kommersiya müəssisələri və təşkilatlar
 - ☐ Xarici hüquqi şəxslər
 - ☐ Dövlət müəssisə və təşkilatları
 - ☒ İstehsal-kommersiya fəaliyyəti göstərən hüquqi şəxs statusuna malik olan müəssisələr, qeyri-kommersiya müəssisələri və təşkilatlar, dövlət müəssisə və təşkilatları
-

Sual: ƏDV üzrə büdcəyə olan borc aşağıdakı hesabın kreditində əks etdirilir: (Çəki: 1)

- ☐ 601 «Satış»
 - ☐ 611 «Sair əməliyyat gəlirləri»
 - ☐ 631 «Maliyyə gəlirləri»
 - ☐ 241 «Əvəzləşdirilən ƏDV»
 - ☒ 521 «Vergi öhdəlikləri»
-

Sual: Torpaq vergisinin hesablanması hansı hesabın debetində əks etdirilir? (Çəki: 1)

- ☐ 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
 - ☐ 341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
 - ☒ 202 «İstehsalat xərcləri»
 - ☐ 601 «Satış»
 - ☐ 801 «Ümumi mənfəət»
-

Sual: Material qiymətlilərinin əldə edilməsi zamanı ödənilmiş ƏDV-nin məbləği silindikdə hansı müxabirləşmə verilir? (Çəki: 1)

- ☐ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
 - ☒ D-t 521 «Vergi öhdəlikləri», K-t 241 «Əvəzləşdirilən vergi»
 - ☐ D-t 611 «Sair əməliyyat gəlirləri», K-t 241 «Əvəzləşdirilən vergi»
 - ☐ D-t 801 «Ümumi gəlir (zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
 - ☐ D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
-

Sual: D-t 601 «Satış» K-t 521 «Vergi öhdəlikləri» yazılışı nəyi əks etdirir? (Çəki: 1)

- ☐ ƏDV üzrə vergi orqanları ilə əvəzləşdirməni
- ☐ material qymətlilərinin əldə edilməsi üzrə ödənilmiş ƏDV-ni
- ☒ satılmış məhsullara görə hesablanmış ƏDV-ni
- ☐ ƏDV-nin büdcəyə ödənilməsini

☐ Əsas vəsaitlərin satışına görə hesablanmış ƏDV-ni

Sual: Vergiyə cəlb olunma mənfəət nə deməkdir? (Çəki: 1)

- ☐ Bölüşdürüldükdən sonra cari xalis mənfəət
- ☐ Cari ilin mühasibat mənfəəti ilə keçən hesabat dövrünün mühasibat mənfəəti arasındakı fərq
- ☐ Bölüşdürülməmişdən əvvəl cari dövrdə ümumi mənfəət
- ☒ Vergi orqanları tərəfindən dövr üçün müəyyən olunmuş qaydalarda hesablanmış və mənfəət vergisi ödənilməli olan mənfəətdir
- ☐ Düzgün cavab yoxdur

Sual: Hesabat dövründə ödəniləsi cari vergi nə deməkdir? (Çəki: 1)

- ☐ Gələcək dövrlərdə əvəzləşdirilən mənfəət vergisinin məbləği
- ☒ Dövr ərzində vergiyə cəlb olunan mənfəətə rəğmən ödənilməli olan mənfəət məbləği
- ☐ Vergiyə cəlb olunma üzrə müvəqqəti fərqlərə rəğmən gələcək dövrdə ödəniləsi mənfəət vergisinin məbləği
- ☐ Çıxılan müvəqqəti fərqlərə rəğmən gələcək dövrlərdə ödənilməli olan təxirə salınmış vergi öhdəliyinin məbləği;
- ☐ Düzgün cavab yoxdur

Sual: Təxirə salınmış vergi öhdəliyi nə deməkdir? (Çəki: 1)

- ☒ Vergitutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcək dövrlərdə ödənilməli olan mənfəət vergisi məbləğidir
- ☐ Digər təşkilatdan əvəzsiz qaydada əmlakın alınması zamanı meydana çıxan gəlirlər nəticəsində yaranan vergitutulan müvəqqəti fərqlərin bir hissəsinin məbləğidir
- ☐ Hesabat dövründən sonrakı dövrdə və ya gələcək hesabat dövrlərində büdcəyə ödənilməli olan mənfəət vergisinin azalmasına gətirib çıxarmalı olan təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- ☐ Düzgün cavab yoxdur
- ☐ Bütün cavablar düzdür

Sual: Təxirə salınmış vergi öhdəlikləri nə vaxt yaranır? (Çəki: 1)

- ☐ Vergi xərcləri təxirə salınmış vergi öhdəliyinin məbləğindən üstün olduqda
- ☐ Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda
- ☒ Vergi xərcləri ödəniləcək vergi məbləğindən yuxarı olduqda
- ☐ Bütün cavablar düzdür
- ☐ Düzgün cavab yoxdur

BÖLMƏ: 12#03

Ad	12#03
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	

Suallar təqdim etmək

1 %

Sual: ƏDV-nin obyektləri kimi aşağıdakılar çıxış edir: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının ərazisində satılan öz istehsalı olan mallar
- ☐ Yerli hakimiyyət orqanlarına və dövlət hakimiyyət orqanlarına aid olan müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər
- ☒ Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar, təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar); Azərbaycan Respublikasının ərazisində satılan öz istehsalı olan mallar.
- ☐ Təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar)
- ☐ Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar

Sual: ƏDV-dən aşağıdakı obyektlər azad edilir: (Çəki: 1)

- ☐ Özəlləşdirmək üçün dövlət müəssisələrindən alınmış əmlakın dəyəri
- ☐ Maliyyə xarakteri daşıyan xidmətlər
- ☐ Nizamnamə kapitalına pay şəklində qoyulmuş əmlak
- ☐ Sənişinlərin daşınması üçün metropolitenin göstərdiyi xidmətlər
- ☒ Bütün cavablar düzdür.

Sual: Qeyri-maddi aktivlərin əvəzsiz olaraq verilməsi üzrə ƏDV-nin məbləği hansı hesabın debetində əks etdirilir? (Çəki: 1)

- ☐ 601 «Satış»
- ☐ 611 «Sair əməliyyat gəlirləri»
- ☐ 631 «Maliyyə gəlirləri»
- ☒ 731 «Sair əməliyyat xərcləri»
- ☐ Bütün cavablar düzdür

Sual: Advalor (aksiz) dərəcələri müəyyən edilmiş aksizli məhsulun istehsalı və satışı ilə məşğul olan müəssisələr üçün vergitutma bazası hesab olunur: (Çəki: 1)

- ☐ Aksiz daxil olmala məhsulun faktiki maya dəyəri
- ☐ ƏDV və aksiz daxil olmamaqla məhsulları tam faktiki maya dəyəri
- ☒ ƏDV və aksiz daxil olmamaqla buraxılış qiyməti
- ☐ ƏDV və aksiz daxil olmaqla buraxılış qiyməti
- ☐ Düzgün cavab yoxdur

Sual: Verilən xammaldan aksizli məhsul istehsal edən və satan müəssisələr üçün vergi bazası aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ Öz istehsalı olan anoloji məhsulların aksiz və ƏDV daxil olmamaqla minimal buraxılış qiyməti
- ☐ Aksizlər və ƏDV daxil edilmədən verilmiş xammalın emalı üzrə dəyər
- ☒ Aksizlər daxil edilməklə verilmiş xammalın emalı üzrə dəyər
- ☐ Aksiz daxil edilməklə məhsulların tam faktiki maya dəyəri
- ☐ Bütün cavablar düzdür

Sual: Təxirə salınmış vergi aktivləri: (Çəki: 1)

- ☐ Növbəti hesabat dövründə büdcəyə ödənilməli olan verginin həcmi artıraraq təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- ☐ Amortizasiya olunan əmlakın satışından olan zərər məbləğində təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- ☐ Gələcək dövrdə büdcəyə ödənilməli mənfəət vergisinin həcminə təsir etməyən təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- ☒ Aşağıdakılar ilə əlaqədar gələcək dövrlərdə əvəzlənən mənfəət vergisi məbləği: çıxılan müvəqqəti fərqlərlə; istifadə edilməmiş vergi zərərlərinin gələcək dövrə keçirilməsi; istifadə olunmamış vergi kreditlərinin gələcək dövrə keçirilməsi ilə
- ☐ Bütün cavablar düzdür

Sual: Təxirə salınmış vergi aktivləri yaranır: (Çəki: 1)

- ☐ Vergi xərcləri təxirə salınmış vergi öhdəliyini üstələyən məbləğ olduqda
- ☐ Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda
- ☐ Təxirə salınmış vergi öhdəliyinin məbləği vergi xərclərinin məbləğini üstələdikdə
- ☒ Ödəniləsi olan vergi məbləği vergi xərclərinin məbləğini üstələdikdə
- ☐ Düzgün cavab yoxdur

BÖLMƏ: 13#01

Ad	13#01
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Kapital nədir? (Çəki: 1)

- ☐ İstehsal potensialının müəyyən səviyyəsidir
- ☐ Müəssisənin bütün aktivlərinin məcmu dəyəridir
- ☐ Mühəsibat balansının passivinin məbləğidir
- ☒ Öhdəlikləri çıxıldıqdan sonra müəssisə aktivlərinin məbləğidir
- ☐ Düzgün cavab yoxdur

Sual: Kapitalın tərkibinə daxildir: (Çəki: 1)

- ☐ Təsisçilərdən alınan uzunmüddətli borclar
- ☐ Nizamnamə kapitalı
- ☐ Bölüşdürülməmiş mənfəət
- ☐ Gözlənilən ödəmələr üçün ehtiyatlar
- ☒ Nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət

Sual: Nizamnamə kapitalı aşağıdakıların daxil olması nəticəsində formalaşa bilər: (Çəki: 1)

- ☐ Əsas vəsaitlərin
 - ☐ Qeyri-maddi aktivlərin
 - ☐ Pul vəsaitlərinin
 - ☐ Pul vəsaitlərinin ekvivalentlərinin
 - ☒ Bütün cavablar düzdür
-

Sual: Səhmdar cəmiyyəti tərəfindən xüsusi səhmlərin alınmasına icazə verilir, o halda ki: (Çəki: 1)

- ☐ Səhmdar cəmiyyətin nizamnaməsində göstərsin
 - ☐ Səhmdar cəmiyyətin Direktorlar Şurası qərar versin
 - ☐ Səhmdarların yığıncağında nizamnamə kapitalının azaldılması ilə bağlı qərar verilsin
 - ☒ Səhmdar cəmiyyətin Direktorlar Şurasının qərarına əsasən və əgər nizamnamədə belə əməliyyatların həyata keçirilməsi nəzərdə tutlubsa
 - ☐ Bütün cavablar düzdür
-

Sual: Səhmdar cəmiyyətin ehtiyat kapitalının həcmi müəyyən olunur: (Çəki: 1)

- ☐ Nizamnamə ilə
 - ☐ Qanunvericiliklə
 - ☐ AR Mərkəzi Bankının təyin etdiyi normativlər əsasında xidmət göstərən bank tərəfindən
 - ☐ Qiymətli kağızlar üzrə Dövlət Komitəsi tərəfindən
 - ☒ Nizamnamə ilə, qanunvericiliklə
-

Sual: Yenidənqiymətləndirmə üzrə ehtiyatların formalaşdırılması mənbələri aşağıdakılardır: (Çəki: 1)

- ☐ Əsas vəsaitlərin dəyərinin artırılması
 - ☐ Qeyri-maddi aktivlərin dəyərinin artırılması
 - ☐ Xarici valyuta ilə nizamnamə kapitalına qoyuluşlar üzrə məzənnə fərqləri
 - ☐ Əvəzsiz alınan dəyərlilər
 - ☒ Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin dəyərinin artırılması
-

Sual: Keçmiş illərin bölüşdürülməmiş mənfəət məbləğinin bölüşdürülməsi hesablarda aşağıdakı kimi əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
 - ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 344 "Elan edilmiş dividendlər"
 - ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
 - ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 335 "Sair ehtiyatlar"
 - ☒ Bütün cavablar düzdür
-

Sual: Səhmdar cəmiyyətin ləğvi dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- ☒ Hüquqların başqa hüquqi şəxslərə verilmədən fəaliyyətin dayandırılması

- ☐ Müflislik faktının təsdiq edilməsi
- ☐ İllik hesbatın hamını məlumatlandırmaq üçün nəşri
- ☐ Zərərlərin ödənilməsi
- ☐ Düzgün cavab yoxdur

Sual: MHBS tərəfindən kommersiya müəssisələri üçün müəyyən olunmuş mühasibat uçotunun aparılması və maliyyə hesabatının tərtib olunması qaydaları aid edilir: (Çəki: 1)

- ☐ İctimai əhəmiyyətli qurumlara
- ☐ İctimai fondlara
- ☐ Kommersiya müəssisələri və ictimai əhəmiyyətli qurumlara
- ☐ Büdcə təşkilatlarına
- ☒ Kommersiya müəssisə və təşkilatlarına

Sual: 311 "Emissiya gəliri" hesabı hansı müəssisələrdə istifadə olunur? (Çəki: 1)

- ☐ Dostluq cəmiyyətlərində
- ☐ Məhdud məsuliyyətli cəmiyyətlərdə
- ☐ Kooperativ müəssisələrdə
- ☒ Səhmdar cəmiyyətlərdə
- ☐ Bütün cavablar düzdür

BÖLMƏ: 13#02

Ad	13#02
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Nizamnamə kapitalı qiymətləndirilir: (Çəki: 1)

- ☐ Buraxılmış səhmlərin nominal dəyəri məbləğində
- ☐ Səhmlərin bazar dəyəri məbləğində
- ☒ Təsis sənədlərində elan olunmuş həcmdə
- ☐ Yerləşdirilmə xərcləri də nəzərə alınmaqla nominal dəyərlər məbləğində
- ☐ Düzgün cavab yoxdur

Sual: Səhmdar cəmiyyətin nizamnamə kapitalının artırılması aşağıdakı yolla həyata keçirilir: (Çəki: 1)

- ☐ Mənfəətin yenidən investisiyası şəklində əlavə qoyuluşlar edilməsi yolu ilə
- ☐ Bölüşdürülməmiş mənfəət şəklində əlavə vəsaitlərin qoyulması yolu ilə
- ☐ Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması yolu ilə
- ☐ Səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə
- ☒ Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması, səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə

Sual: Səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması aşağıdakı yolla həyata keçirilir: (Çəki: 1)

- ☐ Nizamnamə kapitalının bir hissəsinin səhmdarlar arasında bölüşdürülməsi yolu ilə
 - ☐ Nizamnamə kapitalının bir hissəsinin ehtiyat kapitalına köçürülməsi yolu ilə
 - ☐ Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azaldılması yolu ilə
 - ☐ Əvvəl buraxılmış səhmlərin sayının onların geri alınaraq azaldılması yolu ilə
 - ☒ Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azaldılması, əvvəl buraxılmış səhmlərin sayının geri alınaraq azaldılması yolu ilə
-

Sual: Əlavə emissiyanın aparılması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"
 - ☐ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"
 - ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"
 - ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
 - ☒ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
-

Sual: Buraxılmış səhmlərin yerləşdirilməsi xərcləri (Emissiyanın qeydiyyatı haqqı, məsləhət xidmətləri) nəzərə alınır: (Çəki: 1)

- ☒ Sair əməliyyat xərclərinin tərkibində
 - ☐ Adi fəaliyyət növü üzrə cari xərclər kimi
 - ☐ Gələcək dövrün xərcləri kimi
 - ☐ Nizamnamə kapitalının azaldılması kimi
 - ☐ Təşkilati xərclər kimi qeyri-maddi aktivlərin tərkibində
-

Sual: Səhmdarlardan əvvəl alınmış xüsusi səhmlərin ləğv edilməsi belə yazılışla rəsmiyyətə salınır: (Çəki: 1)

- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 301 "Nominal (nizamnamə) kapital"
 - ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
 - ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
 - ☒ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☒ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat" - Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
-

Sual: Səhmdar cəmiyyətin ehtiyat kapitalı hansı məqsədlər üçün istifadə oluna bilər? (Çəki: 1)

- ☐ Nizamnamə kapitalının artırılması üçün
- ☐ İşçilərin əmək haqqının və səhmdar cəmiyyətin ləğv olunması zamanı işdən çıxarma müavinətlərinin verilməsi üçün
- ☐ Hesabat dövrünün zərərlərini örtmək üçün
- ☐ Səhmdarlardan xüsusi səhmlərin alınması üçün
- ☒ Hesabat dövrünün zərərlərini örtmək üçün, səhmdarlardan xüsusi səhmlərin alınması üçün
-

Sual: Buraxılmış səhmlərin nominaldan yuxarı qiymətlə yerləşdirilməsindən əldə olunan emissiya gəliri aşağıdakı yazılışla əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 221 "Kassa", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 311 "Emissiya gəliri"
- ☒ Dt 221 "Kassa", Kt 311 "Emissiya gəliri" - Dt 223 "Bank hesablaşma hesabları", Kt 311 "Emissiya gəliri"
-

Sual: Bölüşdürülməmiş mənfəət nədir? (Çəki: 1)

- ☐ Normativ aktlar və nizamnamə ilə müəyyən olunmuş məqsədlərə istifadə olunan xüsusi kapitaldır
- ☒ Müəssisənin dövriyyəsində qalan, təsisçilərə ödənilməyən dividendlər
- ☐ Müəssisənin gəlirləri və xərcləri arasındakı fərq
- ☐ Kreditor borcları çıxıldıqdan sonra müəssisənin aktivlərinin qalığı
- ☐ Bütün cavablar düzdür
-

Sual: Xalis mənfəət məbləği necə müəyyən olunur? (Çəki: 1)

- ☐ İlin əvvəlindən artan yekunla
- ☐ Aylıq
- ☐ Hər kvartalin yekunu üzrə
- ☒ Hesabat dövrünün dekabr ayının yekun dövriyyələri ilə
- ☐ Düzgün cavab yoxdur.
-

Sual: Səhmdar cəmiyyətinin nizamnamə kapitalının həcmi: (Çəki: 1)

- ☐ Minimal və maksimal həddə malikdir
- ☐ Minimal və maksimal həddə malik deyil
- ☒ Minimal həddə malikdir
-

- ☐ Maksimal həddə malikdir
☐ Bütün cavablar düzdür

BÖLMƏ: 13#03

Ad	13#03
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Qeydiyyatdan keçmiş nizamnamə kapitalı məbləği əks etdirilib: (Çəki: 1)

- ☐ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
- ☐ Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- ☐ Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ☐ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ☒ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”

Sual: Səhmlərin nominal dəyərinin artması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
- ☐ Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- ☐ Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
- ☐ Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
- ☒ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”

Sual: Xüsusi səhmlərin alınması və ikinci dəfə yerləşdirilməsi əməliyyatları hesablarda belə əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- ☒ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 223 “Bank hesablaşma hesabları”, Kt

177 "Digər uzunmüddətli debitor borcları" və ya 217 "Digər qısamüddətli debitor borcları"

☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 223 "Bank hesablaşma hesabları", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 731 "Sair əməliyyat xərcləri", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

☐ Bütün cavablar düzdür

Sual: Yenidənqiymətləndirmə üzrə ehtiyat mövcud olduğu halda əsas vəsaitlərin qiymətdən düşməsi hansı yazılışla əks etdirilir? (Çəki: 1)

☐ Dt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"

☐ Dt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"

☒ Dt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" – Dt 112 "Torpaq, tikili və avadanlıq – Amortizasiya", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"

☐ Dt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat" - Dt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat", Kt 112 "Torpaq, tikili və avadanlıq – Amortizasiya"

☐ Düzgün cavab yoxdur

Sual: Yenidən qiymətləndirilmiş əsas vəsaitlər təsərrüfatdan çıxan zaman yenidən qiymətləndirmə üzrə ehtiyat məbləği: (Çəki: 1)

☐ Yenidənqiymətləndirmə üzrə ehtiyatların tərkibində qalmaqda davam edir

☐ Nizamnamə üzrə ehtiyata birləşdirilir

☐ Nizamnamə kapitalına birləşdirilir

☐ Eyni vaxtda əks etdirilən zərərlə birlikdə ləğv edilir

☒ Bölüşdürülməmiş mənfəətə birləşdirilir

Sual: İlin yekununa görə əldə olunan xalis mənfəət məbləğinin bölüşdürülməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir: (Çəki: 1)

☐ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 344 "Elan edilmiş dividendlər"

☐ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"

☐ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları"

☐ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

☒ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 344 "Elan edilmiş dividendlər" - Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 333 "Qanunvericilik üzrə ehtiyat" - Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

Sual: Ləğv olunan Səhmdar cəmiyyətin kapitalının bölüşdürülməsi əməliyyatı aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir: (Çəki: 1)

☒ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları"

- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları", 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Düzgün cavab yoxdur

Sual: Təşkilatın təşkilati-hüquqi forması nəyin uçotunun xüsusiyyətlərinə təsir edir? (Çəki: 1)

- ☒ Nizamnamə kapitalının
- ☐ Mal-material ehtiyatlarının
- ☐ Aktivlərin
- ☐ Öhdəliklərin
- ☐ Bütün cavablar düzdür

BÖLMƏ: 14#01

Ad	14#01
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Öhdəliklər hansı maliyyə hesabatı formasının hansı elementinə aiddir? (Çəki: 1)

- ☒ Balansın
- ☐ Mənfəət və zərərlər haqqında hesabatın
- ☐ Kapitalda dəyişikliklər haqqında hesabatın
- ☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın
- ☐ Bütün cavablar düzdür

Sual: Öhdəliklər aşağıdakılardır: (Çəki: 1)

- ☐ Keçmiş hadisələrdən irəli gələn borc
- ☐ Ödənilməsi iqtisadi səmərə gətirə bilən resursların axınına səbəb olacaq borc
- ☐ Səmərinin itirilməsi ilə nəticələnə biləcək borc
- ☐ Etibarlı müəyyənləşən borcun həcmi
- ☒ Bütün cavablar düzdür

Sual: Öhdəliklərin tanınması şərtləri gözlənilmədikdə, onda o haqda informasiya əks etdirilir: (Çəki: 1)

- ☐ Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində
- ☐ Mənfəət və zərərlər haqqında hesabatda
- ☐ Balansda ehtiyatlar kimi
- ☒ Maliyyə hesabatının qeydlərində

☐ Düzgün cavab yoxdur

Sual: Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəliyi aid edilir: (Çəki: 1)

- ☐ Cari öhdəliklərə
 - ☒ Uzunmüddətli öhdəliklərə
 - ☐ Həm cari, həm də uzunmüddətli öhdəliklərə
 - ☐ Qısamüddətli xarakter daşıyan qiymətləndirilmiş öhdəliklərə
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Qısamüddətli bank krediti hesabına satıcılara olan borc ödənildikdə aşağıdakı mühasibat yazılışı verilir: (Çəki: 1)

- ☒ D-t 531 «Məlsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
 - ☐ D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Məlsatan və podratçılara qısamüddətli kreditor borcları»
 - ☐ D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»
 - ☐ D-t 531 «Məlsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»
 - ☐ Bütün cavablar düzdür
-

Sual: Materialların anbara daxil olması nəticəsində məlsatanlara əmələ gələn öhdəliklər hansı mühasibat yazılışı ilə əks etdirilir? (Çəki: 1)

- ☐ D-t 201 «Material ehtiyatları», K-t 431 «Məlsatan və podratçılara uzunmüddətli kreditor borcları»
 - ☐ D-t 201 «Material ehtiyatları», K-t 436 «Digər uzunmüddətli kreditor borcları»
 - ☒ D-t 201 «Material ehtiyatları», K-t 531 «Məlsatan və podratçılara qısamüddətli kreditor borcları»
 - ☐ D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Alınmış azqiymətli əşyalar üçün nağd qaydada ödənilmiş pul vəsaitləri ilə satıcılara olan öhdəliklərin dayandırılmasına aşağıdakı yazılış verilir: (Çəki: 1)

- ☐ D-t 531 «Məlsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
 - ☐ D-t 201 «Material ehtiyatları», K-t 221 «Kassa»
 - ☒ D-t 531 «Məlsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 221 «Kassa»
 - ☐ D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»
 - ☐ Bütün cavablar düzdür
-

Sual: D-t 751 «Maliyyə xərcləri» K-t 404 «Uzunmüddətli borclar» əks etdirir: (Çəki: 1)

- ☒ Alınmış qısamüddətli bank kreditləri üçün hesablanmış faizləri
- ☐ Alınmış qısamüddətli borclar üçün hesablanmış faizləri
- ☐ Müddəti bir ildən artıq olan alınmış borclar üçün hesablanmış faizləri
- ☐ Əvvəllər alınmış uzunmüddətli borcların silinməsi
- ☐ Bütün cavablar düzdür

Sual: Hansı uçot registrlərində kreditlər üzrə banka olan borc haqqında informasiya əks etdirilir? (Çəki: 1)

- ☐ Jurnal-order № 5
- ☐ Jurnal-order № 10
- ☐ Jurnal-order № 1
- ☒ Jurnal-order № 4
- ☐ Düzgün cavab yoxdur

Sual: 751 «Maliyyə xərcləri», K-t 401 «Uzunmüddətli bank kreditləri» nəyi əks etdirir: (Çəki: 1)

- ☐ Kvalifikasiya olunan qeyri-maddi aktivlərin əldə edilməsinə görə faizlərin hesablanması
- ☐ İstismara verilmək üçün hazır olan avadanlıqların əldə edilməsi üzrə faizlərin hesablanması
- ☐ İstifadə etmək üçün hazır olan materialların əldə edilməsi üzrə faizlərin hesablanması
- ☐ Satış üçün hazır olan malların əldə edilməsi üzrə faizlərin hesablanması
- ☒ Bütün cavablar düzdür

BÖLMƏ: 14#02

Ad	14#02
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hüquqi xarakter daşıyan öhdəliklər aşağıdakılardır: (Çəki: 1)

- ☐ Mal-material qiymətlilərin satıcılardan alınması üzrə öhdəliklər
- ☐ Qeyri-maddi aktivlərin əldə edilməsi üzrə öhdəliklər
- ☐ Büdcəyə ödənişlər üzrə öhdəliklər
- ☐ Uzunmüddətli kreditlərin alınması üzrə öhdəliklər
- ☒ Bütün cavablar düzdür

Sual: Hüquqi xarakter daşımayan öhdəliklərə aiddir: (Çəki: 1)

- ☐ Dividendlərin ödənilməsi üzrə öhdəliklər
- ☐ Satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər
- ☐ İlin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər
- ☐ Kreditlər üzrə öhdəliklər
- ☒ Dividendlərin ödənilməsi üzrə öhdəliklər, satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər, ilin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər

Sual: Qısamüddətli öhdəliklərin silinməsi üçün hansı hesablaşma formasından istifadə edilir? (Çəki: 1)

- ☐ Ödəniş tapşırığı
 - ☐ İnkasso ilə hesablaşmalar
 - ☐ Çek vasitəsi ilə hesablaşmalar
 - ☐ Akkreditiv vasitəsi ilə hesablaşmalar
 - ☒ Ödəniş tapşırığı, inkasso ilə hesablaşmalar, akkreditiv vasitəsi ilə hesablaşmalar.
-

Sual: Öhdəliklərin analitik uçotu malsatanlara olan aşağıdakı borclar üzrə məlumatların əldə olunmasını təmin etməlidir: (Çəki: 1)

- ☐ Ödəniş vaxtı çatmamış hesablaşma sənədlərinə əsasən olan borclar üzrə
 - ☐ Vaxtında ödənilməmiş hesablaşma sənədlərinə əsasən olan borclar üzrə
 - ☐ Faktura olunmamış mal göndərilməsinə dair borclar üzrə
 - ☐ Verilmiş veksellərə görə olan borclar üzrə
 - ☒ Bütün cavablar düzdür.
-

Sual: Mal-material ehtiyatları və xərclər kreditləşdirilməyə bu qiymətləndirilmələr üzrə qəbul edilir: (Çəki: 1)

- ☐ Normativ
 - ☐ İlkin
 - ☒ Balans
 - ☐ Plan üzrə
 - ☐ Faktiki
-

Sual: Öhdəliklər yerinə yetirilmədikdə veksellərlə bankdan alınan pul vəsaitləri geri qaytarıldıqda hansı mühasibat uçotu yazılışı verilir? (Çəki: 1)

- ☐ D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
 - ☒ D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 223 «Bank hesablaşma hesabları»
 - ☐ D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»
 - ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Əvvəlcədən verilmiş avans hesabına satıcılar qarşısında öhdəliklər ödənilir: (Çəki: 1)

- ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
 - ☒ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 243 «Verilmiş qısamüddətli avanslar»
 - ☐ D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
 - ☐ D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 223 «Bank hesablaşma hesabları»
 - ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 221 «Kassa»
-

Sual: Büdcə qarşısında uzunmüddətli kredit borclarının silinməsi hansı mühasibat yazılışı ilə əks etdirilir? (Çəki: 1)

- ☐ D-t 404 «Uzunmüddətli borclar», K-t 401 «Uzunmüddətli bank kreditləri»
 - ☐ D-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»
 - ☒ D-t 521 «Vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»
 - ☐ D-t 401 «Uzunmüddətli bank kreditləri», K-t 521 «Vergi öhdəlikləri»
 - ☐ Bütün cavablar düzdür
-

Sual: Podratçı təşkilatlar qarşısında borcun silinməsi üçün uzunmüddətli borc alınmışdır əməliyyatına belə yazılış tərtib edilir: (Çəki: 1)

- ☐ D-t 404 «Uzunmüddətli borclar», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları»
 - ☐ D-t 404 «Uzunmüddətli borclar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
 - ☒ D-t 223 «Bank hesablaşma hesabları», K-t 404 «Uzunmüddətli borclar»
 - ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
 - ☐ D-t 404 «Uzunmüddətli borclar», K-t 223 «Bank hesablaşma hesabları»
-

Sual: D-t 502 «İşçilər üçün qısamüddətli bank kreditləri» K-t 223 «Bank hesablaşma hesabları» nəyi əks etdirir? (Çəki: 1)

- ☐ Malların kreditə alınması üçün bank kreditinin hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
 - ☐ Bağ evlərinin tikilməsi üçün hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
 - ☐ Əvvəllər alınan qısamüddətli kredit üzrə banka olan borcunun silinməsini
 - ☐ Qısamüddətli kreditin ödənilməsi üçün işçiyə verilən pul vəsaitini
 - ☒ İşçilərə verilmək üçün müəssisə tərəfindən əvvəllər alınmış kreditlərin banka ödənilməsini
-

Sual: Kvalifikasiya olunan uzunmüddətli aktivlərin yaradılması üçün faizlərin hesablanması hansı mühasibat yazılışı ilə əks etdirilir? (Çəki: 1)

- ☐ D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»
 - ☐ D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»
 - ☐ D-t 111 «Torpaq, tikili və avadanlıq – Dəyər», K-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
 - ☐ D-t 101 «Qeyri-maddi aktivlər – dəyəri», K-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması»
 - ☒ D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri», D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması », K-t 401 «Uzunmüddətli bank kreditləri».
-

BÖLMƏ: 14#03

Ad

14#03

Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Öhdəliklər tanınarkən aşağıdakı kriteriyalara əməl edilməlidir: (Çəki: 1)

- ☐ Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir
- ☐ Öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər
- ☐ Cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi və öhdəliyin ödənilməsi məbləğinin etibarlı şəkildə müəyyən olunması mütləq deyildir
- ☐ Tanınma ödənilməli olan öhdəliyin yalnız etibarlı şəkildə ölçülməsini tələb edir
- ☒ Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir və öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər

Sual: Öhdəliklərin silinməsinin həcmi etibarlı şəkildə müəyyən edilə bilmədikdə o haqda informasiya əks etdirilir: (Çəki: 1)

- ☐ Maliyyə hesabatına qeydlərdə
- ☐ Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində
- ☒ Balansda ehtiyatlar kimi
- ☐ Mənfəət və zərərlər haqqında hesabatda
- ☐ Düzgün cavab yoxdur.

Sual: Kreditorlar qarşısında olan öhdəliklərin novasiya ilə (yeni öhdəliklərlə) dayandırılması bir öhdəliyin digər öhdəlik ilə dəyişdirilməsi baş verir və dəyişiklik əks etdirilir: (Çəki: 1)

- ☐ Balansda
- ☐ Mənfəət və zərərlər haqqında hesabatda
- ☐ Sintetik uçot registrlərində
- ☒ Analitik uçot registrlərində
- ☐ Bütün cavablar düzdür

Sual: MMUS 13-ün tələblərini gözləmək şərti ilə borclar və kreditlər üzrə hesablanmış faizlərin kapitallaşdırılması hansı hesabın debetində əks etdirilir? (Çəki: 1)

- ☐ 101 «Qeyri-maddi aktivlər»
- ☐ 111 «Torpaq, tikili və avadanlıqlar»
- ☐ 121 «Daşınmaz əmlaka investisiyalar»
- ☐ 201 «Material ehtiyatları»
- ☒ Bütün cavablar düzdür

Sual: Ssudanın təminatı zamanı təminat məbləğinin həcmi kreditləşdirilən qiymətlilərin qalığının dəyəri ilə xərclər arasında fərq kimi hesablandığı zaman onlardan çıxılır: (Çəki: 1)

- ☐ Kreditləşdirilməli olmayan ehtiyatlar
 - ☐ Kreditləşdirilən qiymətlilər üzrə kreditor borcu
 - ☐ Bütün kreditor borcları
 - ☒ Kreditləşdirilməli olmayan ehtiyatlar, kreditor borcu, xüsusi cari aktivlər
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Cari xərclərin tərkibində kapitallaşdırılmayan borclar və kreditlər xərcləri aşağıdakı anbarda cari xərclərin tərkibində uçota alınır: (Çəki: 1)

- ☐ Borc və kreditlərin silinməsi zamanı
 - ☐ Hesabat dövründə kreditlər və borclardan istifadə günlərinin sayından asılı olaraq hesabat dövrünün 1-i tarixinə
 - ☐ Borcların və kreditlərin alınması zamanı
 - ☒ Bağlanmış müqavilələrin şərtlərinə əsasən hesablama zamanı
 - ☐ Bütün cavablar düzdür
-

Sual: Hesablanmış borc üzrə xərclərin kapitallaşdırılmasına icazə verilir: (Çəki: 1)

- ☐ Əgər uzunmüddətli aktivlər bilavasitə kvalifikasiya olunan uzunmüddətli aktiv ilə əlaqədardırsa
 - ☐ Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan ehtiyatlarla əlaqədirlərsə
 - ☒ Əgər borc vəsaitləri kvalifikasiya olunan ehtiyatlar və uzunmüddətli aktivlər ilə əlaqədirlərsə
 - ☐ Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan aktivlərlə əlaqəli deyildirsə
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Uzunmüddətli kreditlərə və borclara rəğmən uçot siyasətində nəzərdə tutula bilər (Çəki: 1)

- ☐ Müəssisə rəhbərinin sərəncamına əsasən uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
 - ☐ Ayrıca sintetik və yaxud subhesabda uzunmüddətli borcların əks olunmasını
 - ☐ 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini
 - ☐ Məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
 - ☒ 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini, məbləğin qaytarılma vaxtına 365 cün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
-

Sual: D-t 402 «İşçilər üçün uzunmüddətli bank kreditləri», K-t 223 «Bank hesablaşma hesabları» yazılış nəyi əks etdirir? (Çəki: 1)

- ☐ Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- ☐ Xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- ☐ Kreditə alınmış malların ödənilməsini
- ☐ Kreditə alınmış mallara görə işçilərdən tutulmuş ödənişləri

● Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsi, xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini

BÖLMƏ: 10#03

Ad	10#03
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Kassa əməliyyatlarının aparılması qaydalarının pozulması özünü nədə təzahür edə bilər? (Çəki: 1)

- ☐ Başqa müəssisələrlə müəyyən olunmuş məbləğdən yuxarı nağd pullarla hesablaşmaların aparılmasında
- ☐ Xüsusi təchiz olunmuş mərkəzi kassa otağının olmamasında
- ☐ Pul vəsaitinin kassaya mədaxil olunmamasında
- ☐ Kassada müəyyən olunmuş limitdən yuxarı pulun yığılması halında
- Başqa müəssisələrlə təyin olunmuş məbləğdən yuxarı nağd pulla hesablaşmaların aparılmasında, pul vəsaitinin kassaya mədaxil olunmamasında, kassada müəyyən olunmuş limitdən yuxarı pulun yığılmasında

Sual: Kassirin təqsiri üzündən kassada pul vəsaitinin əskik gəlməsi zamanı hansı mühasibat yazılışı verilir? (Çəki: 1)

- ☐ Dt 217 "Sair debitor borcları", Kt 221 "Kassa"
- Dt 213 "Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları", Kt 221 "Kassa"
- ☐ Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 221 "Kassa"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 221 "Kassa"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 221 "Kassa"

Sual: Pul sənədləri 221 "Kassa" hesabında hansı dəyərlə uçota alınır? (Çəki: 1)

- ☐ Nomunal dəyərlə
- Əldə olunmaya çəkilən faktiki xərc məbləğində
- ☐ Uçot qiymətilə
- ☐ Mümkün satış qiymətilə
- ☐ Düzgün cavab yoxdur

Sual: Hesablaşma hesabı üzrə əməliyyatları rəsmiləşdirən ilkin sənədlər hansılardır? (Çəki: 1)

- ☐ Bankın çıxarışı
- ☐ Nağd ödəniş üçün elan
- ☐ Akkreditiv
- ☐ Ödəniş tələbnaməsi
- Nağd ödəniş üçün elan, ödəniş tələbnaməsi

Sual: Aşağıdakılardan hansı ödəniş tələbnaməsinin mütləq rekvizitlərinə aiddir? (Çəki: 1)

- ☐ Ödənişin müddəti
 - ☐ Ödəyicinin bankının adı
 - ☐ Əsasında ödənişin həyata keçirildiyi müqavilənin rekvizitləri
 - ☐ Ödənişin növü
 - ☒ Ödəyicinin bankının adı, ödənişin növü
-

Sual: Ödəniş tələbnaməsinin qismən ödənilməsi əməliyyatı mühasibat uçotu hesablarında nə zaman əks etdirilir? (Çəki: 1)

- ☐ Ödəniş tələbnaməsi banka daxil olduqca
 - ☐ Yalnız sonuncu ödəniş edildikdən sonra
 - ☐ Hesablaşma hesabında pul vəsaiti olduğu zaman
 - ☒ Hesabdan pul vəsaitləri silindikcə
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Alıcıdan əvvəlcə hesablaşma hesabına alınmış qısamüddətli avansın qaytarılması hesablarda necə əks etdirilir? (Çəki: 1)

- ☐ Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları"
 - ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 543 "Alınmış qısamüddətli avanslar" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 521 "Vergi öhdəlikləri" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 521 "Vergi öhdəlikləri", Kt 543 "Alınmış qısamüddətli avanslar"
 - ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 543 "Alınmış qısamüddətli avanslar" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları"
 - ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 538 "Digər qısamüddətli kreditor borcları" – Dt 538 "Digər qısamüddətli kreditor borcları", Kt 223 "Bank hesablaşma hesabları"
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Xarici təsisçi tərəfindən nizamnamə kapitalına qoyuluş məbləği daxil olmuşdur əməliyyatına mühasibat yazılışı verin: (Çəki: 1)

- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
 - ☐ Dt 221 "Kassa", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
 - ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
 - ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 301 "Nominal (nizamnamə) kapital"
 - ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
-

Sual: Açıq akkreditiv məbləğinin istifadə olunması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"

- ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 221 "Kassa"
☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 223 "Bank hesablaşma hesabları"
☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
☐ Bütün cavablar düzdür

BÖLMƏ: 01#03 (SÜRƏT 29.04.2014 10:30:49)

Ad	01#03 (Sürət 29.04.2014 10:30:49)
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hansı uçot informasiyası əhəmiyyətli sayılır? (Çəki: 1)

- ☐ Balansın valyutasında informasiyanın xüsusi çəkisi 5 %-dən az olmadıqda;
☐ İnformasiya mühasibat hesabatının maddələrində ayrıca əks etdirildikdə;
☒ İnformasiya istifadəçilərin iqtisadi qərarlarına təsir edə bildikdə;
☐ İnformasiya uçot və hesabat məlumatlarının saxtalaşdırılmasına gətirib çıxardıqda;
☐ İnformasiya dəqiq olmadıqda.

Sual: Operativ uçotda hansı məlumatlardan istifadə edilir? (Çəki: 1)

- ☐ Balans tərtib etmək üçün cari informasiyalardan
☐ Təşkilatın gəlir və xərcləri haqda informasiyalardan
☒ Təşkilat və onun bölmələrinin cari idarə olunması üçün zəruri informasiyalardan
☐ İşçilərin gündəlik işə çıxması haqda məlumatlardan
☐ Gündə məhsul istehsalı və satışı haqda məlumatdan

Sual: Statistika uçotunda hansı məlumatlardan istifadə edilir? (Çəki: 1)

- ☐ Mühasibat hesabatı tərtib etmək üçün zəruri məlumatlardan
☒ Xalq təsərrüfatı sahəsində kütləvi xarakterə malik halların öyrənilməsini göstərən məlumatlardan
☐ Kommersiya strukturlu fəaliyyətlə bağlı olan halların öyrənilməsini göstərən məlumatlardan
☐ Ayı-ayrı hesabatları tərtib etmək üçün tələb olunan məlumatlardan
☐ Statistik məlumatların təsərrüfat uçotunun digər növləri ilə müqaisə edilməsini təmin edən məlumatlardan

Sual: Hansı informasiya mühasibat uçotunun əsası hesab edilir? (Çəki: 1)

- ☐ Plan
☐ Normativ
☒ Həqiqi baş vermiş təsərrüfat əməliyyatları haqda olan məlumat

- ☐ Proqnoz
 - ☐ Operativ
-

Sual: Mühasib ixtisasının inkişafına hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☒ Maliyyə böhranı
 - ☐ Siyasi böhran
 - ☐ Hərbi böhran
 - ☐ İctimai böhran
 - ☐ Daxili böhran
-

Sual: Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotu əsasən hansı istiqamətdə ixtisaslaşır? (Çəki: 1)

- ☐ Maliyyə uçotu
 - ☐ İdarəetmə uçotu
 - ☐ Vergi uçotu
 - ☐ Büdcə uçotu
 - ☒ Maliyyə, idarəetmə, vergi uçotu
-

Sual: “Mühasibat uçotu haqda” Qanun anlayışını xarakterizə et: (Çəki: 1)

- ☐ Bu mühasibat uçotunun gələcək inkişafını əhatə edir
 - ☐ Bu müasir təsərrüfatçılıq şəraitində mühasibat uçotunun gələcəkdə təkmilləşdirilməsi üçün əsas bazadır
 - ☐ Mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradır
 - ☒ Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun inkişafı və təkmilləşdirilməsi və onun Beynəlxalq uçot standartlarına uyğunlaşdırılması üçün əsas baza hesab edilir
 - ☐ Mühasibat uçotunun təkmilləşdirilməsi üçün əsas sayılır
-

Sual: Qanunvericilik səviyyəsində muhasibat uçotu hansı normativ sənədlə tənzimlənir? (Çəki: 1)

- ☒ “Mühasibat uçotu haqqında” qanunla
 - ☐ Mühasibat uçotu haqda əsasnamə ilə
 - ☐ Mühasibat uçotunun hesablər planı ilə
 - ☐ Maliyyə nazirliyinin hazırladığı göstəriş, əmr və təlimatlarla
 - ☐ Ayrı-ayrı nazirlik, komitə və çirkətlərin hazırladığı təlimatla
-

Sual: Azərbaycan Respublikasında mühasibat uçotuna ümumi metodoloji rəhbərlik kim tərəfindən yerinə yetirilir? (Çəki: 1)

- ☒ Maliyyə Nazirliyi
 - ☐ Mərkəzi bank
 - ☐ Respublika prezidentinin işlər idarəsi
 - ☐ Sosial Müdafiə Fondu
 - ☐ Vergilər Nazirliyi
-

Sual: “Mühasibat uçotu haqqında” Qanuna müvafiq olaraq mühasibat uçotunun təşkilinə kim məsuliyyət daşıyır? (Çəki: 1)

- ☐ Təşkilatın mülkiyyətçisi
 - ☒ Təşkilatın rəhbəri
 - ☐ Menecer
 - ☐ Baş mühasib
 - ☐ Yuxarı təşkilat
-

Sual: İdarəetmə qərarları hansı informasiyaya əsaslanır: (Çəki: 1)

- ☐ plan və uçot;
 - ☐ plan və normativ;
 - ☐ texnoloji və uçot;
 - ☐ uçot və analitik;
 - ☒ qeyd edilənlərin hamısı
-

Sual: İdarəetmə uçotunun əsas məqsədi informasiyanın təqdim edilməsindən ibarətdir: (Çəki: 1)

- ☒ daxili istifadəçilərə;
 - ☐ xarici istifadəçilərə;
 - ☐ icra hakimiyyəti orqanlarına
 - ☐ ictimaiyyətə
 - ☐ a və b cavabları doğrudur.
-

Sual: Beynəlxalq təcrübədə mühasibat uçotu hansı tərkib hissələrə bölünür? (Çəki: 1)

- ☐ idarəetmə və budcə uçotu
 - ☐ maliyyə və statistika uçotu
 - ☐ operativ və statistik uçot
 - ☒ maliyyə və idarəetmə
 - ☐ operativ və budcə
-

Sual: İdarəetmə uçotu aşağıdakılardan hansının altsistemini təşkil edir? (Çəki: 1)

- ☐ Statistik uçotun
 - ☐ Maliyyə uçotunun
 - ☒ Muhasibat uçotunun
 - ☐ Vergi uçotunun
 - ☐ Təsərrüfat uçotunun
-

Sual: İdarəetmə uçotu nədir? (Çəki: 1)

- ☒ müəssisənin idarəetmə sisteminin tərkib hissəsidir
 - ☐ maliyyə uçotunun tərkib hissəsidir
 - ☐ təsərrüfat uçotunun tərkib hissəsidir
 - ☐ vergi uçotunun tərkib hissəsidir
 - ☐ heçbir cavab doğru deyil
-

Sual: İdarəetmə uçotu dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ məhsul buraxılışı haqqında informasiyaların əldə edilməsini

- ☐ görülmüş işlər və göstərilmiş xidmətlər haqqında sistemləşdirilmiş informasiyaların əldə edilməsini
 - ☒ istehsal məsrəfləri haqqında sistemləşdirilmiş informasiyaların qeydə alınması, toplanması və işlənilməsini
 - ☐ hazır məhsulun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini
 - ☐ məhsul buraxılışı və onun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini
-

Sual: İdarəetmə uçotu nədir? (Çəki: 1)

- ☐ müəssisənin idarəetmə prosesidir
 - ☐ uçot prosesidir
 - ☐ məsrəflər və fəaliyyətin nəticələri üzrə informasiyanın təhlilidir
 - ☒ uçot prosesi və müəssisənin idarə edilməsi arasında əlaqə yaradan həlqədir
 - ☐ təsərrüfat uçotunun bir növüdür
-

Sual: Muhasibat – idarəetmə uçotunun əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ muhasibat-maliyyə uçotu
 - ☐ vergi uçotu
 - ☒ istehsalat uçotu
 - ☐ statistik uçotu
 - ☐ operativ uçot
-

Sual: İdarəetmə uçotu aşağıdakı idarəetmə qərarları hazırlamaq üçün informasiya bazaları hazırlayır: (Çəki: 1)

- ☐ operativ və taktiki;
 - ☐ taktiki və strateji
 - ☐ bütün cavablar doğrudur
 - ☒ operativ, taktiki və strateji;
 - ☐ heç biri doğru deyil
-

Sual: İdarəetmə uçotu özündə nəyi əks etdirir: (Çəki: 1)

- ☐ müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması və qeydiyyatı sistemini əks etdirir;
 - ☒ müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
 - ☐ müəssisənin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
 - ☐ müəssisənin ayrı-ayrı bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
 - ☐ heç biri doğru deyil
-

Sual: İdarəetmə uçotu sistemindən aşağıdakı işlərdə istifadə edilir: (Çəki: 1)

- ☐ planlaşma və tənzimləmədə;
- ☐ uçot və təhlil;
- ☒ Planlaşma, uçot, təhlil və tənzimləmədə;

- ☐ Tənzimləmə və təhlidə;
 - ☐ heç biri doğru deyil
-

Sual: İdarəetmə uçotu informasiyası bunlardan hasılardır: (Çəki: 1)

- ☐ maliyyə uçotu ilə əldə edilən
 - ☒ müəssisədə müxtəlif səviyyəli rəhbərlər üçün xüsusi hazırlanan uçot informasiyası
 - ☐ uçotun bütün növləri üzrə informasiya
 - ☐ xarici istifadəçilər üçün hazırlanmış
 - ☐ qeyd edilənlərdən heç biri
-

Sual: İdarəetmə uçotunun aparılmasının məqsədi: (Çəki: 1)

- ☐ vergi bəyannamələrinin tərtibi
 - ☐ xarici istifadəçilər üçün muhasibat hesabatlarının tərtibi
 - ☒ planlaşdırma, idarəetmə və nəzarət məqsədi ilə informasiyaların toplanması və emalı
 - ☐ istehsal olunan və satılmış məhsulun maya dəyərinin formalaşdırılması
 - ☐ maliyyə nəticələrinin müəyyən edilməsi
-

Sual: İdarəetmə uçotunun məqsədini informasiyanın təqdim edilməsi təşkil edir: (Çəki: 1)

- ☒ daxili istifadəçilərə
 - ☐ xarici istifadəçilərə
 - ☐ icra hakimiyyəti orqanlarına
 - ☐ ictimaiyyətə
 - ☐ daxili və xarici istifadəçilərə
-

Sual: İdarəetmə uçotunun informasiyalarından istifadə edənlər kimlərdir? (Çəki: 1)

- ☒ müəssisənin menecerləri
 - ☐ müəssisənin səhmdarları
 - ☐ vergi orqanları
 - ☐ müəssisəyə kredit vermək haqqında qərar qəbul etməli olan banklar
 - ☐ heç biri düz deyil
-

Sual: İdarəetmə uçotunun əsas təyinatı aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ istehsal məsrəflərinin uçotu və məhsulun faktiki maya dəyərinin hesablanması
 - ☐ məsuliyyət mərkəzləri üzrə maliyyə nəticələrinin müəyyən olunması
 - ☒ onun mahiyyətindən irəli gəlir və müəssisə rəhbərliyini istehsal prosesinin idarə olunması və perspektiv qərarların qəbul olunması üçün lazımı informasiya ilə təmin etmək
 - ☐ daxili mühasibat hesabatların hazırlanması və təqdim etmək
 - ☐ xarici mühasibat hesabatların hazırlamaq və təqdim etmək
-

BÖLMƏ: 02#01 (SÜRƏT 29.04.2014 10:31:11)

Ad

02#01 (Sürət 29.04.2014 10:31:11)

Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir? (Çəki: 1)

- ☒ Dövriyyə aktivlərinə;
- ☐ Qeyri-maddi aktivlərə;
- ☐ Əsas vəsaitlərə;
- ☐ Hesablaşmada olan vəsaitlərə;
- ☐ Əsas və dövriyyə aktivlərinə.

Sual: Müəssisənin aktivləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır? (Çəki: 1)

- ☒ Xüsusi və cəlb edilmiş ;
- ☐ Kapital və ehtiyatlar, borc öhdəlikləri;
- ☐ Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri;
- ☐ Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;
- ☐ Xüsusi kapital və sair passivlər.

Sual: Müəssisənin vəsaitləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır? (Çəki: 1)

- ☒ Xüsusi və cəlb edilmiş kapital
- ☐ Kapital və ehtiyatlar, borc öhdəlikləri;
- ☐ Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri
- ☐ Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;
- ☐ Xüsusi kapital və sair passivlər

Sual: Mühasibat uçotunun metodu dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ Mühasibat uçotu obyektlərinin əks etdirilməsinin üsul və qaydalarının məcmusudur;
- ☐ Mühasibat uçotunun predmetinin tərkib hissəsi;
- ☐ Müəssisə əmlakının ümumiləşdirilməsi metodu;
- ☐ Təsərrüfat proseslərinin öyrənilmə qaydası;
- ☐ Mühasibat uçotu predmetinin öyrənilmə qaydası.

Sual: Mühasibat uçotunun predmetinə nələr daxildir: (Çəki: 1)

- ☐ Təşkilatın təsərrüfat fəaliyyəti
- ☐ Təşkilatın əmlakı və onların yaranma mənbələri
- ☒ Nəzərdə tutulan planların (tapşırıqların) yerinə yetirilməsi məqsədilə təşkilatın pulla ifadə olunan əmlakının, onların mənbələrinin, təsərrüfat əməliyyatlarının və fəaliyyət nəticələrinin tərkib və yerləşməsinə görə lazım olan vəsaitin məcmuu

- ☐ Məhsul istehsalına çəkilən və onlarla bağlı olan məsrəflər
 - ☐ Təsərrüfat əməliyyatları
-

Sual: Dövriyyə vəsaitlərinin tərkibinə nələr daxildir? (Çəki: 1)

- ☐ Bir ildən çox xidmət edən əşyalar
 - ☐ Minimum əmək haqqının 100 qat dəyərindən çox olan əşyalar
 - ☐ Dəyərindən asılı olmayaraq bir ildən az xidmət edən əşyalar
 - ☒ Ehtiyatlar, debitor borcları, maliyyə qoyuluşları, pul vəsaitləri və s. dövriyyə aktivləri
 - ☐ Debitor borcları və pul vəsaitləri
-

Sual: Təşkilatın aktivlərinin qüvvədə olan təsnifatını açıqla: (Çəki: 1)

- ☐ Əsas və dövriyyə vəsaitləri
 - ☒ Dövriyyədən kənar və dövriyyə aktivləri
 - ☐ İstehsal və tədavül sferasında olan əşyalar (əmək əşyaları, bitməmiş istehsal, məhsul, pul vəsaiti, hesablaşmalarda olan vəsaitlər)
 - ☐ Dövriyyə vəsaitləri
 - ☐ Əmtəə və materiallar
-

Sual: Təşkilatın əmlakları hansı mənbəələr hesabına formalaşır? (Çəki: 1)

- ☐ Pul vəsaitini cəlb etməklə
 - ☐ Kapital cəlb etməklə
 - ☒ Xüsusi kapital və hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərlə
 - ☐ Nizamnamə kapitalı – formalaşdırmaqla
 - ☐ Bank kreditləri almaqla
-

Sual: Təşkilatın dövriyyə aktivlərinin tərkibini açıqla: (Çəki: 1)

- ☐ Əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşları
 - ☐ Əsas vəsaitlər, kapital qoyuluşu, əmtəə-material ehtiyatları, debitor borcları
 - ☒ Əmtəə-material ehtiyatları, debitor borcları, qısamüddətli maliyyə qoyuluşları, pul vəsaitləri
 - ☐ Əmtəə-material ehtiyatları, kapital qoyuluşu
 - ☐ Əsas vəsaitlər, debitor borcları
-

